

3416_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 3416 Patentşünaslıq

1 Əlavə ixtiranın düsturunda göstərməlidir:

- ☐ yeni təyinat üzrə istifadədən alınacaq faydalı effekt
- ☒ əlavə ixtiranın əsas ixtiranın düsturuna uyğun gələn adı
- ☐ ixtira obyektinin əvvəllər hansı təyinat üzrə istifadə edildiyini göstərən məlumatlar
- ☐ məqsədə xidmət edən əvvəllər məlum olan vasitələr
- ☐ ixtira obyektinin yeni təyinatı

2 Ixtiranın üç hissədən ibarət strukturlu düsturu necə adlanır?

- ☐ çoxbəndli
- ☒ birbəndli
- ☐ üçbəndli
- ☐ ikibəndli
- ☐ kompleks bəndli

3 Ümumi qaydalara görə ixtiranın düsturu neçə hissədən ibarət olur?

- ☐ altı
- ☒ üç
- ☐ dörd
- ☐ iki
- ☐ beş

4 Aşağıdakılardan hansı ixtiranın düsturunun tərtib edilməsi üçün nəzərdə tutulub?

- ☐ xətti olmalıdır
- ☒ aydın olmalıdır
- ☐ diaqramlar şəklində olmalıdır
- ☐ cədvəl şəklində olmalıdır
- ☐ ərizə şəklində olmalıdır

5 İxtiranın düsturu necə tərtib olunmalıdır?

- ☐ xətti olmalıdır
- ☒ tam olmalıdır
- ☐ diaqramlar şəklində olmalıdır
- ☐ cədvəl şəklində olmalıdır
- ☐ ərizə şəklində olmalıdır

6 Aşağıdakılardan hansı ixtiranın düsturuna qoyulan tələbdir?

- ☐ xətti olmalıdır
- ☒ əhatəli olmalıdır
- ☐ diaqramlar şəklində olmalıdır
- ☐ cədvəl şəklində olmalıdır
- ☐ ərizə şəklində olmalıdır

7 Hansı mülahizə doğrudur?

- ☐ ixtiranın düsturu xətti olmalıdır
- ☒ ixtiranın düsturu lakonik olmalıdır
- ☐ ixtiranın düsturu diaqramlar şəklində olmalıdır
- ☐ ixtiranın düsturu cədvəl şəklində olmalıdır

- ☐ ixtiranın düsturu ərizə şəklində olmalıdır

8 İxtiranın düsturuna aidiyyəti olmayanı göstərin.

- ☐ aydın olmalıdır
☒ xətti olmalıdır
☐ əhatəli olmalıdır
☐ lakonik olmalıdır
☐ tam olmalıdır

9 Aşağıdakılardan hansı ixtiranın düsturunun tərtib edilməsi üçün nəzərdə tutulmayıb?

- ☐ aydın olmalıdır
☒ ərizə şəklində olmalıdır
☐ əhatəli olmalıdır
☐ lakonik olmalıdır
☐ tam olmalıdır

10 Hansı mülahizə doğru deyildir?

- ☐ ixtiranın düsturu aydın olmalıdır
☒ ixtiranın düsturu diaqramlar şəklində olmalıdır
☐ ixtiranın düsturu əhatəli olmalıdır
☐ ixtiranın düsturu lakonik olmalıdır
☐ ixtiranın düsturu tam olmalıdır

11 Aşağıdakılardan hansı ixtiranın düsturuna şamil edilmir?

- ☐ aydın olmalıdır
☒ cədvəl şəklində olmalıdır
☐ əhatəli olmalıdır
☐ lakonik olmalıdır
☐ tam olmalıdır

12 Aşağıdakılardan hansı əlavə ixtiranın düsturunda verilir?

- ☐ yeni təyinat üzrə istifadədən alınacaq faydalı effekt
☒ əsas ixtirayı təkmilləşdirmək üçün ona daxil edilən mühüm fərqləndirici əlamətlər
☐ ixtira obyektinin əvvəllər hansı təyinat üzrə istifadə edildiyini göstərən məlumatlar
☐ cavab variantlarının hər biri
☐ ixtira obyektinin yeni təyinatı

13 Əlavə ixtira üçün iddia sənədi verildikdə düsturda nə əks olunmalıdır?

- ☐ yeni təyinat üzrə istifadədən alınacaq faydalı effekt
☒ əlavə ixtiranın məqsədinin xarakteristikası
☐ cavab variantlarının hər biri
☐ məqsədə xidmət edən əvvəllər məlum olan vasitələr
☐ ixtira obyektinin yeni təyinatı

14 Əlavə ixtira üçün iddia sənədində düstura hansı daxildir?

- ☐ cavab variantlarının hər biri
☒ əsas ixtiraya verilən patentin nömrəsi
☐ ixtira obyektinin əvvəllər hansı təyinat üzrə istifadə edildiyini göstərən məlumatlar
☐ məqsədə xidmət edən əvvəllər məlum olan vasitələr
☐ ixtira obyektinin yeni təyinatı

15 İxtirada dəqiqləşdirilməyə və ya genişləndirilməyə ehtiyacı olan mühüm əlamətlər məcmusu olduqda bir qrup ixtiranı xarakterizə etmək üçün hansı düstur tətbiq edilir?

- ☐ kompleks bəndli
- ☒ çoxbəndli
- ☐ düzgün cavab yoxdur
- ☐ kombinəedilmiş
- ☐ inteqrallayıcı

16 İxtiranın düsturuna qoyulan tələblər çərçivəsində onların mahiyyətinin bir bənddə ifadəsi mümkün olmadıqda hansı şəkildəki düsturdan istifadə olunur?

- ☐ kompleks bəndli
- ☒ çoxbəndli
- ☐ ikihədli
- ☐ kombinəedilmiş
- ☐ üçhədli

17 Aşağıdakılardan hansı ilə ixtiranın düsturunda məqsədin obyektivliyi əsaslandırılır?

- ☐ kompyuter alqoritmləri və proqramları ilə
- ☒ artıq məlum həllin təkmilləşdirilməsinin zəruriliyi ilə
- ☐ elmi ədəbiyyatlara istinadlar etməklə
- ☐ riyazi hesablamalarla
- ☐ mühüm fərqlərin məcmusu ilə

18 İxtiranın düsturunda məqsədin obyektivliyi əsaslandırılarkən nə istifadə edilir?

- ☐ kompyuter alqoritmləri və proqramları
- ☒ ictimai tələbatın ödənilməsinin zəruriliyi
- ☐ elmi ədəbiyyatlara istinadlar
- ☐ riyazi hesablamalar
- ☐ mühüm fərqlərin məcmusu

19 İxtiranın düsturunun yeni əlamətlər daxil edilən hissəsi necə adlanır?

- ☐ düzgün cavab yoxdur
- ☐ ixtira üçün verilənlər
- ☐ giriş hissə
- ☐ nəticə hissəsi
- ☒ fərqləndirici hissə

20 İxtiranın düsturunun ixtira obyektı və prototip üçün ümumi əlamətlər daxil edilən hissəsi necə adlanır?

- ☐ ixtira üçün verilənlər
- ☒ məhdudlaşdırıcı hissə
- ☐ nəticə hissəsi
- ☐ giriş hissə
- ☐ izahedici hissə

21 İxtiranın düsturuna daxildir:

- ☐ ixtira üçün verilənlər
- ☒ ixtiranın məqsədi
- ☐ nəticə hissəsi
- ☐ giriş hissə
- ☐ izahedici hissə

22 İxtiranın düsturunun struktur elementini göstərin.

- ☐ ixtira üçün verilənlər
- ☒ fərqləndirici hissə
- ☐ nəticə hissəsi
- ☐ giriş hissə
- ☐ izahedici hissə

23 Ixtiranın düsturunun hissəsi hansıdır?

- ☐ ixtira üçün verilənlər
- ☒ məhdudlaşdırıcı hissə
- ☐ nəticə hissəsi
- ☐ giriş hissə
- ☐ izahedici hissə

24 Ixtiranın düsturunun aydınlığı:

- ☐ düzgün cavab yoxdur
- ☒ ixtiranı xarakterizə edən əlamətləri istənilən şəkildə şərh etməyə yol vermir və bununla da ixtiraçının hüquqlarının dəqiq sərhədlərini müəyyənləşdirir
- ☐ ixtiraçının hüquqlarının mümkün qədər geniş sərhədlərini müəyyənləşdirir
- ☐ predmeti əlavə sözlərsiz müəyyənləşdirir
- ☐ ixtiraya məxsus bütün əlamətlərin - həm ümumi, həm də xüsusi əlamətlərin ona daxil olunmasını təmin edir

25 Ixtiranın düsturunun tamlığı:

- ☐ düzgün cavab yoxdur
- ☒ ixtiraya məxsus bütün əlamətlərin - həm ümumi, həm də xüsusi əlamətlərin ona daxil olunmasını təmin edir
- ☐ ixtiraçının hüquqlarının mümkün qədər geniş sərhədlərini müəyyənləşdirir
- ☐ predmeti əlavə sözlərsiz müəyyənləşdirir
- ☐ ixtiranı xarakterizə edən əlamətləri istənilən şəkildə şərh etməyə yol vermir və bununla da ixtiraçının hüquqlarının dəqiq sərhədlərini müəyyənləşdirir

26 Ixtiranın düsturunun əhatəliliyi:

- ☐ düzgün cavab yoxdur
- ☒ ixtiraçının hüquqlarının mümkün qədər geniş sərhədlərini müəyyənləşdirir
- ☐ ixtiraya məxsus bütün əlamətlərin - həm ümumi, həm də xüsusi əlamətlərin ona daxil olunmasını təmin edir
- ☐ predmeti əlavə sözlərsiz müəyyənləşdirir
- ☐ ixtiranı xarakterizə edən əlamətləri istənilən şəkildə şərh etməyə yol vermir və bununla da ixtiraçının hüquqlarının dəqiq sərhədlərini müəyyənləşdirir

27 Ixtiranın düsturunun lakonikliyi:

- ☐ düzgün cavab yoxdur
- ☒ predmeti əlavə (lazım olmayan) sözlərsiz müəyyənləşdirir
- ☐ ixtiraya məxsus bütün əlamətlərin - həm ümumi, həm də xüsusi əlamətlərin ona daxil olunmasını təmin edir
- ☐ ixtiraçının hüquqlarının mümkün qədər geniş sərhədlərini müəyyənləşdirir
- ☐ ixtiranı xarakterizə edən əlamətləri istənilən şəkildə şərh etməyə yol vermir və bununla da ixtiraçının hüquqlarının dəqiq sərhədlərini müəyyənləşdirir

28 İxtiranın düsturu hansı şərti ödəməlidir?

- ☐ düzgün cavab yoxdur
- ☒ mütəxəssislərə ixtiranın aid olduğu sahədə yaratdığı inkişaf haqqında informasiya verməlidir
- ☐ ixtiranın texnikanın digər sahələrində də tətbiqinin mümkünlüyünü ifadə etdirməlidir
- ☐ Azərbaycan dilində tərtib olunmalıdır
- ☐ ixtiranın tətbiqi üçün vəsait ehtiyatlarını genişləndirən təklifləri əks etdirməlidir

29 İxtiranın düsturu necə tərtib olunmalıdır?

- ☐ düzgün cavab yoxdur
- ☒ ixtira obyektini digər obyektlərdən fərqləndirən vasitə olmalıdır
- ☐ ixtiranın texnikanın digər sahələrində də tətbiqinin mümkünlüyünü ifadə etdirməlidir
- ☐ Azərbaycan dilində tərtib olunmalıdır
- ☐ ixtiranın tətbiqi üçün vəsait ehtiyatlarını genişləndirən təklifləri əks etdirməlidir

30 İxtiranın düsturuna qoyulan tələbi göstərin.

- ☐ düzgün cavab yoxdur
- ☒ ixtira obyektini onun mühüm əlamətlərin məcmusunda obyektiv əks etdirməlidir
- ☐ ixtiranın texnikanın digər sahələrində də tətbiqinin mümkünlüyünü ifadə etdirməlidir
- ☐ Azərbaycan dilində tərtib olunmalıdır
- ☐ ixtiranın tətbiqi üçün vəsait ehtiyatlarını genişləndirən təklifləri də əks etdirməlidir

31 İddia sənətinin ixtiranın texniki mahiyyətini qısa və aydın şəkildə ifadə etməli olan tərkib hissəsi hansıdır?

- ☐ düzgün cavab yoxdur
- ☒ ixtiranın düsturu
- ☐ ixtiranın təsviri
- ☐ patent verilməsi barədə ərizə
- ☐ referat

32 İxtiranın düsturu:

- ☒ ixtiranın mühüm əlamətlərinin məcmusunun lakonik ifadəsidir
- ☐ ixtirani həyata keçirmək üçün onu tam şəkildə açıqlayan ixtiranın təsviridir
- ☐ düzgün cavab yoxdur
- ☐ yeni təyinat üzrə tətbiqə aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlardır
- ☐ ixtiranın mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar və digər materiallar məcmusudur

33 İxtiranın mühüm əlamətlərinin məcmusunu lakonik ifadə edəni göstərin?

- ☐ ixtiranın mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar və digər materiallar
- ☒ ixtiranın düsturu
- ☐ ixtiranın təsviri
- ☐ patent verilməsi barədə ərizə
- ☐ referat

34 İxtiranın düsturunun mahiyyətini ifadə edəni göstərin?

- ☐ düzgün cavab yoxdur
- ☒ ixtiranın texniki mahiyyətinin sözlər vasitəsilə müəyyən qaydalar üzrə tərtib edilən qısa xarakteristikasıdır
- ☐ ixtiranın mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar və digər materiallar məcmusudur
- ☐ ixtirani həyata keçirmək üçün onu tam şəkildə açıqlayan ixtiranın təsviridir
- ☐ yeni təyinat üzrə tətbiqə aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlardır

35 Aşağıdakılardan hansı ixtiranın texniki mahiyyətinin sözlər vasitəsilə müəyyən qaydalar üzrə tərtib edilən qısa xarakteristikasıdır?

- ☐ cavab variantlarının hər biri
- ☒ ixtiranın düsturu
- ☐ ixtiranın təsviri
- ☐ patent verilməsi barədə ərizə
- ☐ referat

36 Aşağıdakı tələblərdən hansı tam ödənərsə, ilkin ekspertizası zamanı ixtiraya iddia sənədinə müsbət rəy verilə bilər?

- ☐ iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olması
- ☒ iddia olunan təklifin ixtira sayıla bilən obyektlərə aid olması
- ☐ patent almaq üçün iddia obyektinin sənaye nümunəsi olması
- ☐ ixtira obyektinin bədii konstruktorluq işinin nəticəsi olması
- ☐ ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadlar edilməsi

37 Aşağıdakılardan hansına əsasən ixtiraya iddia sənədinin ilkin ekspertizası zamanı müsbət rəy verilə bilər?

- ☐ iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olması
- ☒ lazımi sənədlərdə təyin edilmiş tələblərin ödənməsi
- ☐ patent almaq üçün iddia obyektinin sənaye nümunəsi olması
- ☐ ixtira obyektinin bədii konstruktorluq işinin nəticəsi olması
- ☐ ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadlar edilməsi

38 Aşağıdakılardan hansı ixtiraya iddia sənədinin ilkin ekspertizası zamanı müsbət rəy üçün şərtlərdən biridir?

- ☐ iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olması
- ☒ lazımi sənədlərin iddia sənədinə daxil edilməsi
- ☐ patent almaq üçün iddia obyektinin sənaye nümunəsi olması
- ☐ ixtira obyektinin bədii konstruktorluq işinin nəticəsi olması
- ☐ ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadlar edilməsi

39 Ixtiranın ilkin ekspertizası zamanı patent verilməsindən imtinaya dair qərar çıxarıla bilər. Bu zaman iddiaçı gətirilmiş dəlillərlə razı olmadıqda qərarın alındığı tarixdən etibarən hansı müddətdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurasına öz etirazını bildirə bilər?

- ☐ 3 gün
- ☒ 2 ay
- ☐ 15 gün
- ☐ 1 ay
- ☐ 10 gün

40 Ixtiranın ilkin ekspertizası zamanı təsnifat indeksini müəyyən edərkən nədən istifadə edilir?

- ☐ patent verilməsi barədə ərizə
- ☒ ixtiranın çertyojları
- ☐ referat
- ☐ ixtiranın düsturu
- ☐ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar

41 Ixtiranın ilkin ekspertizası zamanı təsnifat indeksini müəyyən edərkən onun mahiyyətini daha dəqiq anlamaq üçün aşağıdakılardan hansı işə cəlb olunur?

- ☐ patent verilməsi barədə ərizə
- ☒ ixtiranın təsviri
- ☐ referat
- ☐ ixtiranın düsturu
- ☐ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar

42 Ixtiranın ilkin ekspertizası zamanı təsnifat indeksini dəqiq müəyyən etmək üçün aşağıdakılardan hansı əsas götürülür?

- ☐ patent verilməsi barədə ərizə
- ☒ ixtiranın düsturu
- ☐ referat
- ☐ ixtiranın təsviri
- ☐ çertyojlar və cədvəllər

43 İxtiraya iddia sənədinin ilkin ekspertizası zamanı iddia sənədinə olan tələblərin pozulmasının tərkibi müəyyən edildikdə iddiaçıya sorğu göndərilir. Sorğunu alındığı tarixdən hansı müddətdə cavablandırmaq təklif olunur?

- ☐ 3 gün
- ☒ 2 ay
- ☐ 15 gün
- ☐ 1 ay
- ☐ 10 gün

44 İxtiraya iddia sənədinin ilkin ekspertizasının təyinatı nədir?

- ☐ nəzərdən keçirilən üsul və ya maddənin əvvəllər hansı təyinat üzrə istifadə edildiyini yoxlamaq
- ☒ ixtiranın Beynəlxalq Patent Təsnifatı üzrə müəyyənləşdirilmiş təsnifatının düzgünlüyünü yoxlamaq
- ☐ ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadların olmasını yoxlamaq
- ☐ iddiaçı bir neçə şəxs olduqda həmin şəxslərin hamısının müzakirədə iştirakını yoxlamaq
- ☐ ixtiradan yeni təyinat üzrə istifadənin mümkünlüyünü yoxlamaq

45 İxtiraya iddia sənədinin ilkin ekspertizası zamanı görülən işlərə aiddir:

- ☐ nəzərdən keçirilən üsul və ya maddənin əvvəllər hansı təyinat üzrə istifadə edildiyini yoxlamaq
- ☒ əlavə olunan materialların ixtiranın mahiyyətini dəyişib-dəyişməməsini yoxlamaq
- ☐ ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadların olmasını yoxlamaq
- ☐ iddiaçı bir neçə şəxs olduqda həmin şəxslərin hamısının müzakirədə iştirakını yoxlamaq
- ☐ ixtiradan yeni təyinat üzrə istifadənin mümkünlüyünü yoxlamaq

46 İxtiraya iddia sənədinin ilkin ekspertizasının məqsədi nədir?

- ☐ nəzərdən keçirilən üsul və ya maddənin əvvəllər hansı təyinat üzrə istifadə edildiyini yoxlamaq
- ☒ ixtiraya görə vəhdətlik tələblərinin yerinə yetirilməsini yoxlamaq
- ☐ ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadların olmasını yoxlamaq
- ☐ iddiaçı bir neçə şəxs olduqda həmin şəxslərin hamısının müzakirədə iştirakını yoxlamaq
- ☐ ixtiradan yeni təyinat üzrə istifadənin mümkünlüyünü yoxlamaq

47 İxtiraya iddia sənədinin ilkin ekspertizası zamanı nə müəyyənləşdirilir?

- ☐ keçirilən üsul və ya maddənin əvvəllər hansı təyinat üzrə istifadə edildiyi 290.
- ☒ iddiaçının təqdim etdiyi təklifin ixtira kimi mühafizə edilən obyektlərə aid olub-olmaması
- ☐ ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadların olması
- ☐ iddiaçı bir neçə şəxs olduqda həmin şəxslərin hamısının müzakirədə iştirakı
- ☐ ixtiradan yeni təyinat üzrə istifadənin mümkünlüyü

48 İxtiraya iddia sənədinin ilkin ekspertizası zamanı yoxlanılan məsələlərə aiddir:

- ☐ nəzərdən keçirilən üsul və ya maddənin əvvəllər hansı təyinat üzrə istifadə edildiyi
- ☒ patent müvəkkilinin səlahiyyətlərini təsdiqləyən etibarnamənin düzgün tərtib edilməsi
- ☐ ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadların olması
- ☐ iddiaçı bir neçə şəxs olduqda həmin şəxslərin hamısının müzakirədə iştirakı
- ☐ ixtiradan yeni təyinat üzrə istifadənin mümkünlüyü

49 Aşağıdakılardan hansı ixtiraya iddia sənədinin ilkin ekspertizasının tərkib hissəsidir?

- ☐ nəzərdən keçirilən üsul və ya maddənin əvvəllər hansı təyinat üzrə istifadəsinin yoxlanması
- ☐ iddiaçı bir neçə şəxs olduqda həmin şəxslərin hamısının müzakirədə iştirakının yoxlanması
- ☐ ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadların yoxlanması
- ☒ iddia sənədinin qanunvericiliklə nəzərdə tutulan verilmə qaydasına əməl edilməsinin yoxlanması
- ☐ ixtiradan yeni təyinat üzrə istifadənin yoxlanması

50 İxtiraya iddia sənədinin ilkin ekspertizası zamanı nə edilir?

- ☐ ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadların olması yoxlanılır
- ☐ nəzərdən keçirilən üsul və ya maddənin əvvəllər hansı təyinat üzrə istifadə edildiyi yoxlanılır
- ☐ bir neçə şəxs olduqda həmin şəxslərin hamısının müzakirədə iştirakı yoxlanılır
- ☐ ixtiradan yeni təyinat üzrə istifadənin mümkünlüyü yoxlanılır
- ☒ iddia sənədində nəzərdə tutulmuş sənədlər üçün təyin edilmiş tələblərə əməl edilməsi yoxlanılır

51 İxtiraya iddia sənədinin ilkin ekspertizası zamanı aşağıdakılardan hansı yoxlanılır?

- ☐ ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadların olması
- ☐ keçirilən üsul və ya maddənin əvvəllər hansı təyinat üzrə istifadə edildiyi
- ☒ iddia sənədində nəzərdə tutulmuş sənədlərin olması
- ☐ ixtiradan yeni təyinat üzrə istifadənin mümkünlüyü
- ☐ iddiaçı bir neçə şəxs olduqda həmin şəxslərin hamısının müzakirədə iştirakı

52 İxtira barədə iddia sənədinin ekspertizası üçün müəyyənləşdirilmiş məbləğdə rüsumun ödənildiyini təsdiqləyən sənəd alındığı tarixdən etibarən hansı müddət ərzində onun ilkin ekspertizası keçirilir?

- ☐ 3 ay
- ☐ 10 gün
- ☒ 1 ay
- ☐ 15 gün
- ☐ 2 ay

53 Hansı halda iddia sənədinin iddiaçının iştirakı ilə baxılması ekspert iclasında müzakirələr yolu ilə həyata keçirilir?

- ☐ iddiaçı fiziki şəxs kimi Azərbaycan Respublikasının vətəndaşı olduqda
- ☐ iddiaçı hüquqi şəxs kimi xarici ölkəyə mənsub olduqda
- ☐ iddiaçı bir neçə nəfərdən ibarət qrup təşkil etdikdə
- ☐ obyektini ekspertlərə təqdim etmək obyektiv səbəblərdən qeyri-mümkün olduqda
- ☒ məsələlərin həlli üçün ekspertizada bir sıra mütəxəssislərin iştirakı tələb olduğu təqdirdə

54 İxtira üçün iddia sənədi vermiş şəxsin nümayəndəsinin təyini necə ləğv edilə bilər?

- ☐ patentləşdirmə üzrə ekspertin yazılı müraciəti ilə
- ☐ istehlakçıların müraciətləri əsasında
- ☒ iddiaçı tərəfindən yazılı ərizə verilməklə
- ☐ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarı ilə
- ☐ patentləşdirmə sahəsinin müfəttişinin yazılı müraciəti ilə

55 Hansı halda iddia sənədinin iddiaçının iştirakı ilə baxılması danışıqlar yolu ilə həyata keçirilir?

- ☐ məsələlər bir neçə nəfərdən ibarət iddiaçı tərəfindən həll edilə biləcəyi təqdirdə
- ☐ ixtira obyektini ekspertlərə təqdim etmək obyektiv səbəblərdən qeyri-mümkün olduqda
- ☒ məsələlər ekspert və iddiaçının bilavasitə iştirakı ilə həll edilə biləcəyi təqdirdə
- ☐ iddiaçı fiziki şəxs kimi Azərbaycan Respublikasının vətəndaşı olduqda
- ☐ iddiaçı hüquqi şəxs kimi xarici ölkəyə mənsub olduqda

56 İddia sənədinə baxılarkən bu prosesdə iddiaçının iştirakı necə təmin olunur?

- ☐ analiz və sintezlə
- ☐ işgüzar oyunlarla
- ☐ modelləşdirmə ilə
- ☐ ixtiranın edildiyi təşkilatda müşavirə ilə
- ☒ ekspert iclasında müzakirə ilə

57 İddia sənədinin iddiaçının iştirakı ilə baxılması hansı yolla həyata keçirilir?

- ☐ tanışlıq
- ☒ danışıqlar
- ☐ modelləşdirmə
- ☐ işgüzar oyunlar
- ☐ analiz və sintez

58 İddia sənədləri təqdim edildikdən sonra iddiaçı özünün patent almaq hüququnu digər şəxsə verərsə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə aşağıdakılardan hansını təqdim edir?

- ☐ etibarnamə
- ☐ ixtiranın düsturu
- ☐ əvəzedici vərəq
- ☒ ərizə
- ☐ referat

59 İddia sənədində düzəlişlər və dəqiqləşmələr hansının təqdim edilməsi yolu ilə edilir?

- ☐ etibarnamələr
- ☐ referat
- ☐ ixtiranın düsturları
- ☐ patent verilməsi haqqında ərizə
- ☒ əvəzedici vərəqlər

60 Beynəlxalq iddia sənədi Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verildikdə müəyyən edilmiş müddət ərzində onun düsturunun, referatının və təsvirinin hansı dildə (dillərdə) tərcüməsini təqdim etməlidir?

- ☐ düzgün cavab yoxdur
- ☐ Azərbaycan və rus
- ☐ Azərbaycan, rus və ingilis
- ☒ Azərbaycan
- ☐ Azərbaycan və ingilis

61 Beynəlxalq iddia sənədi Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verildikdə həmin iddia sənədinin daxil olduğu gündən etibarən hansı müddət ərzində iddiaçı onun düsturunun, referatının və təsvirinin Azərbaycan dilində tərcüməsini təqdim etməlidir?

- ☐ 30 gün
- ☐ 10 gün
- ☐ 15 gün
- ☒ 2 ay
- ☐ 30 gün

62 Beynəlxalq iddia sənədi aşağıdakılardan hansına uyğun olaraq verilən iddia sənədidir?

- ☐ Avrasiya Patent Təşkilatına
- ☐ Ümumdünya Əqli Mülkiyyət Təşkilatına
- ☐ Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasına
- ☒ Patent kooperasiyası haqqında müqaviləyə
- ☐ Beynəlxalq Patent Təsnifatına

63 İxtiraya patent almaq üçün iddia sənədi digər dildə təqdim olunduqda, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yazışmalar aparmaq üçün nə edilməlidir?

- ☒ onlar Azərbaycan dilinə tərcümə edilməlidir
- ☐ onlar Azərbaycan, rus və ingilis dillərinə tərcümə edilməlidir

- ☐ düzgün cavab yoxdur
- ☐ onlar Azərbaycan və rus dillərinə tərcümə edilməlidir
- ☐ onlar Azərbaycan və ingilis dillərinə tərcümə edilməlidir

64 İxtiraya patent almaq üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yazışmalar hansı dildə (dillərdə) aparılır?

- ☐ düzgün cavab yoxdur
- ☐ Azərbaycan və rus
- ☐ Azərbaycan, rus və ingilis
- ☒ Azərbaycan
- ☐ Azərbaycan və ingilis

65 İxtira üçün iddia sənədi vermiş şəxsin nümayəndəsinin təyini necə ləğv edilə bilər?

- ☐ istehlakçıların müraciətləri əsasında
- ☐ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarı ilə
- ☐ patentləşdirmə üzrə ekspertin yazılı müraciəti ilə
- ☐ patentləşdirmə sahəsinin müfəttişinin yazılı müraciəti ilə
- ☒ iddiaçı tərəfindən yazılı ərizə verilməklə

66 İxtira üçün iddia sənədi vermiş xarici hüquqi şəxsin Azərbaycan Respublikasında maraqlarının müdafiəsi üçün nümayəndəsi kim ola bilər?

- ☐ öz xidmətini könüllü təklif edən patentləşdirmə üzrə ekspert
- ☐ həmin ölkənin Azərbaycan dilini bilən vətəndaşı
- ☐ Azərbaycan Respublikasının ərazisində daim yaşayan və qeydiyyatda olan şəxs və ya şəxslər
- ☒ Azərbaycanın patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyatda alınan patent müvəkkili
- ☐ həmin ölkənin Azərbaycan dilini bilən, ali təhsilli vətəndaşı

67 İxtira üçün iddia sənədi vermiş Azərbaycan Respublikasının hüduqlarından kənarda yaşayan fiziki şəxsin maraqlarının müdafiəsi üçün nümayəndəsi kim ola bilər?

- ☐ həmin ölkənin Azərbaycan dilini bilən, ali təhsilli vətəndaşı
- ☐ həmin ölkənin Azərbaycan dilini bilən vətəndaşı
- ☐ Azərbaycan Respublikasının ərazisində daim yaşayan və qeydiyyatda olan şəxs və ya şəxslər
- ☒ Azərbaycanın patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyatda alınan patent müvəkkili
- ☐ öz xidmətini könüllü təklif edən patentləşdirmə üzrə ekspert

68 İxtira dövlətin milli təhlükəsizliyi mənafeələrinə aid olduqda aşağıdakılardan hansı öz təşəbbüsü ilə iddia sənədinə dair məlumatın dərcini bu barədə qərarın çıxarıldığı tarixdən etibarən 4 aya qədər dayandırmaq hüququna malikdir?

- ☐ patent sahibi
- ☒ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
- ☐ patent üzrə müvəkkil
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☐ ixtiranın müəllifi (müəllifləri)

69 İxtira üçün iddia sənədi barəsində məlumat dərc olunana qədər iddiaçı ərizə verməklə onu aşağıdakılardan hansı üçün iddia sənədinə çevirə bilər?

- ☐ doğru cavab yoxdur
- ☒ faydalı model
- ☐ maddə
- ☐ sənaye nümunəsi
- ☐ üsul

70 İddia sənədinə dair məlumat dərc olunmur:

- ☐ ixtiranın düsturu çoxbəndli olduqda
- ☒ iddia sənədi geri götürüldükdə
- ☐ ixtira obyektı maddə olduqda
- ☐ iddia sənədi patent müvəkkili tərəfindən verildikdə
- ☐ ixtira obyektı üsul olduqda

71 Hansı halda iddia sənədinə dair məlumat dərc olunmur?

- ☐ ixtiranın düsturu çoxbəndli olduqda
- ☒ patent verilməsindən imtina qərarı qəbul edildikdə
- ☐ ixtira obyektı maddə olduqda
- ☐ iddia sənədi patent müvəkkili tərəfindən verildikdə
- ☐ ixtira obyektı üsul olduqda

72 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi iddia sənədlərinə dair hansı məlumatı özünün rəsmi bülletenində dərc edir?

- ☐ patent müvəkkilinin adı
- ☒ iddia sənədinin nömrəsi
- ☐ Beynəlxalq Patent Təsnifatı
- ☐ şərti işarələr, terminlər, təyinlər
- ☐ ilk təqdim olunduğu şəkildə ixtiranın düsturu

73 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi iddia sənədlərinə dair məlumatı özünün rəsmi bülletenində dərc edir. Aşağıdakılardan hansı bu zaman dərc olunan məlumatlara aiddir?

- ☐ şərti işarələr, terminlər, təyinlər
- ☐ ilk təqdim olunduğu şəkildə ixtiranın düsturu
- ☒ iddiaçı(lar)ın yaşadığı ölkənin adı
- ☐ Beynəlxalq Patent Təsnifatı
- ☐ patent müvəkkilinin adı

74 İddia sənədi üzrə aşağıdakı məlumatlardan hansı dərc olunmur?

- ☐ ilkin ekspertiza nəticəsində müəyyən edilmiş Beynəlxalq Patent Təsnifatının indeksi
- ☒ ixtiranın düsturundakı bəndlərin sayı
- ☐ informasiya axtarışı və ekspertiza keçirilməsinə aid vəsatət olması haqqında məlumat
- ☐ iddia sənədinin nömrəsi
- ☐ ixtira haqda referat

75 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ixtira barəsində iddia sənədini aldığı tarixdən ən gec hansı müddət keçənədək iddia sənədlərinə dair məlumatı özünün rəsmi bülletenində dərc edir?

- ☐ 15 gün
- ☒ 12 ay
- ☐ 3 ay
- ☐ 6 ay
- ☐ 1 ay

76 İxtiraya iddia sənədinin ekspertizası zamanı ixtira obyektinin onun məlum xassələri, quruluşu, hazırlanması ilə şərtlənən yeni təyinat üzrə tətbiqi müəyyənləşdirilərsə, aşağıdakılardan hansı doğrudur?

- ☐ iddia edilən ixtiranın düsturu çoxbəndlidir
- ☒ iddia ixtira səviyyəli deyildir
- ☐ iddiada əks olunan məlumatlar patent axtarışı üçün kifayət deyildir
- ☐ iddia edilən ixtira sənayedə tətbiq oluna biləndir
- ☐ iddia ilkin ekspertizaya qaytarılmalıdır

77 İxtiraya iddia sənədinin ekspertizası zamanı nəticəyə nail olmaq üçün məlum xassəli materialdan məlum obyektin hazırlanması müəyyənləşdirilərsə, aşağıdakılardan hansı doğrudur?

- ☐ iddia edilən ixtiranın düsturu çoxbəndlidir
- ☒ iddia ixtira səviyyəli deyildir
- ☐ iddiada əks olunan məlumatlar patent axtarışı üçün kifayət deyildir
- ☐ iddia edilən ixtira sənayedə tətbiq oluna biləndir
- ☐ iddia ilkin ekspertizaya qaytarılmalıdır

78 İxtiraya iddia sənədinin ekspertizası zamanı eyni tip elementlərin sayının artırılması hesabına nəticənin gücləndirilməsi müəyyənləşdirilərsə, aşağıdakılardan hansı doğrudur?

- ☐ iddia edilən ixtiranın düsturu çoxbəndlidir
- ☒ iddia ixtira səviyyəli deyildir
- ☐ iddiada əks olunan məlumatlar patent axtarışı üçün kifayət deyildir
- ☐ iddia edilən ixtira sənayedə tətbiq oluna biləndir
- ☐ iddia ilkin ekspertizaya qaytarılmalıdır

79 İxtiraya iddia sənədinin ekspertizası zamanı obyektin hər hansı bir hissəsinin aradan götürülməsi ilə bu əməliyyata xas olan prosesin davamətmə müddətinin qısalması kimi nəticənin əldə edilməsi müəyyənləşdirilərsə, aşağıdakılardan hansı doğrudur?

- ☐ iddia ixtira yox, sənaye nümunəsidir
- ☒ iddia ixtira səviyyəli deyildir
- ☐ iddiada əks olunan məlumatlar patent axtarışı üçün kifayət deyildir
- ☐ iddia edilən ixtira sənayedə tətbiq oluna biləndir
- ☐ iddia konvensiya ilkinliyinə malikdir

80 İxtiraya iddia sənədinin ekspertizası zamanı obyektin hər hansı bir hissəsinin aradan götürülməsi ilə bu əməliyyata xas olan etibarlılığın artması kimi nəticənin əldə edilməsi müəyyənləşdirilərsə, aşağıdakılardan hansı doğrudur?

- ☐ iddia ixtira yox, sənaye nümunəsidir
- ☒ iddia ixtira səviyyəli deyildir
- ☐ iddiada əks olunan məlumatlar patent axtarışı üçün kifayət deyildir
- ☐ iddia edilən ixtira sənayedə tətbiq oluna bilməz
- ☐ iddia konvensiya ilkinliyinə malikdir

81 İxtiraya iddia sənədinin ekspertizası zamanı obyektin hər hansı bir hissəsinin aradan götürülməsi ilə bu əməliyyata xas olan material tutumunun azaldılması kimi nəticənin əldə edilməsi müəyyənləşdirilərsə, aşağıdakılardan hansı doğrudur?

- ☐ iddia ixtira yox, sənaye nümunəsidir
- ☐ iddia edilən ixtira sənayedə tətbiq oluna bilməz
- ☐ iddia konvensiya ilkinliyinə malikdir
- ☒ iddia ixtira səviyyəli deyildir
- ☐ iddia sərgi ilkinliyinə malikdir

82 İxtiraya iddia sənədinin ekspertizası zamanı obyektin hər hansı bir hissəsinin aradan götürülməsi ilə bu əməliyyata xas olan ölçülərin azaldılması kimi nəticənin əldə edilməsi müəyyənləşdirilərsə, aşağıdakılardan hansı doğrudur?

- ☐ iddia ixtira yox, sənaye nümunəsidir
- ☒ iddia ixtira səviyyəli deyildir
- ☐ iddia konvensiya ilkinliyinə malikdir
- ☐ iddia edilən ixtira sənayedə tətbiq oluna biləndir
- ☐ iddia sərgi ilkinliyinə malikdir

83 İxtiraya iddia sənədinin ekspertizası zamanı obyektin hər hansı bir hissəsinin aradan götürülməsi ilə bu əməliyyata xas olan kütlənin azaldılması kimi nəticənin əldə edilməsi müəyyənləşdirilərsə, aşağıdakılardan hansı doğrudur?

- ☐ iddia ixtira yox, sənaye nümunəsidir
- ☒ iddia ixtira səviyyəli deyildir
- ☐ iddia konvensiya ilkinliyinə malikdir
- ☐ iddia edilən ixtira sənayedə tətbiq oluna bilməz
- ☐ iddia sərgi ilkinliyinə malikdir

84 İxtiraya iddia sənədinin ekspertizası zamanı obyektin hər hansı bir hissəsinin aradan götürülməsi ilə bu əməliyyata xas olan sadələşmə kimi nəticənin əldə edilməsi müəyyənləşdirilərsə, aşağıdakılardan hansı doğrudur?

- ☐ iddia ixtira yox, sənaye nümunəsidir
- ☒ iddia ixtira səviyyəli deyildir
- ☐ iddia konvensiya ilkinliyinə malikdir
- ☐ iddia edilən ixtira sənayedə tətbiq oluna bilməz
- ☐ iddia sərgi ilkinliyinə malikdir

85 İxtiraya iddia sənədinin ekspertizası zamanı müəyyən edilmiş nəticəyə nail olmaq üçün məlum vasitənin hissəsinin digər məlum hissə ilə əvəz edilməsi müəyyənləşdirilərsə, aşağıdakılardan hansı doğrudur?

- ☐ iddia ixtira yox, sənaye nümunəsidir
- ☒ iddia ixtira səviyyəli deyildir
- ☐ iddia konvensiya ilkinliyinə malikdir
- ☐ iddia edilən ixtira sənayedə tətbiq oluna bilməz
- ☐ iddia sərgi ilkinliyinə malikdir

86 İxtiraya iddia sənədinin ekspertizası zamanı müəyyən edilmiş nəticəyə nail olmaq üçün məlum vasitənin hər-hansı bir məlum hissə ilə məlum qaydalarla tamamlanması müəyyənləşdirilərsə, aşağıdakılardan hansı doğrudur?

- ☐ iddia ixtira yox, sənaye nümunəsidir
- ☒ iddia ixtira səviyyəli deyildir
- ☐ iddia konvensiya ilkinliyinə malikdir
- ☐ iddia edilən ixtira sənayedə tətbiq oluna bilməz
- ☐ iddia sərgi ilkinliyinə malikdir

87 İddiyanın ixtira səviyyəsinin yoxlanılması zamanı hansı icra edilmir?

- ☐ ən yaxın analoqun təyini
- ☒ iddia olunan ixtiranın sənayedə tətbiq oluna bilməsi şərtinin yoxlanılması
- ☐ mövcud bilgilər məcmusundan baxılan ixtiranın mühüm əlamətləri ilə üst-üstə düşən əlamətləri olan həllərin üzə çıxarılması
- ☐ düzgün cavab yoxdur
- ☐ iddia olunan ixtiranı ən yaxın analoqdan fərqləndirən əlamətlərin müəyyən edilməsi

88 Aşağıdakılardan hansı ixtira üçün iddia sənədinin ekspertizası zamanı ixtira səviyyəsinin yoxlanmasına daxil deyildir?

- ☐ ən yaxın analoqun təyini
- ☒ iddia olunan ixtiranın yeniliyinin yoxlanılması
- ☐ mövcud bilgilər məcmusundan baxılan ixtiranın mühüm əlamətləri ilə üst-üstə düşən əlamətləri olan həllərin üzə çıxarılması
- ☐ düzgün cavab yoxdur
- ☐ iddia olunan ixtiranı ən yaxın analoqdan fərqləndirən əlamətlərin müəyyən edilməsi

89 Sərgi ilkinliyi xahiş edilərsə, iddiaçı ərizəni həmin tarixdən ən gec hansı müddət keçənədək verməlidir?

- ☐ 15 gün
- ☒ 6 ay
- ☐ 3 ay
- ☐ 12 ay
- ☐ 1 ay

90 İlkinliyin konvensiya ilkinliyi şəklində müəyyənləşdirilməsi üçün iddiaçı ixtira üçün iddia sənədini həmin tarixdən etibarən hansı müddət ərzində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verməlidir?

- ☐ 15 gün
- ☒ 12 ay
- ☐ 3 ay
- ☐ 6 ay
- ☐ 1 ay

91 Ixtira üzrə ilkinlik ilk iddia sənədinin Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının iştirakçısı olan dövlətdə verilməsi tarixindən müəyyənləşdirilərsə, bu, hansı ilkinlikdir?

- ☐ beynəlxalq ilkinlik
- ☒ konvensiya ilkinliyi
- ☐ kooperasiya ilkinliyi
- ☐ sərgi ilkinliyi
- ☐ saziş ilkinliyi

92 Ixtiraya ilkinlik hüququ hansı tarixdən yaranır?

- ☐ iddia sənədində materiallar başqa dildə təqdim edildikdə həmin sənədlərin Azərbaycan dilinə tərcümə edildiyi tarixdən
- ☒ iddia sənədinin verildiyi tarixdən
- ☐ ixtiraya iddia sənədinin tərtib edildiyi tarixdən
- ☐ ilkin ekspertizanın sona çatdığı tarixdən
- ☐ ixtira üçün iddia sənədi və ona patent verilməsi haqqında məlumatların dərc olunduğu tarixdən

93 Ixtiraya hüquqi mühafizənin verildiyi müddəti göstərin.

- ☐ iddia sənədi materiallarının dərc olunduğu tarixdən patentin verildiyi tarixə kimi
- ☒ düzgün cavab yoxdur
- ☐ iddia sənədlərinin tərcümə edilməsinə ehtiyac olarsa, iddia sənədinin daxil olduğu tarixdən tərcümənin alınması tarixinədək
- ☐ patent müvəkkillərinin səlahiyyətlərinin bitməsi müddətinə kimi
- ☐ iddiaçıya göndərilən sorğuya cavab alınana qədər

94 Ixtiraya müvəqqəti hüquqi mühafizə hansı müddətə verilir?

- ☐ 18 ay
- ☒ iddia sənədi materiallarının dərc olunduğu tarixdən patentin verildiyi tarixə kimi
- ☐ iddia sənədlərinin tərcümə edilməsinə ehtiyac olarsa, iddia sənədinin daxil olduğu tarixdən tərcümənin alınması tarixinədək
- ☐ iddiaçıya göndərilən sorğuya cavab alınana qədər
- ☐ 12 ay

95 Aşağıdakılardan hansı ixtira qeydə alındıqdan və patent verildikdən sonra patent barəsində məlumatın dərc olunduğu rəsmi bülletəndə göstərilir?

- ☐ patentin nömrəsi
- ☒ iddiaçının yaşadığı ölkənin adı
- ☐ əgər imtina etməsə, müəllifin və patent sahibinin adı
- ☐ ixtiranın düsturu
- ☐ patent verilən iddia sənədinin nömrəsi və daxil olma tarixi

96 İxtira qeydə alındıqdan və patent verildikdən sonra patent barəsində məlumatın dərc olunduğu rəsmi bülletəndə əks olunmayan məlumatı göstərin?

- ☐ patentin nömrəsi
- ☒ ixtira haqda referat
- ☐ əgər imtina etmirsə, müəllifin və patent sahibinin adı
- ☐ ixtiranın düsturu
- ☐ patent verilən iddia sənədinin nömrəsi və daxil olma tarixi

97 İxtira qeydə alındıqdan və patent verildikdən sonra patent barəsində məlumatın dərc olunduğu rəsmi bülletəndə nə göstərilir?

- ☐ şərti işarələr, terminlər, təyinlər
- ☒ iddia sənədinə dair məlumatların dərc olunma tarixi və bülletenin nömrəsi
- ☐ Beynəlxalq Patent Təsnifatı
- ☐ patent müvəkkilinin adı
- ☐ şərti işarələr, terminlər, təyinlər

98 Aşağıdakılardan hansı ixtira qeydə alındıqdan və patent verildikdən sonra patent barəsində məlumatın dərc olunduğu rəsmi bülletəndə göstərilir?

- ☐ iddiaçı(lar)nın yaşadığı ölkənin adı
- ☒ patentin nömrəsi
- ☐ Beynəlxalq Patent Təsnifatı
- ☐ patent müvəkkilinin adı
- ☐ şərti işarələr, terminlər, təyinlər

99 İxtiranın ilkinliyi hansı tarixdən müəyyənləşdirilir?

- ☐ düzgün cavab yoxdur
- ☐ ilkin ekspertizanın sona çatdığı tarixdən
- ☐ ixtiraya iddia sənədinin tərtib edildiyi tarixdən
- ☒ tələblərə uyğun rəsmiləşdirilmiş iddia sənədinin Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə daxil olduğu tarixdən
- ☐ ixtira üçün iddia sənədi və ona patent verilməsi haqqında məlumatların dərc olunduğu tarixdən

100 İxtira üçün iddia sənədinin ekspertizası zamanı hansı iş görülür?

- ☐ iddianın ilkin ekspertizası tarixindən ilkinliyin təyini
- ☐ iddia sənədinin tərkibinə daxil olan ixtiranın düsturu qoyulan tələblərə cavab vermədikdə ilkinliyin təyini
- ☐ iddia sənədi patent müvəkilləri tərəfindən verildikdə ilkinliyin təyini
- ☒ ilkinliyin təyin edilməsi şərtinin ödənməsinin yoxlaması
- ☐ kooperasiya ilkinliyinin təyini

101 İxtira üçün iddia sənədi verilərkən hansı əməliyyat yerinə yetirilir?

- ☐ iddia sənədinin tərkibinə daxil olan ixtiranın düsturu qoyulan tələblərə cavab vermədikdə ilkinliyin təyini
- ☐ iddia sənədi patent müvəkilləri tərəfindən verildikdə ilkinliyin təyini
- ☐ kooperasiya ilkinliyinin təyini
- ☐ iddianın ilkin ekspertizası tarixindən ilkinliyin təyini
- ☒ bir neçə ilkinliyin təyini

102 Hansı ilkinliyin təyini mümkündür?

- ☐ iddia sənədinin tərkibinə daxil olan ixtiranın düsturu qoyulan tələblərə cavab vermədikdə ilkinliyin təyini
- ☐ kooperasiya ilkinliyinin təyini
- ☐ iddianın ilkin ekspertizası tarixindən ilkinliyin təyini
- ☒ ayrılmış iddia sənədi üzrə ilkinliyin təyini
- ☐ iddia sənədi patent müvəkilləri tərəfindən verildikdə ilkinliyin təyini

103 Aşağıdakılardan hansı fəaliyyət doğrudur?

- ☐ iddianın ilkin ekspertizası tarixindən ilkinliyin təyini
- ☐ kooperasiya ilkinliyinin təyini
- ☐ iddia sənədinin tərkibinə daxil olan ixtiranın düsturu qoyulan tələblərə cavab vermədikdə ilkinliyin təyini
- ☐ iddia sənədi patent müvəkilləri tərəfindən verildikdə ilkinliyin təyini
- ☒ iddiaçının daha əvvəlki iddia sənədinin daxil olması tarixi üzrə ilkinliyin təyini

104 Aşağıdakılardan hansı ixtiranın ilkinliyinin təyininə aiddir?

- ☐ iddia sənədinin tərkibinə daxil olan ixtiranın düsturu qoyulan tələblərə cavab vermədikdə ilkinliyin təyini
- ☐ kooperasiya ilkinliyinin təyini
- ☐ iddianın ilkin ekspertizası tarixindən ilkinliyin təyini
- ☒ əvvəllər təqdim edilmiş iddia sənədinə əlavə materialların daxil olma tarixi üzrə ilkinliyin təyini
- ☐ iddia sənədi patent müvəkilləri tərəfindən verildikdə ilkinliyin təyini

105 İxtiranın ilkinliyinin təyin olunmasının xüsusi halını göstərin.

- ☐ iddia sənədinin tərkibinə daxil olan ixtiranın düsturu qoyulan tələblərə cavab vermədikdə ilkinliyin təyini
- ☐ kooperasiya ilkinliyinin təyini
- ☐ iddianın ilkin ekspertizası tarixindən ilkinliyin təyini
- ☒ konvensiya ilkinliyin təyini
- ☐ iddia sənədi patent müvəkilləri tərəfindən verildikdə ilkinliyin təyini

106 Sənaye nümunəsi qeydə alındıqdan və ona patent verildikdən sonra rəsmi bülletenində dərc olunan məlumatı göstərin?

- ☐ informasiya axtarışı və ekspertiza keçirilməsinə aid vəsatət olması haqqında məlumat
- ☒ iddia sənədinin nömrəsi
- ☐ Beynəlxalq Patent Təsnifatı
- ☐ patent müvəkkilinin adı
- ☐ şərti işarələr, terminlər, təyinlər

107 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sənaye nümunəsini qeydə aldıqdan və patent verdikdən sonra patent barəsində məlumatı rəsmi bülletenində dərc edir. Aşağıdakılardan hansı bu zaman dərc olunan məlumatlara aiddir?

- ☐ iddiaçı(lar)nın yaşadığı ölkənin adı
- ☒ ilkinlik tarixi
- ☐ Beynəlxalq Patent Təsnifatı
- ☐ patent müvəkkilinin adı
- ☐ şərti işarələr, terminlər, təyinlər

108 Ilkinliyin konvensiya ilkinliyi şəklində müəyyənləşdirilməsi üçün iddiaçı sənaye nümunəsi üçün iddia sənədini həmin tarixdən etibarən hansı müddət ərzində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verməlidir?

- ☐ 12 ay
- ☒ 6 ay
- ☐ 1 ay
- ☐ 15 gün
- ☐ 3 ay

109 Sənaye nümunəsi üzrə ilkinlik ilk iddia sənədinin Ümumdünya Ticarət Təşkilatının iştirakçısı olan dövlətdə verilməsi tarixindən müəyyənləşdirilərsə, bu hansı ilkinlikdir?

- ☐ beynəlxalq ilkinlik
- ☒ konvensiya ilkinliyi
- ☐ kooperasiya ilkinliyi

- ☐ sərgi ilkinliyi
- ☐ saziş ilkinliyi

110 Sənaye nümunəsi üçün iddia sənədinin ilkin ekspertizasının rəyi nə zaman müsbət ola bilər?

- ☐ iddia obyektı çap məhsulları olduqda
- ☒ iddia sənədi materialları patent haqqında qanunvericiliyin tələblərinə uyğun tərtib edildikdə
- ☐ iddia obyektı sənaye hidrotexniki və başqa stasionar qurğular olduqda
- ☐ iddia obyektı maddə olduqda
- ☐ iddia obyektı üsul olduqda

111 Aşağıdakılardan hansı şərtin tam ödənməsi müəyyən edildikdə iddiaçı sənaye nümunəsi üçün iddia sənədinin ilkin ekspertizasının müsbət rəyi barədə xəbərdar edilir?

- ☐ iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olması
- ☒ bütün tələb olunan sənədlərin iddia sənədində daxil edilməsi
- ☐ iddia obyektinin üsul olması
- ☐ iddia obyektinin maddə olması
- ☐ iddia obyektinin çap məhsulları olması

112 Sənaye nümunəsinin ilkin ekspertiza zamanı iddiaçıya patent verilməsindən imtinaya dair qərar göndərilə bilər. İddiaçının gətirilmiş dəlillərlə razı olmadığı təqdirdə qərarın alındığı tarixdən etibarən hansı müddət ərzində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurasına öz etirazlarını təqdim etmək hüququ vardır?

- ☐ 15 gün
- ☐ 10 gün
- ☐ 3 ay
- ☐ 1 ay
- ☒ 2 ay

113 Sənaye mülkiyyətinə iddia sənədinin ilkin ekspertizası prosesində iddia sənədinin tərtib edilməsinə qoyulan tələblərin pozulması halları müəyyən edildikdə tələblərə uyğun tərtib olunmamış sənədlər barəsində iddiaçıya sorğu göndərilir. İddiaçı sorğunu aldığı gündən hesablanmaqla hansı müddət ərzində düzəldilən və ya çatışmayan sənədləri təqdim etməlidir?

- ☐ 1 ay
- ☒ 2 ay
- ☐ 10 gün
- ☐ 3 ay
- ☐ 15 gün

114 Sənaye nümunəsi barədə iddia sənədinin ekspertizası üçün müəyyənləşdirilmiş məbləğdə rüsumun ödənildiyini təsdiqləyən sənədi aldığı tarixdən etibarən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi hansı müddət ərzində onun ilkin ekspertizasını aparır?

- ☐ 2 ay
- ☒ 1 ay
- ☐ 10 gün
- ☐ 3 ay
- ☐ 15 gün

115 Sənaye nümunəsinə iddia sənədinin ilkin ekspertizası zamanı aşağıdakılardan hansı yoxlanılır?

- ☐ istifadə olunan üsul və ya maddənin əvvəllər hansı təyinat üzrə istifadə edildiyi
- ☒ iddia sənədində tələb olunan sənədlərin mövcudluğu
- ☐ ayrı-ayrı sənaye nümunələrini xarakterizə edən əlamətlərdən maksimum qasıqlıqlı istifadənin olması
- ☐ iddiaçı bir neçə şəxs olduqda həmin şəxslərin hamısının müzakirədə iştirakı
- ☐ sənaye nümunəsindən yeni təyinat üzrə istifadənin mümkünlüyü

116 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyənləşdirdiyi qaydalara görə iddiaçı sənaye nümunəsinə patentin alınması hüququnu başqa şəxsə verə bilər. Bunun üçün iddiaçı bu orqana aşağıdakılardan hansı ilə müraciət etməlidir?

- ☐ etibamamə
- ☒ ərizə
- ☐ əvəzedici vərəq
- ☐ ixtiranın düsturu və çertyojlar
- ☐ sənaye nümunəsinin təsviri

117 Sənaye nümunəsinə iddia sənədlərində dəyişikliklərin və dəqiqləşdirmələrin aparılması hansının təqdim edilməsi yolu ilə edilir?

- ☐ etibamamələr
- ☒ əvəzedici vərəq və fotosəkillər
- ☐ patent verilməsi haqqında ərizə
- ☐ ixtiranın düsturu və çertyojlar
- ☐ sənaye nümunəsinin təsviri

118 Sənaye nümunəsinə patent verilməsi barədə iddia sənədinin verildiyi gündən hesablanmaqla hansı müddət ərzində iddiaçının hüququ var ki, barəsində iddia sənədi verdiyi sənaye nümunəsinin mahiyyətini dəyişmədən iddia sənədinin materiallarına düzəlişlər və əlavələr etsin?

- ☐ 2 ay
- ☒ 1 ay
- ☐ 10gün
- ☐ 3 gün
- ☐ 15 gün

119 Sənaye nümunəsinə iddia sənədi ilə bağlı kargüzarlıq hansı dildə (dillərdə) aparılır?

- ☐ istənilən dildə
- ☒ Azərbaycan
- ☐ Azərbaycan, rus və ingilis
- ☐ biri Azərbaycan olmaqla iki dildə
- ☐ Azərbaycan və ingilis

120 Sənaye nümunəsinə iddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsi iddia sənədinin verildiyi gündən hesablanmaqla hansı müddətdə təqdim olunmalıdır?

- ☐ 1 ay ərzində
- ☒ 2 ay ərzində
- ☐ 10gün ərzində
- ☐ 3 gün ərzində
- ☐ 15 gün ərzində

121 İddia olunan sənaye nümunəsinə patent verilməsi barədə ərizə hansı dildə (dillərdə) təqdim edilməlidir?

- ☐ istənilən dildə
- ☒ Azərbaycan
- ☐ Azərbaycan, rus və ingilis
- ☐ ingilis
- ☐ Azərbaycan və ingilis

122 Aşağıdakılardan hansı müstəvi kompozisiyalı bədii-konstruktiv həlləri xarakterizə edən əlamət deyildir?

- ☐ ornament elementlərinin xətti-qrafik nisbəti
- ☒ material
- ☐ fakturanın xarakteri

- ☐ düzgün cavab yoxdur
- ☐ koloristik həll

123 Aşağıdakılardan hansı ayaqqabıların bədii-konstruktiv həllini xarakterizə edən əlamət deyildir?

- ☐ rəng
- ☒ kompozisiya elementlərinin tərkibi və paylanması
- ☐ furnitur
- ☐ elementlərin qarşılıqlı yerləşməsi
- ☐ material

124 Məmulatın xarici görünüşünün fərqləndirici xüsusiyyətlərini əks etdirən, xarici görünüşün xarakterik xüsusiyyətlərini müəyyənləşdirən aşağıdakılardan hansıdır?

- ☐ düzgün cavab yoxdur
- ☒ sənaye nümunəsinin təsviri
- ☐ sənaye nümunəsinin mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar
- ☐ sənaye nümunəsinin düsturu
- ☐ sənaye nümunəsinə patent verilməsi barədə ərizə

125 Sənaye nümunəsinə iddia sənədinin tərtib edilməsinə qoyulan tələbi göstərin.

- ☒ yazılışda vahid terminologiyadan istifadə olunmalıdır
- ☐ ədəbiyyatda geniş tətbiq edilməyən termin və işarələrdən istifadə etdikdə onların mənası mətndə hər dəfə işlədildiyi zaman izah edilməlidir
- ☐ düzgün cavab yoxdur
- ☐ elmi və texniki ədəbiyyatlarda ümumi qəbul edilmiş termin və ixtisarlardan istifadə yolverilməzdir
- ☐ eyni anlayış üçün bir-birinə yaxın müxtəlif elmi-texniki terminlər işlədilə bilər

126 Aşağıdakılardan hansı sənaye nümunəsinə iddia sənədi materiallarına qoyulan tələbdir?

- ☐ düzgün cavab yoxdur
- ☒ standartlaşdırılmış termin və ixtisarlardan istifadə edilməlidir
- ☐ terminologiyanın eynilik tələbi istifadə edilən şərti işarələrə aid edilməməlidir
- ☐ ədəbiyyatda geniş tətbiq edilməyən termin və işarələrdən istifadə etdikdə mətnə onların hər dəfə işlədildiyi yerdə izahı verilməlidir
- ☐ elmi və texniki ədəbiyyatlarda ümumi qəbul edilmiş termin və ixtisarlardan istifadə yolverilməzdir

127 Zəruri olduqda sənaye nümunəsi üçün iddia sənədinə əlavə edilən sənədi göstərin.

- ☐ sənaye nümunəsinin mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar və digər materiallar
- ☒ rüsum ödəmələrdən azad edilməsinə əsas üçün sənəd
- ☐ sənaye nümunəsinin təsviri
- ☐ sənaye nümunəsinin düsturu
- ☐ patent verilməsi barədə ərizə

128 Sənaye nümunəsinə iddia sənədinə əlavə edilən sənəd dedikdə, hansı sənəd başa düşülür?

- ☐ patent verilməsi barədə ərizə
- ☒ iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə ərizəçi tərəfindən ona verilən etibarnamə
- ☐ sənaye nümunəsinin mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar
- ☐ sənaye nümunəsinin düsturu
- ☐ sənaye nümunəsinin təsviri

129 Aşağıdakılardan hansı sənaye nümunəsinə iddia sənədinə əlavə edilən sənədlərin siyahısına aiddir?

- ☐ sənaye nümunəsinin təsviri
- ☒ rüsumun ödənildiyini təsdiq edən sənəd
- ☐ patent verilməsi barədə ərizə
- ☐ sənaye nümunəsinin düsturu

- ☐ sənaye nümunəsinin mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar

130 Sənaye nümunəsinə iddia sənədi verilərkən zəruri olduqda aşağıdakılardan hansı buraya daxil edilir?

- ☐ düzgün cavab yoxdur
☒ çertyojlar, erqonomik sxem, konfeksiya xəritəsi
☐ iddia sənədi patent müvəkkili vasitəsilə verildiyi halda iddiaçı tərəfindən patent müvəkkilinə vəkalət verildiyini təsdiq edən sənəd
☐ zəruri olduqda rüsumun məbləğinin azaldılmasına əsas verən sənəd
☐ rüsumun ödənildiyini təsdiqləyən sənəd

131 Sənaye nümunəsinə iddia sənədinin tərkibinə aşağıdakılardan hansı daxildir?

- ☐ düzgün cavab yoxdur
☒ patent verilməsi barədə ərizə
☐ iddia sənədi patent müvəkkili vasitəsilə verildiyi halda iddiaçı tərəfindən patent müvəkkilinə vəkalət verildiyini təsdiq edən sənəd
☐ zəruri olduqda rüsumun məbləğinin azaldılmasına əsas verən sənəd
☐ rüsumun ödənildiyini təsdiqləyən sənəd

132 Ayaqqabıların bədii-konstruktiv həllini xarakterizə edən əlamət deyildir:

- ☐ rəng
☒ fakturanın xarakteri
☐ furnitur
☐ elementlərin qarşılıqlı yerləşməsi
☐ material

133 Ayaqqabı üçün işlənmiş bədii - konstruktiv həlli xarakterizə edərkən hansı əlamətdən istifadə olunur?

- ☐ elementlərin qarşılıqlı təsirinin xarakteri
☒ rəng
☐ fakturanın xarakteri
☐ elementlərin qarşılıqlı təbəçiliyi
☐ düzgün cavab yoxdur

134 Ayaqqabının bədii - konstruktiv həllinin xarakterizə edilməsi üçün istifadə edilən əlaməti göstərin.

- ☐ kompozisiya elementlərinin tərkibi
☒ furnitur
☐ düzgün cavab yoxdur
☐ elementlərin qarşılıqlı təbəçiliyi
☐ fakturanın xarakteri

135 Ayaqqabıya aid bədii - konstruktiv həlli xarakterizə etmək üçün hansı əlamət tədqiq olunur?

- ☐ kompozisiya elementlərinin paylanması
☒ material
☐ elementlərin qarşılıqlı təsiri
☐ elementlərin qarşılıqlı təbəçiliyi
☐ fakturanın xarakteri

136 Sənaye nümunəsi kimi ayaqqabının bədii - konstruktiv həllərini xarakterizə etmək üçün hansı əlamətdən istifadə olunur?

- ☐ düzgün cavab yoxdur
☒ elementlərin qarşılıqlı yerləşməsi
☐ elementlərin qarşılıqlı təsirinin xarakteri
☐ elementlərin qarşılıqlı təbəçiliyi
☐ fakturanın xarakteri

137 Geyimlərə aid bədii - konstruktiv həlli xarakterizə etmək üçün hansı əlamət tədqiq olunur?

- ☐ düzgün cavab yoxdur
- ☒ material
- ☐ koloristik həll
- ☐ ornament elementlərinin xətti - qrafik nisbəti
- ☐ fakturanın xarakteri

138 Sənaye nümunəsi kimi geyimlərin bədii - konstruktiv həllərini xarakterizə etmək üçün hansı əlamətdən istifadə olunur?

- ☐ koloristik həll
- ☒ detallar, onların forması
- ☐ fakturanın xarakteri
- ☐ qələbin forma əmələ gətirən elementləri
- ☐ düzgün cavab yoxdur

139 Geyimlərin bədii - konstruktiv həllərini xarakterizə etmək üçün istifadə edilən əlaməti göstərin.

- ☐ düzgün cavab yoxdur
- ☐ koloristik həll
- ☒ modelin həcm xarakteristikası olan forma
- ☐ fakturanın xarakteri
- ☐ ornament elementlərinin xətti - qrafik nisbəti

140 Müstəvi kompozisiyalı sənaye nümunəsini xarakterizə etmək üçün istifadə edilən əlaməti göstərin.

- ☐ material
- ☐ texnoloji üsul
- ☐ forma
- ☐ görkəm
- ☒ fakturanın xarakteri

141 Müstəvi kompozisiyalı bədii-konstruktiv həlləri (məsələn, dekorativ parça) xarakterizə etmək üçün istifadə edilən əlaməti göstərin.

- ☐ görkəm
- ☐ forma
- ☐ material
- ☐ texnoloji üsul
- ☒ koloristik həll

142 Müstəvi kompozisiyalı bədii-konstruktiv həlləri xarakterizə etmək üçün istifadə edilən əlaməti göstərin.

- ☐ material
- ☐ forma
- ☐ görkəm
- ☒ ornament elementlərinin xətti - qrafik nisbəti
- ☐ texnoloji üsul

143 Sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısına aid bölmə aşağıdakılardan hansına aiddir?

- ☐ məmulatın fotoşəkillər dəsti
- ☐ düzgün cavab yoxdur
- ☐ sənaye nümunəsinin mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar
- ☒ sənaye nümunəsinin təsviri
- ☐ sənaye nümunəsinin ergonomik sxemi

144 Sənaye nümunəsinin dəfələrlə təkrar istehsalının mümkünlüyünə aid bölmə aşağıdakılardan hansına aiddir?

- ☐ sənaye nümunəsinin çertyojları
- ☐ sənaye nümunəsinin düsturu
- ☐ düzgün cavab yoxdur
- ☐ sənaye nümunəsinin erqonomik sxemi
- ☒ sənaye nümunəsinin təsviri

145 Sənaye nümunəsinin mahiyyətinə aid bölmə aşağıdakılardan hansına aiddir?

- ☐ sənaye nümunəsinin mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar
- ☐ sənaye nümunəsinin düsturu
- ☐ məmulatın, maketin fotosəkillər dəsti
- ☐ erqonomik sxem
- ☒ sənaye nümunəsinin təsviri

146 Sənaye nümunəsinin fotosəkillərinin və təqdim edilən digər materialların siyahısına aid bölmə aşağıdakılardan hansına aiddir?

- ☐ sənaye nümunəsinin mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar
- ☒ sənaye nümunəsinin təsviri
- ☐ düzgün cavab yoxdur
- ☐ sənaye nümunəsinin erqonomik sxemi
- ☐ maketin fotosəkillər dəsti

147 Sənaye nümunəsinin analoquna aid bölmə aşağıdakılardan hansına aiddir?

- ☐ düzgün cavab yoxdur
- ☐ sənaye nümunəsinin düsturu
- ☐ məmulatın fotosəkillər dəsti
- ☐ çertyojlar
- ☒ sənaye nümunəsinin təsviri

148 Sənaye nümunəsinin təyinatı və tətbiq sahəsinə aid bölmə aşağıdakılardan hansına aiddir?

- ☐ çertyojlar
- ☐ sənaye nümunəsinin düsturu
- ☐ erqonomik sxem
- ☒ sənaye nümunəsinin təsviri
- ☐ düzgün cavab yoxdur

149 Sənaye nümunəsinə iddia sənədi tərtib edilərkən nəyə icazə verilmir?

- ☐ standartlaşdırılmış ixtisarlardan istifadəyə
- ☒ rəqəmsiz riyazi işarələrin işlənməsinə
- ☐ elmi və texniki ədəbiyyatlarda ümumi qəbul edilmiş termin və ixtisarlardan istifadəyə
- ☐ vahid terminologiyadan istifadəyə
- ☐ standartlaşdırılmış terminlərdən istifadəyə

150 Sənaye nümunəsinə iddia sənədi tərtib edilərkən icazə verilməyəni göstərin.

- ☐ standartlaşdırılmış ixtisarlardan istifadə
- ☐ standartlaşdırılmış terminlərdən istifadə
- ☐ vahid terminologiyadan istifadə
- ☐ elmi və texniki ədəbiyyatlarda ümumi qəbul edilmiş termin və ixtisarlardan istifadə
- ☒ sözləri hərflərlə əvəz etmək

151 Sənaye nümunəsinə patent verilməsi barədə iddia sənədinin tərkibinə daxil olan məmulatın, maketin və ya ümumi görünüş rəsminin fotosəkli neçə nüsxədə təqdim edilməlidir?

- ☐ düzgün cavab yoxdur
- ☒ 6.0
- ☐ 3.0
- ☐ 2.0
- ☐ 4.0

152 Sənaye nümunəsinə patent verilməsi barədə iddia sənədinin tərkibinə daxil olan ümumi görünüşün çertyoju neçə nüsxədə təqdim edilməlidir?

- ☐ düzgün cavab yoxdur
- ☐ 5.0
- ☐ 3.0
- ☐ 4.0
- ☒ 2.0

153 Sənaye nümunəsinə patent verilməsi barədə iddia sənədinin tərkibinə daxil olan təsvir neçə nüsxədə təqdim edilməlidir?

- ☐ 3.0
- ☐ 1.0
- ☐ Azərbaycan və ingilis dillərində, hərəsi 2 nüsxə olmaqla
- ☐ Azərbaycan və rus dillərində, hərəsi 1 nüsxə olmaqla
- ☒ 2.0

154 Sənaye nümunəsinə patent verilməsi barədə iddia sənədinin tərkibinə daxil olan ərizə neçə nüsxədə təqdim edilməlidir?

- ☐ 2.0
- ☐ Azərbaycan və ingilis dillərində, hərəsi 2 nüsxə olmaqla
- ☐ Azərbaycan və rus dillərində, hərəsi 1 nüsxə olmaqla
- ☒ 3.0
- ☐ 1.0

155 Sənaye nümunəsinə iddia sənədinə əlavə edilən sənədlərin siyahısına daxil olanı göstərin.

- ☐ sənaye nümunəsinin mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar
- ☐ sənaye nümunəsinin təsviri
- ☒ zəruri olduqda rüsumun məbləğinin azaldılmasına əsas üçün sənəd
- ☐ patent verilməsi barədə ərizə
- ☐ sənaye nümunəsinin düsturu

156 Göstərilənlərdən hansı sənaye nümunəsi üçün iddia sənədinin tərkibinə daxildir?

- ☐ düzgün cavab yoxdur
- ☐ rüsumun ödənildiyini təsdiqləyən sənəd
- ☐ zəruri olduqda rüsumun məbləğinin azaldılmasına əsas verən sənəd
- ☐ iddia sənədi patent müvəkkili vasitəsilə verildiyi halda iddiaçı tərəfindən patent müvəkkilinə vəkalət verildiyini təsdiq edən sənəd
- ☒ sənaye nümunəsinin mühüm əlamətlərini əks etdirən təsviri

157 Sənaye nümunəsinə iddia sənədinin tərkibinə daxil olanı göstərin.

- ☐ iddia sənədi patent müvəkkili vasitəsilə verildiyi halda iddiaçı tərəfindən patent müvəkkilinə vəkalət verildiyini təsdiq edən sənəd
- ☐ zəruri olduqda rüsumun məbləğinin azaldılmasına əsas verən sənəd
- ☐ rüsumun ödənildiyini təsdiqləyən sənəd
- ☐ düzgün cavab yoxdur

- ☒ məmulatın zahiri görkəmi barədə geniş təsəvvür yaradan məmulatın, maketin, rəsmnin fotosəkillər dəsti

158 Patent sahibləri arasında yaranan mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada necə baxılır?

- ☐ düzgün cavab yoxdur
☒ məhkəmədə
☐ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya şurası tərəfindən
☐ bağlanmış müqavilə ilə
☐ müəllifin müəyyənləşdirdiyi qaydada

159 Əgər patent bir neçə şəxsə məxsus olarsa, ondan istifadə həmin şəxslər arasında necə paylanır?

- ☐ paylanma məhkəmə ilə müəyyənləşdirilir
☒ bağlanmış müqavilə ilə tənzimlənir
☐ paylanma Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya şurası tərəfindən müəyyənləşdirilir
☐ həmin şəxslər arasında bərabər paylanır
☐ müəllifin müəyyənləşdirdiyi qaydada paylanır

160 Patentlə əlaqəli hüquqları digər şəxslərə vermək, onun istifadəsinə görə lisenziya müqaviləsi bağlamaq üçün müstəsna hüquqa patent sahibi kimi aşağıdakılardan hansı malik ola bilər?

- ☐ müəllifin göstərdiyi hüquqi şəxs
☒ göstərilənlərin hər biri
☐ müəllifin varisi
☐ müəllifin göstərdiyi fiziki şəxs
☐ işəgötürən

161 Patentin obyektı sənaye nümunəsi olduqda, patent sahibinin icazəsi olmadan həmin nümunənin surətini özündə daşıyan məmulatın kommersiya məqsədilə hazırlanmasının, satışının qarşısını almaq üçün müstəsna hüquqa patent sahibi kimi aşağıdakılardan hansı malik ola bilər?

- ☐ müəllifin göstərdiyi hüquqi şəxs
☒ göstərilənlərin hər biri
☐ müəllifin varisi
☐ müəllifin göstərdiyi fiziki şəxs
☐ işəgötürən

162 Patentin obyektı üsul olduqda, patent sahibinin razılığı olmadan onun tətbiqi ilə bağlı hərəkətlərin qarşısını almaq üçün müstəsna hüquqa patent sahibi kimi aşağıdakılardan hansı malik ola bilər?

- ☐ müəllifin göstərdiyi hüquqi və ya fiziki şəxs
☒ göstərilənlərin hər biri
☐ müəllifin varisi
☐ müəllif
☐ işəgötürən

163 Patentin obyektı məhsul olduqda, patent sahibinin razılığı olmadan onun icazəsiz istehsalının, istifadəsinin qarşısını almaq üçün müstəsna hüquqa patent sahibi kimi aşağıdakılardan hansı malik ola bilər?

- ☐ müəllifin göstərdiyi hüquqi şəxs
☒ göstərilənlərin hər biri
☐ müəllifin varisi
☐ müəllif
☐ işəgötürən

164 Sənaye nümunəsi üçün aşağıdakılardan hansı müstəsna hüquqa malik ola bilər?

- ☐ müəllifin göstərdiyi hüquqi şəxs

- ☒ düzgün cavab yoxdur
- ☐ müəllifin varisi
- ☐ müəllif
- ☐ işəgötürən

165 Faydalı model üçün aşağıdakılardan hansı müstəsna hüquqa malik ola bilməz?

- ☐ müəllifin göstərdiyi fiziki şəxs
- ☒ düzgün cavab yoxdur
- ☐ müəllifin varisi
- ☐ müəllif
- ☐ işəgötürən

166 Ixtira obyektı üsul olduqda aşağıdakılardan hansı müstəsna hüquqa malik ola bilməz?

- ☐ müəllifin göstərdiyi fiziki şəxs
- ☒ düzgün cavab yoxdur
- ☐ müəllifin varisi
- ☐ müəllifin göstərdiyi hüquqi şəxs
- ☐ işəgötürən

167 Ixtira obyektı məhsul olduqda aşağıdakılardan hansı müstəsna hüquqa malik ola bilməz?

- ☒ düzgün cavab yoxdur
- ☐ müəllif
- ☐ müəllifin göstərdiyi hüquqi şəxs
- ☐ işəgötürən
- ☐ müəllifin varisi

168 Faydalı modelə müəlliflik hüququ üçün hansı müddət müəyyənləşdirilib?

- ☐ 20 il
- ☒ müddət müəyyənləşdirilməyib
- ☐ 10 il
- ☐ 5 il
- ☐ 15 il

169 Sənaye nümunəsinə müəlliflik hüququ üçün hansı müddət müəyyənləşdirilib?

- ☐ 20 il
- ☒ müddət müəyyənləşdirilməyib
- ☐ 10 il
- ☐ 5 il
- ☐ 15 il

170 Ixtiraya müəlliflik hüququ üçün hansı müddət müəyyənləşdirilib?

- ☐ 20 il
- ☒ müddət müəyyənləşdirilməyib
- ☐ 10 il
- ☐ 5 il
- ☐ 15 il

171 Faydalı modelin patent sahibi kim ola bilməz?

- ☐ müəllifin göstərdiyi hüquqi şəxs
- ☒ düzgün cavab yoxdur
- ☐ müəllifin varisi
- ☐ müəllif

☐ işəgötürən

172 Sənaye nümunəsinin patent sahibi kim ola bilməz?

- ☐ müəllifin göstərdiyi hüquqi şəxs
- ☒ düzgün cavab yoxdur
- ☐ müəllifin varisi
- ☐ müəllif
- ☐ işəgötürən

173 İxtiranın patent sahibi kim ola bilməz?

- ☐ müəllifin göstərdiyi hüquqi şəxs
- ☒ düzgün cavab yoxdur
- ☐ müəllifin varisi
- ☐ müəllif
- ☐ işəgötürən

174 Faydalı modelin müəllifi kimdir?

- ☐ faydalı modelin patent sahibi
- ☒ faydalı modeli yaradıcı əməyi ilə yaradan şəxs
- ☐ patent müvəkkili
- ☐ işəgötürən
- ☐ faydalı model üçün iddia sənədini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edən şəxs

175 Sənaye nümunəsinin müəllifi kimdir?

- ☐ sənaye nümunəsinin patent sahibi
- ☒ sənaye nümunəsinin yaradıcı əməyi ilə yaradan şəxs
- ☐ patent müvəkkili
- ☐ işəgötürən
- ☐ sənaye nümunəsi üçün iddia sənədini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edən şəxs

176 İxtiranın müəllifi kimdir?

- ☐ ixtiranın patent sahibi
- ☐ işəgötürən
- ☐ patent müvəkkili
- ☒ ixtirarı yaradıcı əməyi ilə yaradan şəxs
- ☐ ixtira üçün iddia sənədini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edən şəxs

177 Azərbaycan Respublikasının «Patent haqqında» qanununa görə sənaye nümunəsindən istifadə nədir?

- ☐ onların yeni təyinat üzrə tətbiqindən mənfəətin əldə edilməsi
- ☐ onun tətbiqi ilə hazırlanan məhsuldan iqtisadi səmərənin əldə edilməsi
- ☐ onun patenti və əsas xarakteristikaları haqqında məlumatların açıq dərc edilməsi
- ☒ onun tətbiqi ilə hazırlanan məhsulun təsərrüfat dövriyyəsinə daxil edilməsi
- ☐ ona aid standartların işlənilib təsdiq edilməsi və standartın nəşri

178 Azərbaycan Respublikasının «Patent haqqında» qanununa görə faydalı modeldən istifadə nədir?

- ☐ onların yeni təyinat üzrə tətbiqindən mənfəətin əldə edilməsi
- ☐ onun tətbiqi ilə hazırlanan məhsuldan iqtisadi səmərənin əldə edilməsi
- ☐ onun patenti və əsas xarakteristikaları haqqında məlumatların açıq dərc edilməsi
- ☒ onun tətbiqi ilə hazırlanan məhsulun təsərrüfat dövriyyəsinə daxil edilməsi
- ☐ ona aid standartların işlənilib təsdiq edilməsi və standartın nəşri

179 Azərbaycan Respublikasının «Patent haqqında» qanununa görə ixtiradan istifadə nədir?

- ☐ onların yeni təyinat üzrə tətbiqindən mənfəətin əldə edilməsi
- ☐ onun tətbiqi ilə hazırlanan məhsuldan iqtisadi səmərənin əldə edilməsi
- ☐ onun patenti və əsas xarakteristikaları haqqında məlumatların açıq dərc edilməsi
- ☒ onun tətbiqi ilə hazırlanan məhsulun təsərrüfat dövrüyyəsinə daxil edilməsi
- ☐ ona aid standartların işlənilib təsdiq edilməsi və standartın nəşri

180 Maddənin yeni təyinat üzrə tətbiqinə aid ixtiradan istifadənin başlanması vaxtı aşağıdakılardan hansıdır?

- ☐ onun konvensiya ilkinliyi tarixi
- ☐ hazırlanan və ya istismar olunan məhsullarda onun tətbiqinin başlanması günü
- ☐ istismara verilən təcrübi nümunələrdə onun tətbiqinin başlanması günü
- ☒ ixtira düsturunda göstərilən təyinat üzrə tətbiqinin başlanması günü
- ☐ patent haqqında məlumatların rəsmi bülletendə dərc olunduğu tarix

181 Üsulun yeni təyinat üzrə tətbiqinə aid ixtiradan istifadənin başlanması vaxtı aşağıdakılardan hansıdır?

- ☐ istismara verilən təcrübi nümunələrdə onun tətbiqinin başlanması günü
- ☐ hazırlanan və ya istismar olunan məhsullarda onun tətbiqinin başlanması günü
- ☐ onun konvensiya ilkinliyi tarixi
- ☐ patent haqqında məlumatların rəsmi bülletendə dərc olunduğu tarix
- ☒ ixtira düsturunda göstərilən təyinat üzrə tətbiqinin başlanması günü

182 Maddəyə aid ixtiradan istifadənin başlanma tarixi kimi hansı tarix götürülür?

- ☐ onun konvensiya ilkinliyi tarixi
- ☐ ona iddia sənədinin ekspertizasının başa çatdığı gün
- ☒ istismara verilən təcrübi nümunələrdə onun tətbiqinin başlanması günü
- ☐ patent haqqında məlumatların rəsmi bülletendə dərc olunduğu tarix
- ☐ istehsal prosesində onun tətbiqinin başlanması günü

183 Maddəyə aid ixtiradan istifadənin başlanması vaxtı aşağıdakılardan hansıdır?

- ☐ onun konvensiya ilkinliyi tarixi
- ☐ patent haqqında məlumatların rəsmi bülletendə dərc olunduğu tarix
- ☐ istehsal prosesində onun tətbiqinin başlanması günü
- ☐ ona iddia sənədinin ekspertizasının başa çatdığı gün
- ☒ hazırlanan və ya istismar olunan məhsullarda onun tətbiqinin başlanması günü

184 Üsula aid ixtiradan istifadənin başlanması vaxtı aşağıdakılardan hansıdır?

- ☐ istismara verilən təcrübi nümunələrdə onun tətbiqinin başlanması günü
- ☐ hazırlanan və ya istismar olunan məhsullarda onun tətbiqinin başlanması günü
- ☐ onun konvensiya ilkinliyi tarixi
- ☐ patent haqqında məlumatların rəsmi bülletendə dərc olunduğu tarix
- ☒ istehsal prosesində onun tətbiqinin başlanması günü

185 Mikroorqanizm ştammina aid ixtira üçün məqsədli məhsulların ayrılması və təmizlənməsi üsulu haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- ☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- ☒ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
- ☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- ☐ ixtiranın aid olduğu texnika sahəsi
- ☐ ixtiranın mahiyyəti

186 Mikroorqanizm ştammina aid ixtira üçün ştammin aktivlik (məhsuldarlıq) səviyyəsi və onun təyin edilməsi (testləşdirilməsi) üsulları haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- ☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- ☒ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
- ☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- ☐ ixtiranın aid olduğu texnika sahəsi
- ☐ ixtiranın mahiyyəti

187 Mikroorqanizm ştammina aid ixtira üçün biosintez xarakteristikası, faydalı (məqsədli) məhsullar, məhsulun çıxışı haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- ☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- ☒ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
- ☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- ☐ ixtiranın aid olduğu texnika sahəsi
- ☐ ixtiranın mahiyyəti

188 Mikroorqanizm ştammina aid ixtira üçün fermentasiya vaxtı haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- ☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- ☒ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
- ☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- ☐ ixtiranın aid olduğu texnika sahəsi
- ☐ ixtiranın mahiyyəti

189 Mikroorqanizm ştammina aid ixtira üçün becərilmə şəraiti haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- ☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- ☒ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
- ☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- ☐ ixtiranın aid olduğu texnika sahəsi
- ☐ ixtiranın mahiyyəti

190 Mikroorqanizm ştammina aid ixtira üçün qidalandırıcı mühitin kəmiyyət və keyfiyyət tərkibi haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- ☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- ☒ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
- ☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- ☐ ixtiranın aid olduğu texnika sahəsi
- ☐ ixtiranın mahiyyəti

191 Mikroorqanizm ştammina aid ixtira üçün ştammin nomenklatur məlumatları və mənşəyi haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- ☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- ☒ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
- ☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- ☐ ixtiranın aid olduğu texnika sahəsi
- ☐ ixtiranın mahiyyəti

192 Mikroorqanizm konsorsiumları, bitki və heyvan hüceyrələrinin kulturalarına aid ixtiralar üçün کنار mikroorqanizmlərlə yoluxmaya davamlılıq haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- ☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- ☒ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
- ☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- ☐ ixtiranın aid olduğu texnika sahəsi

- ☐ ixtiranın mahiyyəti

193 Mikroorqanizm konsorsiumları, bitki və heyvan hüceyrələrinin kulturalarına aid ixtiralar üçün uzunmüddətli becərmədə konsorsiumun stabilliyi haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- ☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
☒ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
☐ ixtiranın aid olduğu texnika sahəsi
☐ ixtiranın mahiyyəti

194 Mikroorqanizm konsorsiumları, bitki və heyvan hüceyrələrinin kulturalarına aid ixtiralar üçün seleksiyanın aparılmasında istifadə olunmuş əlamətlər ixtiranın təsvirinin hansı bölməsində verilir?

- ☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
☒ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
☐ ixtiranın aid olduğu texnika sahəsi
☐ ixtiranın mahiyyəti

195 Mikroorqanizm konsorsiumları, bitki və heyvan hüceyrələrinin kulturalarına aid ixtiralar üçün ayırma (seleksiya) metodu ixtiranın təsvirinin hansı bölməsində verilir?

- ☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
☒ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
☐ ixtiranın aid olduğu texnika sahəsi
☐ ixtiranın mahiyyəti

196 Mikroorqanizm konsorsiumları, bitki və heyvan hüceyrələrinin kulturalarına aid ixtiralar üçün komponentlərin olmasının yoxlanılması metodu ixtiranın təsvirinin hansı bölməsində verilir?

- ☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
☒ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
☐ ixtiranın aid olduğu texnika sahəsi
☐ ixtiranın mahiyyəti

197 İxtira kompozisiyaya (qarışığa, məhlula, ərintiyə və s.) aiddirsə, kompozisiyada inqredient kimi yeni maddə varsa, həmin maddənin əldə edilməsi üsulu ixtiranın təsvirinin hansı bölməsində verilir?

- ☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
☒ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
☐ ixtiranın aid olduğu texnika sahəsi
☐ ixtiranın mahiyyəti

198 İxtira obyektı maddə olduqda ixtiranın təsvirinin hansı bölməsində strukturu müəyyən edilmiş yeni fərdi birləşmənin istifadə edilməsi imkanının isbatı verilir?

- ☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
☒ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
☐ ixtiranın aid olduğu texnika sahəsi
☐ ixtiranın mahiyyəti

199 İxtira obyektı maddə olduqda ixtiranın təsvirinin hansı bölməsində bioloji aktiv birləşmə üçün aktivlik və zəhərləmə xarakteristikalarının kəmiyyət göstəriciləri verilir?

- ☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- ☒ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
- ☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- ☐ ixtiranın aid olduğu texnika sahəsi
- ☐ ixtiranın mahiyyəti

200 Ixtira obyektı maddə olduqda ixtiranın təsvirinin hansı bölməsində strukturu müəyyən edilmiş yeni fərdi birləşməyə aid olan ixtira üçün məlum metodlar ilə isbat edilmiş struktur formulu, fiziki - kimyəvi sabitlər verilir və yeni birləşmənin ilk dəfə alındığı üsul təsvir olunur ?

- ☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- ☒ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
- ☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- ☐ ixtiranın aid olduğu texnika sahəsi
- ☐ ixtiranın mahiyyəti

201 Ixtira obyektı üsul olduqda üsulun rejimlərinin parametrləri, bu zaman tətbiq edilən qurğu, maddə və alətlər ixtiranın təsvirinin hansı bölməsində verilir?

- ☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- ☒ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
- ☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- ☐ ixtiranın aid olduğu texnika sahəsi
- ☐ ixtiranın mahiyyəti

202 Ixtira obyektı üsul olduqda məqsədə çatmaq üçün yerinə yetirilməli əməliyyatların sadalanması ixtiranın təsvirinin hansı bölməsində verilir?

- ☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- ☒ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
- ☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- ☐ ixtiranın aid olduğu texnika sahəsi
- ☐ ixtiranın mahiyyəti

203 Patent almaq üçün təqdim olunan üsulun təsvirində onun həyata keçirilməsi imkanını təsdiq edən məlumatlara aid bölmədə aşağıdakılardan hansı verilir?

- ☐ yeni təyinat üzrə istifadədən alınacaq faydalı effekt
- ☒ üsulun rejimlərinin parametrləri, bu zaman tətbiq edilən qurğu, maddə və alətlər
- ☐ üsulun aid edildiyi texnika sahəsi
- ☐ analoqlar haqqında məlumatlar
- ☐ məqsədə çatmağa xidmət edən əvvəllər məlum olan vasitələr

204 Hüquqi mühafizə obyektı kimi üsulun təsvirində onun həyata keçirilməsi imkanını təsdiq edən məlumatlara aid bölmədə aşağıdakılardan hansı verilir?

- ☐ yeni təyinat üzrə istifadədən alınacaq faydalı effekt
- ☒ məqsədə çatmaq üçün yerinə yetirilməli əməliyyatların sadalanması
- ☐ üsulun aid edildiyi texnika sahəsi
- ☐ analoqlar haqqında məlumatlar
- ☐ məqsədə çatmağa xidmət edən əvvəllər məlum olan vasitələr

205 Ixtiranın təsvirinin hansı bölməsində iddia edilən ixtiranın həll edəcəyi məsələ ətraflı açıqlanır, ixtira həyata keçirildikdə əldə ediləcək nəticə göstərilir?

- ☐ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
- ☒ ixtiranın mahiyyəti
- ☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- ☐ ixtiranın aid olduğu texnika sahəsi

- ☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı

206 İxtirada olan əsas fərqlər və mühüm əlamətlərlə ixtiranın təmin edəcəyi faydalı effekt arasındakı əlaqə ixtiranın təsvirinin hansı bölməsində verilir?

- ☐ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
☒ ixtiranın mahiyyəti
☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
☐ ixtiranın aid olduğu texnika sahəsi
☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı

207 İxtiranın təsvirində ixtiranın mahiyyəti bölməsini tərtib etmək üçün aşağıdakılardan hansı istifadə edilir?

- ☐ referat
☒ ixtiranın düsturu
☐ rüsumun ödənildiyini təsdiqləyən sənəd
☐ ixtiranın mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar və digər materiallar
☐ ərizə

208 Hüquqi mühafizə obyektini kimi qurğunun təsvirində onun həyata keçirilməsi imkanını təsdiq edən məlumatlara aid bölmədə aşağıdakılardan hansı verilir?

- ☐ yeni təyinat üzrə istifadədən alınacaq faydalı effekt
☐ məqsədə çatmaq üçün yerinə yetirilməli əməliyyatların sadalanması
☒ statik vəziyyətdəki konstruksiyasını açıqlayan təsvir
☐ qurğunun qrafiki təsvirlərlə izahı
☐ məqsədə çatmağa xidmət edən əvvəllər məlum olan vasitələr

209 İxtiranın təmin etdiyi texniki nəticəni almaq üçün kifayət edən bütün mühüm əlamətlərin məcmusu şəklində qısa şərh ixtiranın təsvirinin hansı bölməsində verilir?

- ☒ ixtiranın mahiyyəti
☐ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
☐ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
☐ ixtiranın aid olduğu texnika sahəsi

210 İxtiranın analoqları haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- ☐ ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
☐ ixtiranın mahiyyəti
☐ ixtiranın aid olduğu texnika sahəsi
☒ texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
☐ çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı

211 «İxtiranın mahiyyətini tam açmalıdır və onun işlənilib hazırlanması, yaxud bilavasitə istifadəsi üçün kifayət qədər informasiyaya malik olmalıdır» kimi tələbi aşağıdakılardan hansı ödəməlidir?

- ☐ ixtiranın düsturu
☐ ixtiranın mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar və digər materiallar
☐ rüsumun ödənildiyini təsdiqləyən sənəd
☒ ixtiranın təsviri
☐ ərizə

212 «Həllin yeniliyi, mühüm əlamətləri və faydalı effekti haqqında, müvafiq təsərrüfat sahəsinə verdiyi töhvə haqqında dəqiq və aydın məlumatlara malik olmalıdır» kimi tələbi aşağıdakılardan hansı ödəməlidir?

- ☐ ixtiranın düsturu
☐ ərizə

- ☒ ixtiranın təsviri
- ☐ rüsumun ödənildiyini təsdiqləyən sənəd
- ☐ ixtiranın mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar və digər materiallar

213 Molekulyar kütlə və makromolekulun tam strukturu kimi əlamətlərin yeni məcmusu faydalı effekt verərsə, polimer aşağıdakılardan hansının obyektinə ola bilər?

- ☐ heç birinin
- ☒ ixtiranın
- ☐ sənaye nümunəsinin
- ☐ faydalı modelin
- ☐ sənaye nümunəsi və faydalı modelin

214 Xidməti ixtira üçün zəruri şərti göstərin.

- ☐ düzgün cavab yoxdur
- ☒ təşkilatın planlaşdırılan fəaliyyəti ilə ən azı bağlı olmalıdır
- ☐ xidmət üçün standartların tələblərindən kənara çıxmamalıdır
- ☐ ixtira xidmət sahələrində tətbiq üçün nəzərdə tutulmalıdır
- ☐ müəssisədə xidmət göstərən şəxs və ya şəxslər tərəfindən edilməlidir

215 Ixtiranın xidməti olması üçün hansı şərt ödənməlidir?

- ☐ düzgün cavab yoxdur
- ☒ həllin zəruriliyi təşkilatın planlaşdırılan fəaliyyətindən irəli gəlməlidir
- ☐ xidmət üçün standartların tələblərindən kənara çıxmamalıdır
- ☐ ixtira xidmət sahələrində tətbiq üçün nəzərdə tutulmalıdır
- ☐ müəssisədə xidmət göstərən şəxs və ya şəxslər tərəfindən edilməlidir

216 Müəssisədə yeni texnika üzrə planların realizə edilməsi zamanı edilən ixtiralar hansı ixtiradır?

- ☐ böyük
- ☒ xidməti
- ☐ kombinəedilmiş
- ☐ əsas
- ☐ perspektiv

217 Müəssisədə xidməti texnoloji işlərin yerinə yetirilməsi zamanı edilən ixtira hansı ixtiradır?

- ☐ böyük
- ☒ xidməti
- ☐ kombinəedilmiş
- ☐ əsas
- ☐ perspektiv

218 Müəssisədə xidməti layihələndirmə və konstruktor işlərinin yerinə yetirilməsi zamanı edilən ixtira hansı ixtiradır?

- ☐ böyük
- ☒ xidməti
- ☐ kombinəedilmiş
- ☐ əsas
- ☐ perspektiv

219 Müəssisədə xidməti elmi-tədqiqat işlərinin yerinə yetirilməsi zamanı edilən ixtira hansı ixtiradır?

- ☐ böyük
- ☒ xidmət
- ☐ kombinəedilmiş

- ☐ əsas
- ☐ perspektiv

220 İxtira kimi müşahidə borusu ixtiranın hansı növünə aiddir?

- ☐ böyük
- ☒ kombinəedilmiş
- ☐ əlavə
- ☐ əsas
- ☐ perspektiv

221 Strukturu birləşmələrin məlum qrupuna aid olan, ənənəvi üsullarla alınan, həmin qrup üçün məlum xassələrə malik olan kimyəvi birləşmələr faydalı effekt versə, onların yeni alınma üsulu aşağıdakılardan hansının obyektı ola bilər?

- ☐ heç birinin
- ☒ ixtiranın
- ☐ sənaye nümunəsinin
- ☐ faydalı modelin
- ☐ sənaye nümunəsi və faydalı modelin

222 Strukturu birləşmələrin məlum qrupuna aid olan, ənənəvi üsullarla alınan, həmin qrup üçün məlum xassələrə malik olan kimyəvi birləşmələr faydalı effekt versə, aşağıdakılardan hansının obyektı ola bilər?

- ☐ sənaye nümunəsi və faydalı modelin
- ☒ heç birinin
- ☐ faydalı modelin
- ☐ ixtiranın
- ☐ sənaye nümunəsinin

223 Faydalı təbii birləşmənin sintez üsulu, əgər o, yenidirsə, aşağıdakılardan hansının obyektı ola bilər?

- ☐ heç birinin
- ☒ ixtiranın
- ☐ sənaye nümunəsinin
- ☐ faydalı modelin
- ☐ sənaye nümunəsi və faydalı modelin

224 İlk dəfə sintez olunan, lakin strukturca məlum təbii birləşmələr aşağıdakılardan hansının obyektı ola bilər?

- ☐ sənaye nümunəsi və faydalı modelin
- ☒ heç birinin
- ☐ faydalı modelin
- ☐ ixtiranın
- ☐ sənaye nümunəsinin

225 İxtira obyektı kimi qeyri-kimyəvi üsulla alınan (presləmə, elektroliz və s.) maddələr aşağıdakılardan hansı ilə xarakterizə edilir?

- ☐ düzgün cavab yoxdur
- ☒ ingredientlər, yəni emaldan, məsələn, əridildikdən sonra maddəni təşkil edən komponentlər kimi əlamətlər
- ☐ molekulda atomların qarşılıqlı yerləşməsinə müəyyən edən əlamətlər
- ☐ atomlar arasında kimyəvi rabitəni müəyyən edən əlamətlər
- ☐ keyfiyyətə (ayrı-ayrı elementlərin atomları) və kəmiyyətə (hər element atomlarının sayı) maddənin tərkibini müəyyən edən əlamətlər

226 Təbii proseslərə təsir üsulları və təbii proseslərdən faydalanmaq üsulları aşağıdakılardan hansının obyektı ola bilər?

- ☐ heç birinin
- ☒ ixtiranın
- ☐ sənaye nümunəsinin
- ☐ faydalı modelin
- ☐ sənaye nümunəsi və faydalı modelin

227 İstehsalat tullantılarının məhv edilməsi, ətraf mühitin təmizlənməsi, çirklənmələrdən mühafizəsi üsulları aşağıdakılardan hansının obyektinə ola bilər?

- ☐ heç birinin
- ☒ ixtiranın
- ☐ sənaye nümunəsinin
- ☐ faydalı modelin
- ☐ sənaye nümunəsi və faydalı modelin

228 Əvvəllər məlum olan üsulun yeni təyinatla tətbiqində ixtiranın tanınması üçün iddia olunan təklif aşağıdakı tələblərdən hansını ödəməlidir?

- ☐ proseslərin gedişində iştirak edən materialların kütlə və həcm nisbətləri göstərilməlidir
- ☒ tətbiq edilən üsul iddia tarixinə qədər məlum olmalıdır
- ☐ tətbiq edilən üsulda əməliyyatların qarşılıqlı əlaqə forması yenidən işlənməlidir
- ☐ burada istehsalı bitmiş maddi vahidlərdən istifadə olunmalıdır
- ☐ əməliyyatın aparılma rejimləri verilməlidir

229 Aşağıdakılardan hansı ixtiranın xarakterindən asılı olaraq müəyyənləşdirilən növlərindən deyildir?

- ☐ xidməti ixtira
- ☒ maddə kimi ixtira
- ☐ əlavə ixtira
- ☐ böyük ixtira
- ☐ kombinə edilmiş ixtira

230 İxtiranın xarakterindən asılı olaraq onun növləri müəyyənləşdirilir. Aşağıdakılardan hansı ixtiranın növü deyildir?

- ☒ mikroorqanizm ştammi kimi ixtira
- ☐ kombinə edilmiş ixtira
- ☐ xidməti ixtira
- ☐ böyük ixtira
- ☐ əlavə ixtira

231 İxtiranın növü olmayanı göstərin

- ☐ xidməti ixtira
- ☒ üsul kimi ixtira
- ☐ əlavə ixtira
- ☐ böyük ixtira
- ☐ kombinə edilmiş ixtira

232 Aşağıdakılardan hansı ixtiranın növü deyildir?

- ☐ xidməti ixtira
- ☒ qurğu kimi ixtira
- ☐ əlavə ixtira
- ☐ böyük ixtira
- ☐ kombinə edilmiş ixtira

233 Xarakterindən asılı olaraq ixtiralar növlər üzrə qruplaşdırılır. Belə ixtira növünü göstərin

- ☐ mikroorqanizm ştammi kimi ixtira
- ☒ xidməti ixtira
- ☐ üsul kimi ixtira
- ☐ qurğu kimi ixtira
- ☐ maddə kimi ixtira

234 İxtiranın xarakterindən asılı olaraq onun növləri müəyyənləşdirilir. Aşağıdakılardan hansı ixtiranın növüdür?

- ☐ mikroorqanizm ştammi kimi ixtira
- ☒ perspektiv ixtira
- ☐ üsul kimi ixtira
- ☐ qurğu kimi ixtira
- ☐ maddə kimi ixtira

235 İxtiranın növünə aid olanı göstərin?

- ☐ mikroorqanizm ştammi kimi ixtira
- ☒ pioner ixtira
- ☐ üsul kimi ixtira
- ☐ qurğu kimi ixtira
- ☐ maddə kimi ixtira

236 İxtiranın növü hansıdır?

- ☐ mikroorqanizm ştammi kimi ixtira
- ☒ kombinəedilmiş ixtira
- ☐ üsul kimi ixtira
- ☐ qurğu kimi ixtira
- ☐ maddə kimi ixtira

237 İxtiranın növünü göstərin

- ☐ mikroorqanizm ştammi kimi ixtira
- ☒ əlavə ixtira
- ☐ üsul kimi ixtira
- ☐ qurğu kimi ixtira
- ☐ maddə kimi ixtira

238 Aşağıdakılardan hansı ixtiranın növüdür?

- ☐ mikroorqanizm ştammi kimi ixtira
- ☒ böyük ixtira
- ☐ üsul kimi ixtira
- ☐ qurğu kimi ixtira
- ☐ maddə kimi ixtira

239 Göstərilənlərdən hansı ödəndikdə əvvəllər məlum olan qurğunun yeni təyinatla tətbiqinə patent verilə bilər?

- ☐ tətbiq edilən qurğuda elementlərin qarşılıqlı əlaqə forması yenidən işlənməlidir
- ☒ qurğunun yeni təyinatla tətbiqi onda əsaslı dəyişikliklərin edilməsi ilə bağlı olmamalıdır
- ☐ elementlərin qarşılıqlı yerləşməsi naməlum olmalıdır
- ☐ detal, aqreqat və ona oxşar istehsalı bitmiş maddi vahidlərdən ibarət olmalıdır
- ☐ qurğunun xarakteristikaları (parametrləri) məlum olmalıdır

240 Əvvəllər məlum olan qurğunun yeni təyinatla tətbiqinə patentin verilməsi üçün o, hansı tələbi ödəməlidir?

- ☐ tətbiq edilən qurğuda elementlərin qarşılıqlı əlaqə forması yenidən işlənməlidir
- ☒ tətbiq edilən qurğu iddia tarixinə qədər məlum olmalıdır
- ☐ elementlərin qarşılıqlı yerləşməsi naməlum olmalıdır
- ☐ detal, aqreqat və ona oxşar istehsalı bitmiş maddi vahidlərdən ibarət olmalıdır
- ☐ qurğunun xarakteristikaları (parametrləri) məlum olmalıdır

241 Əvvəllər məlum olan maddənin yeni təyinatla tətbiqində ixtiranın tanınması üçün iddia olunan təklif aşağıdakı tələblərdən hansını ödəməlidir?

- ☐ kimyəvi birləşmələr, o cümlədən yüksəkmolekullu birləşmələr olmalıdır
- ☒ tətbiq edilən maddə iddia tarixinə qədər məlum olmalıdır
- ☐ inqredientlərin mexaniki qarışdırılması yolu ilə alınan maddə olmalıdır
- ☐ tətbiq edilən maddə tərkiblə xarakterizə olunmalıdır
- ☐ mexaniki-kimyəvi çevrilmələrlə alınan maddə olmalıdır

242 Kimyəvi üsulla alınan məhsullar, yaxud kimyəvi birləşmələr, o cümlədən yüksəkmolekullu birləşmələr patentsünaslıqda hansına aid edilir?

- ☐ hibrid
- ☒ maddə
- ☐ birləşmə
- ☐ tərkib
- ☐ ştamm

243 Patentsünaslıqda mexaniki-kimyəvi çevrilmələrlə alınan məhsullar dedikdə nə başa düşülür?

- ☐ birləşmə
- ☐ hibrid
- ☐ ştamm
- ☒ maddə
- ☐ tərkib

244 Patentsünaslıqda tərkiblə xarakterizə olunan, süni şəkildə yaradılan material dedikdə nə başa düşülür?

- ☐ hibrid
- ☒ maddə
- ☐ birləşmə
- ☐ tərkib
- ☐ ştamm

245 Patentsünaslıqda üsul hansı özünə xas olan əlamətlə xarakterizə olunur?

- ☐ mexaniki-kimyəvi çevrilmələrlə alınan məhsullar
- ☒ qaydalar və əməliyyatlar
- ☐ elementlərin qarşılıqlı yerləşməsi
- ☐ detal, aqreqat və ona oxşar istehsalı bitmiş maddi vahidlər
- ☐ inqredientlərin mexaniki qarışdırılması yolu ilə alınan məhsullar

246 Patentə iddia edilən qurğu hansı özünəməxsus əlamətə malik olmalıdır?

- ☐ proseslərin gedində iştirak edən materialların kütlə və həcm nisbətləri
- ☒ elementlərin hazırlandığı material
- ☐ tərkiblə xarakterizə olunan, süni şəkildə yaradılan materiallar
- ☐ qaydalar və əməliyyatlar
- ☐ əməliyyatın aparılma rejimləri

247 Patentsünaslıqda qurğu özünə xas əlamətlərlə xarakterizə olunur. Aşağıdakılardan hansı belə əlamətlərdəndir?

- ☐ mexaniki-kimyəvi çevrilmələrin aparılma rejimləri
- ☒ elementlərin xarakteristikaları (parametrləri)
- ☐ inqredientlərin mexaniki qarışdırılması yolu ilə alınan məhsullar
- ☐ əməliyyatların ardıcılığı
- ☐ kimyəvi birləşmələr, o cümlədən yüksəkmolekullu birləşmələr

248 Patentsünaslıqda qurğunu səciyyələndirən əlaməti göstərin

- ☐ mexaniki-kimyəvi çevrilmələrin aparılma rejimləri
- ☒ elementlərin qarşılıqlı əlaqə forması
- ☐ inqredientlərin mexaniki qarışdırılması yolu ilə alınan məhsullar
- ☐ əməliyyatların ardıcılığı
- ☐ kimyəvi birləşmələr, o cümlədən yüksəkmolekullu birləşmələr

249 Patent almağa iddia olunan qurğunu xarakterizə edən əlaməti göstərin.

- ☐ proseslərin gedində iştirak edən materialların kütlə və həcm nisbətləri
- ☒ elementləri əlaqələndirici orqanların növləri
- ☐ tərkiblə xarakterizə olunan, süni şəkildə yaradılan materiallar
- ☐ qaydalar və əməliyyatlar
- ☐ əməliyyatın aparılma rejimləri

250 Patentsünaslıqda qurğuya məxsus əlaməti göstərin

- ☐ mexaniki-kimyəvi çevrilmələrin aparılma rejimləri
- ☒ elementlərin qarşılıqlı yerləşməsi
- ☐ inqredientlərin mexaniki qarışdırılması yolu ilə alınan məhsullar
- ☐ əməliyyatların ardıcılığı
- ☐ kimyəvi birləşmələr, o cümlədən yüksəkmolekullu birləşmələr

251 Patentsünaslıqda qurğu hansı özünə xas olan əlamətlə xarakterizə olunur?

- ☐ proseslərin gedində iştirak edən materialların kütlə və həcm nisbətləri
- ☒ detal, aqreqat və ona oxşar istehsalı bitmiş maddi vahidlər
- ☐ tərkiblə xarakterizə olunan, süni şəkildə yaradılan materiallar
- ☐ qaydalar və əməliyyatlar
- ☐ əməliyyatın aparılma rejimləri

252 Patentsünaslıqda qurğu özünə xas olan əlamətlərlə xarakterizə olunur. Aşağıdakılardan hansı belə əlamətlərdən deyildir?

- ☐ elementlərin qarşılıqlı əlaqə forması
- ☒ müəyyən məqsədə çatmaq üçün həyata keçirilən məqsədyönlü hərəkətlər
- ☐ elementlərin qarşılıqlı yerləşməsi
- ☐ detal, aqreqat və ona oxşar istehsalı bitmiş maddi vahidlər
- ☐ elementləri əlaqələndirici orqanların növləri

253 İxtira kimi iddia edilən obyektə eyni təyinatlı olan, texniki mahiyyəti və əldə edilən nəticələri oxşar olan ixtira necə adlanır?

- ☐ işçi
- ☒ analoq
- ☐ pioner
- ☐ nümunə
- ☐ ekvivalent

254 Analqlar içərisində təklif edilən yeni texniki həllə daha yaxın olan ixtira necə adlanır?

- ☐ işçi

- ☒ prototip
- ☐ pioner
- ☐ nümunə
- ☐ ekvivalent

255 Aşağıdakılardan hansı böyük ixtiradır?

- ☐ dünya üzrə əvvəllər prototipi olmayan ixtira
- ☒ uzun müddətli tələbatın doğurduğu, lakin heç kimin həll edə bilmədiyi ixtira
- ☐ kompleks şəkildə keyfiyyətə yeni effekt verən, məlum konstruksiyaların, üsulların yaxud maddələrin birləşməsi olan ixtira
- ☐ hər hansı digər ixtiralar ilə hüquqi bağlı olmayan və özü-özlüyündə müstəqil tətbiq edilə bilən ixtira
- ☐ müəssisələrdə xidməti tapşırıqların yerinə yetirilməsi ilə bağlı edilən ixtira

256 Uzun müddətli tələbatın doğurduğu, lakin heç kimin həll edə bilmədiyi ixtira necə adlanır?

- ☐ perspektiv
- ☒ böyük
- ☐ pioner
- ☐ əsas
- ☐ kombinəedilmiş

257 Aşağıdakılardan hansı pioner ixtiradır?

- ☐ müəssisələrdə xidməti tapşırıqların yerinə yetirilməsi ilə bağlı edilən ixtira
- ☒ dünya üzrə əvvəllər prototipi olmayan ixtira
- ☐ ixtiranın bütövlükdə və ya onun ayrı-ayrı hissələrinin təkmilləşdirilməsi olan, onsuz istifadə edilə bilməyən ixtira
- ☐ hər hansı digər ixtiralar ilə hüquqi bağlı olmayan və özü-özlüyündə müstəqil tətbiq edilə bilən ixtira
- ☐ kompleks şəkildə keyfiyyətə yeni effekt verən, məlum konstruksiyaların, üsulların yaxud maddələrin birləşməsi olan ixtira

258 Aşağıdakılardan hansı xidməti ixtiradır?

- ☐ dünya üzrə əvvəllər prototipi olmayan ixtira
- ☒ müəssisələrdə xidməti tapşırıqların yerinə yetirilməsi ilə bağlı edilən ixtira
- ☐ ixtiranın bütövlükdə və ya onun ayrı-ayrı hissələrinin təkmilləşdirilməsi olan, onsuz istifadə edilə bilməyən ixtira
- ☐ hər hansı digər ixtiralar ilə hüquqi bağlı olmayan və özü-özlüyündə müstəqil tətbiq edilə bilən ixtira
- ☐ kompleks şəkildə keyfiyyətə yeni effekt verən, məlum konstruksiyaların, üsulların yaxud maddələrin birləşməsi olan ixtira

259 Aşağıdakılardan hansı kombinəedilmiş ixtiradır?

- ☐ dünya üzrə əvvəllər prototipi olmayan ixtira
- ☒ kompleks şəkildə keyfiyyətə yeni effekt verən, məlum konstruksiyaların, üsulların yaxud maddələrin birləşməsi olan ixtira
- ☐ ixtiranın bütövlükdə və ya onun ayrı-ayrı hissələrinin təkmilləşdirilməsi olan, onsuz istifadə edilə bilməyən ixtira
- ☐ hər hansı digər ixtiralar ilə hüquqi bağlı olmayan və özü-özlüyündə müstəqil tətbiq edilə bilən ixtira
- ☐ müəssisələrdə xidməti tapşırıqların yerinə yetirilməsi ilə bağlı edilən ixtira

260 Aşağıdakılardan hansı əlavə ixtiradır?

- ☐ hər hansı digər ixtiralar ilə hüquqi bağlı olmayan və özü-özlüyündə müstəqil tətbiq edilə bilən ixtira
- ☐ kompleks şəkildə keyfiyyətə yeni effekt verən, məlum konstruksiyaların, üsulların yaxud maddələrin birləşməsi olan ixtira
- ☒ ixtiranın bütövlükdə və ya onun ayrı-ayrı hissələrinin təkmilləşdirilməsi olan, onsuz istifadə edilə bilməyən ixtira
- ☐ müəssisələrdə xidməti tapşırıqların yerinə yetirilməsi ilə bağlı edilən ixtira
- ☐ dünya üzrə əvvəllər prototipi olmayan ixtira

261 Aşağıdakılardan hansı əsas ixtiradır?

- ☐ kompleks şəkildə keyfiyyətə yeni effekt verən, məlum konstruksiyaların, üsulların yaxud maddələrin birləşməsi olan ixtira
- ☐ dünya üzrə əvvəllər prototipi olmayan ixtira
- ☐ müəssisələrdə xidməti tapşırıqların yerinə yetirilməsi ilə bağlı edilən ixtira
- ☒ hər hansı digər ixtiralar ilə hüquqi bağlı olmayan və özü-özlüyündə müstəqil tətbiq edilə bilən ixtira
- ☐ ixtiranın bütövlükdə və ya onun ayrı-ayrı hissələrinin təkmilləşdirilməsi olan, onsuz istifadə edilə bilməyən ixtira

262 Dünya üzrə əvvəllər prototipi olmayan ixtira necə adlanır?

- ☐ perspektiv
- ☐ xidməti
- ☐ əsas
- ☐ kombinəedilmiş
- ☒ pioner

263 Müəssisələrdə (təşkilatlarda) xidməti tapşırıqların yerinə yetirilməsi ilə bağlı edilən ixtiralar necə adlanır?

- ☐ perspektiv
- ☐ əsas
- ☐ əlavə
- ☒ xidməti
- ☐ kombinəedilmiş

264 Kompleks şəkildə keyfiyyətə yeni effekt verən, məlum konstruksiyaların, üsulların yaxud maddələrin birləşməsi olan ixtira necə adlanır?

- ☐ əsas
- ☐ əlavə
- ☐ perspektiv
- ☐ xidməti
- ☒ kombinəedilmiş

265 Ixtiranın bütövlükdə və ya onun ayrı-ayrı hissələrinin təkmilləşdirilməsi olan, onsuz istifadə edilə bilməyən ixtira necə adlanır?

- ☐ perspektiv
- ☐ əsas
- ☐ kombinəedilmiş
- ☒ əlavə
- ☐ xidməti

266 Hər hansı digər ixtiralar ilə hüquqi bağlı olmayan və özü-özlüyündə müstəqil tətbiq edilə bilən ixtira necə adlanır?

- ☐ perspektiv
- ☐ əlavə
- ☐ kombinəedilmiş
- ☒ əsas
- ☐ xidməti

267 Aşağıdakılardan hansı sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi sahəsində beynəlxalq saziş və müqavilələrə aiddir?

- ☒ Patent kooperasiyası haqqında Müqavilə
- ☐ Akkreditləşdirmə üzrə beynəlxalq forum
- ☐ Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında Saziş
- ☐ Ticarətdə texniki maneələr üzrə Ümumdünya Ticarət Təşkilatının Sazişi

- ☐ Məhsulların, keyfiyyət sistemlərinin, personalın sertifikatlaşdırılması üzrə orqanların akkreditləşdirilməsi sahəsində Avropa əməkdaşlığı

268 Azərbaycan Respublikası sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi sahəsində hansı beynəlxalq saziş və müqavilənin iştirakçısıdır?

- ☐ Ticarətdə texniki maneələr üzrə Ümumdünya Ticarət Təşkilatının Sazişi
☐ Məhsulların, keyfiyyət sistemlərinin, personalın sertifikatlaşdırılması üzrə orqanların akkreditləşdirilməsi sahəsində Avropa əməkdaşlığı
☐ Akkreditləşdirmə üzrə beynəlxalq forum
☒ Avrasiya patent Konvensiyası
☐ Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında Saziş

269 Sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi sahəsində beynəlxalq saziş və müqaviləni göstərin

- ☐ Məhsulların, keyfiyyət sistemlərinin, personalın sertifikatlaşdırılması üzrə orqanların akkreditləşdirilməsi sahəsində Avropa əməkdaşlığı
☐ Akkreditləşdirmə üzrə beynəlxalq forum
☐ Ticarətdə texniki maneələr üzrə Ümumdünya Ticarət Təşkilatının Sazişi
☐ Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında Saziş
☒ Nişanların beynəlxalq qeydiyyatı haqqında Madrid Sazişi

270 Azərbaycan Respublikasının sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi sahəsində tərəfdar çıxdığı beynəlxalq saziş və müqaviləni göstərin

- ☒ Nişanların beynəlxalq qeydiyyatı haqqında Madrid Sazişinin Protokolu
☐ Ticarətdə texniki maneələr üzrə Ümumdünya Ticarət Təşkilatının Sazişi
☐ Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında Saziş
☐ Akkreditləşdirmə üzrə beynəlxalq forum
☐ Məhsulların, keyfiyyət sistemlərinin, personalın sertifikatlaşdırılması üzrə orqanların akkreditləşdirilməsi sahəsində Avropa əməkdaşlığı

271 Aşağıdakılardan hansı sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi sahəsində beynəlxalq saziş və müqavilələrə aiddir?

- ☐ Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında Saziş
☒ Patent prosedurası məqsədləri üçün mikroorqanizmlərin depozitləşdirilməsinin beynəlxalq tanınması haqqında Budapeşt Müqaviləsi
☐ Məhsulların, keyfiyyət sistemlərinin, personalın sertifikatlaşdırılması üzrə orqanların akkreditləşdirilməsi sahəsində Avropa əməkdaşlığı
☐ Akkreditləşdirmə üzrə beynəlxalq forum
☐ Ticarətdə texniki maneələr üzrə Ümumdünya Ticarət Təşkilatının Sazişi

272 Aşağıdakılardan hansı Azərbaycan Respublikasının sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi sahəsində tərəfdar çıxdığı beynəlxalq saziş və müqavilələrə aiddir?

- ☐ Akkreditləşdirmə üzrə beynəlxalq forum
☐ Ticarətdə texniki maneələr üzrə Ümumdünya Ticarət Təşkilatının Sazişi
☒ Nişanların qeydiyyatı üçün əmtəə və xidmətlərin beynəlxalq təsnifatı haqqında Nitsa Sazişi
☐ Məhsulların, keyfiyyət sistemlərinin, personalın sertifikatlaşdırılması üzrə orqanların akkreditləşdirilməsi sahəsində Avropa əməkdaşlığı
☐ Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında Saziş

273 Azərbaycan Respublikasında patent müvəkkilinə şamil edilməyən tələbi göstərin

- ☐ Azərbaycan dilini bilmək
☒ həyata keçirdiyi fəaliyyətlə bağlı sənaye nümunəsinin şərikli müəllifi olmaq
☐ Azərbaycan Respublikasının vətəndaşı olmaq
☐ patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınmaq
☐ Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq

274 Aşağıdakılardan hansı Azərbaycan Respublikasında patent müvəkkilinə qoyulan tələb deyildir?

- ☐ Azərbaycan dilini bilmək
- ☒ həyata keçirdiyi fəaliyyətlə bağlı ixtiranın şərikli müəllifi olmaq
- ☐ Azərbaycan Respublikasının vətəndaşı olmaq
- ☐ patent müvəkkilərinin Dövlət reyestrində qeydiyyatda alınmaq
- ☐ Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq

275 Azərbaycan Respublikasında patent müvəkkilinə qoyulan tələbi göstərin

- ☐ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya şurasının üzvü olmaq
- ☒ ali təhsilli olmaq
- ☐ həyata keçirdiyi fəaliyyətlə bağlı ixtiranın müəllifi olmaq
- ☐ Azərbaycan Respublikasının ərazisində ən azı 2 il yaşamaq
- ☐ həyata keçirdiyi fəaliyyətlə bağlı faydalı modelin şərikli müəllifi olmaq

276 Aşağıdakılardan hansı Azərbaycan Respublikasında patent müvəkkilinə qoyulan tələbdir?

- ☐ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya şurasının üzvü olmaq
- ☒ Azərbaycan dilini bilmək
- ☐ həyata keçirdiyi fəaliyyətlə bağlı ixtiranın müəllifi olmaq
- ☐ Azərbaycan Respublikasının ərazisində ən azı 2 il yaşamaq
- ☐ həyata keçirdiyi fəaliyyətlə bağlı faydalı modelin şərikli müəllifi olmaq

277 Sənaye nümunəsi üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilən mühafizə sənədi necə adlanır?

- ☐ akt-sərəncam
- ☒ patent
- ☐ rəhbəredici sənəd
- ☐ sənaye şəkli
- ☐ sifariş üzrə qərar

278 Faydalı model üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilən mühafizə sənədi necə adlanır?

- ☐ sertifikat
- ☒ patent
- ☐ akt
- ☐ ekspert rəyi
- ☐ ilkinlik sənədi

279 İxtira üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilən mühafizə sənədi necə adlanır?

- ☐ əmtəə nişanı
- ☒ patent
- ☐ bilgilər məcmusu
- ☐ lisenziya müqaviləsi
- ☐ iddia sənədi

280 Sənaye nümunəsinə patent almaq üçün tərtib edilmiş sənədlər toplusu necə adlanır?

- ☐ lisenziya müqaviləsi
- ☒ iddia sənədi
- ☐ ərizə-bəyanat
- ☐ qoşma sənədlər
- ☐ sifariş

281 Faydalı modelə patent almaq üçün tərtib edilmiş sənədlər toplusu necə adlanır?

- ☐ şəhadətnamə
- ☒ iddia sənədi
- ☐ müqavilə
- ☐ vəsadət
- ☐ təsvir

282 İxtiraya patent almaq üçün tərtib edilmiş sənədlər toplusu necə adlanır?

- ☐ "patentsiz" lisenziya
- ☒ iddia sənədi
- ☐ ərizə
- ☐ referat
- ☐ bilgilər məcmusu

283 Patentşünaslıqda əqli fəaliyyətin nəticəsində yaradılan bitki və ya heyvan hüceyrələrinin kulturaları, mikroorqanizmlərin ştammi, maddə, qurğu necə adlanır?

- ☐ üsul
- ☒ məhsul
- ☐ əmək vasitəsi
- ☐ ixtira
- ☐ sənaye nümunəsi

284 Patentşünaslıqda funksional-konstruktiv vahəddə olan konstruktiv elementlərdən və ya onların məcmusundan hazırlanmış məmulat, mexanizm, tikili necə adlanır?

- ☐ aqreqat
- ☒ qurğu
- ☐ faydalı model
- ☐ sənaye modeli
- ☐ sistem

285 Aşağıdakılardan hansı patentşünaslıqda qeyri-müəyyən dairədə şəxslərə qoyulan tələbdir?

- ☐ ixtiraya iddia sənədinin tərtib edilməsinə aidiyyəti olmalıdır
- ☒ tutduğu vəzifəsinə görə ixtira obyektinin sınağı ilə əlaqəsi olmamalıdır
- ☐ ixtira obyektinə aid sənədlərin təsdiqlənməsinə aidiyyəti olmalıdır
- ☐ düzgün cavab yoxdur
- ☐ ixtiraya iddia sənədinin ekspertizasına aidiyyəti olmalıdır

286 Patentşünaslıqda qeyri-müəyyən dairədə şəxs:

- ☐ ixtiranın sınağına aidiyyəti olandır
- ☐ düzgün cavab yoxdur
- ☐ ixtiraya iddia sənədinin ekspertizasına aidiyyəti olandır
- ☒ tutduğu vəzifəsinə görə ixtira obyektinin sənədlərinin təsdiqiylə əlaqəsi olmayandır
- ☐ ixtiraya iddia sənədinin tərtib edilməsinə aidiyyəti olandır

287 Patentşünaslıqda qeyri-müəyyən dairədə şəxslər dedikdə, kimlər başa düşülür?

- ☐ ixtiraya iddia sənədinin ekspertizasına aidiyyəti olanlar
- ☒ tutduğu vəzifəsinə görə ixtira obyektinin işlənməsiylə əlaqəsi olmayanlar
- ☐ ixtira obyektinə aid sənədlərin təsdiqlənməsinə aidiyyəti olanlar
- ☐ ixtiranın sınağına aidiyyəti olanlar
- ☐ ixtiraya iddia sənədinin tərtib edilməsinə aidiyyəti olanlar

288 Kimlər qeyri-müəyyən dairədə şəxslər hesab edilir?

- ☐ ixtiraya iddia sənədinin ekspertizasına aidiyyəti olanlar
- ☐ ixtiranın sınağına aidiyyəti olanlar
- ☐ ixtiranın yaradılmasına aidiyyəti olanlar
- ☒ xidməti mövqeyindən asılı olmayaraq ixtiranın mahiyyəti məlum olanlar
- ☐ ixtiraya iddia sənədinin tərtib edilməsinə aidiyyəti olanlar

289 Aşağıdakılardan hansı qeyri-müəyyən dairədə şəxslərə aid edilir?

- ☒ xidməti mövqeyindən asılı olmayaraq ixtiranın mahiyyəti məlum olanlar
- ☐ ixtiranın yaradılmasına aidiyyəti olanlar
- ☐ ixtiraya iddia sənədinin rəsmiləşdirilməsinə aidiyyəti olanlar
- ☐ ixtiranın sınağına aidiyyəti olanlar
- ☐ ixtiraya iddia sənədinin tərtib edilməsinə aidiyyəti olanlar

290 İxtira ilə bağlı aşağıdakılardan hansına aidiyyəti olanlar qeyri-müəyyən dairədə şəxslər hesab olunur?

- ☐ ixtiranın sınağına
- ☐ iddia sənədinin tərtib edilməsinə
- ☐ ixtira obyektinə aid sənədlərin təsdiqlənməsinə
- ☐ iddia sənədinin ekspertizasına
- ☒ düzgün cavab yoxdur

291 Patentşünaslıqda qeyri-müəyyən dairədə şəxslər kimlərdir?

- ☐ ixtiranın sınağına aidiyyəti olanlar
- ☐ ixtiranın yaradılmasına aidiyyəti olanlar
- ☐ ixtira obyektinin işlənməsinə aidiyyəti olanlar
- ☐ iddia sənədinin ekspertizasına aidiyyəti olanlar
- ☒ düzgün cavab yoxdur

292 Hansı patentşünaslıqda qeyri-müəyyən dairədə şəxslər hesab olunur?

- ☐ iddia sənədinin rəsmiləşdirilməsinə aidiyyəti olanlar
- ☐ ixtiranın yaradılmasına aidiyyəti olanlar
- ☐ ixtiranın sınağına aidiyyəti olanlar
- ☒ düzgün cavab yoxdur
- ☐ iddia sənədinin tərtib edilməsinə aidiyyəti olanlar

293 Mühafizə olunma qabiliyyətli ixtiradan aşağıda göstərilənlərdən hansı üçün naməlumluq tələb edilir?

- ☐ müvafiq elm sahəsinin alimləri
- ☐ müəllif
- ☐ müəllifin həmkarı
- ☒ qeyri-müəyyən dairədə şəxslər
- ☐ müvafiq sahənin mütəxəssisləri

294 Mühafizə olunma qabiliyyətli ixtiradan necə yenilik tələb olunur?

- ☐ konstruktiv
- ☐ subyektiv
- ☐ müvafiq elm sahəsi üçün
- ☐ bədii-tərtibatına görə
- ☒ obyektiv

295 Aşağıda göstərilənlərdən hansı texniki həllə paten verilərkən həldən diskret əlamətlərin ayrı-ayrılıqda effektlərindən üstün ümumi effektin alınması faktını sübut etmir?

- ☐ düzgün cavab yoxdur
- ☐ ayrı-ayrı əlamətlərdən effektin cəmi ilə əlamətlərin məcmusundan alınan effektin müqayisə edilməsi
- ☐ əlamətlərin məcmusundan alınan effekt ilə ayrı-ayrı əlamətlərdən alınan effektlərin cəmi arasında fərqin müsbət olması
- ☒ məlum əlamətlərin təklif edilən kombinasiyada indiyədək verilməməsi
- ☐ əlamətlər məcmusunda ayrı-ayrı əlamətlərdə olmayan, keyfiyyətə yeni effektin olması

296 Texniki həldən diskret əlamətlərin ayrı-ayrılıqda effektlərindən üstün ümumi effektin alınmasını təsdiq edən amil deyildir:

- ☐ düzgün cavab yoxdur
- ☐ ayrı-ayrı əlamətlərdən effektin cəmi ilə əlamətlərin məcmusundan alınan effektin müqayisə edilməsi
- ☐ əlamətlərin məcmusundan alınan effekt ilə ayrı-ayrı əlamətlərdən alınan effektlərin cəmi arasında fərqin müsbət olması
- ☒ əlamətlər məcmusunun bir hissəsinin yeni, bir hissəsinin məlum əlamətlərdən ibarət olması
- ☐ əlamətlər məcmusunda ayrı-ayrı əlamətlərdə olmayan, keyfiyyətə yeni effektin olması

297 Həldən diskret əlamətlərin ayrı-ayrılıqda effektlərindən üstün ümumi effektin alınması nə ilə sübut olunmur?

- ☐ əlamətlərin məcmusundan alınan effekt ilə ayrı-ayrı əlamətlərdən alınan effektlərin cəmi arasında fərqin müsbət olması
- ☐ ayrı-ayrı əlamətlərdən effektin cəmi ilə əlamətlərin məcmusundan alınan effektin müqayisə edilməsi
- ☐ düzgün cavab yoxdur
- ☐ əlamətlər məcmusunda ayrı-ayrı əlamətlərdə olmayan, keyfiyyətə yeni effektin olması
- ☒ əlamətlər məcmusunun ancaq yeni əlamətlərdən ibarət olması

298 Həllin «mühüm fərqlər» kriterinə uyğunluğunu təsdiq edən dəlillərdən biri onun diskret əlamətlərin ayrı-ayrılıqda effektlərindən üstün ümumi effekt verməsidir. Bu, nə ilə sübut olunur?

- ☐ məntiqi mülahizələrlə effektin proqnozlaşdırılmasının qeyri-mümkünlüyü
- ☐ obyektin keyfiyyətinin köklü şəkildə yaxşılaşması
- ☐ mütəxəssislərin mübahisəsinə səbəb olma
- ☐ ədəbiyyatlarda inkişaf istiqamətləri haqqında məlumatların olmaması
- ☒ əlamətlər məcmusunda ayrı-ayrı əlamətlərdə olmayan, keyfiyyətə yeni effektin olması

299 Həldən diskret əlamətlərin ayrı-ayrılıqda effektlərindən üstün ümumi effektin alınması onun «mühüm fərqlər» kriterinə uyğunluğunu təsdiq edən dəlillərdən biridir. Bunu necə sübut etmək olar?

- ☐ obyektin keyfiyyətinin köklü şəkildə yaxşılaşması
- ☐ məntiqi mülahizələrlə effektin proqnozlaşdırılmasının qeyri-mümkünlüyü
- ☒ əlamətlərin məcmusundan alınan effekt ilə ayrı-ayrı əlamətlərdən alınan effektlərin cəmi arasında fərqin müsbət olması
- ☐ ədəbiyyatlarda inkişaf istiqamətləri haqqında məlumatların olmaması
- ☐ bu istiqamətdəki məsələnin qabaqkı müvəffəqiyyətli həllindən xeyli vaxtın keçməsi

300 Həldən diskret əlamətlərin ayrı-ayrılıqda effektlərindən üstün ümumi effektin alınması onun «mühüm fərqlər» kriterinə uyğunluğunu təsdiq edən dəlillərdən biridir. O, aşağıdakılardan hansı ilə sübut olunur?

- ☐ bu istiqamətdəki məsələnin qabaqkı müvəffəqiyyətli həllindən xeyli vaxtın keçməsi
- ☐ məntiqi mülahizələrlə effektin proqnozlaşdırılmasının qeyri-mümkünlüyü
- ☒ ayrı-ayrı əlamətlərdən effektin cəmi ilə əlamətlərin məcmusundan alınan effektin müqayisə edilməsi
- ☐ ədəbiyyatlarda inkişaf istiqamətləri haqqında məlumatların olmaması
- ☐ obyektin keyfiyyətinin köklü şəkildə yaxşılaşması

301 İxtiraya tələbatın çoxdan yetişməsi, lakin onun naməlum olaraq qalması həllin «mühüm fərqlər» kriterinə uyğunluğunu təsdiq edən dəlillərdən biridir. O, aşağıdakılardan hansı ilə sübut olunur?

- ☐ düzgün cavab yoxdur
- ☐ ədəbiyyatlarda inkişaf istiqamətləri haqqında məlumatların olmaması

- ☐ obyektin keyfiyyətinin köklü şəkildə yaxşılaşması
- ☐ məntiqi mülahizələrlə effektin proqnozlaşdırılmasının qeyri-mümkünlüyü
- ☒ belə həllə tələbat haqqında məlumatlar, ədəbiyyatlarda və təcrübədə həllin olmaması

302 Bu istiqamətdəki məsələnin qabaqkı müvəffəqiyyətli həllindən xeyli vaxtın keçməsi və mütəxəssislərin sonrakı irəliləyişlərin qeyri-mümkünlüyünə əminliyi həllin «mühüm fərqlər» kriterinə uyğunluğunu təsdiq edən dəlillərdən biridir. O, aşağıdakılardan hansı ilə sübut olunur?

- ☐ məntiqi mülahizələrlə effektin proqnozlaşdırılmasının qeyri-mümkünlüyü
- ☐ obyektin keyfiyyətinin köklü şəkildə yaxşılaşması
- ☐ düzgün cavab yoxdur
- ☐ ədəbiyyatlarda inkişaf istiqamətlər haqqında məlumatların olmaması
- ☒ əvvəlki həllin əhəmiyyətini təsdiq edən istinadlar

303 Həllin texnikanın inkişafına təkan verməsi onun «mühüm fərqlər» kriterinə uyğunluğunu təsdiq edən dəlillərdən biridir. O, aşağıdakılardan hansı ilə sübut olunur?

- ☐ bu istiqamətdəki məsələnin qabaqkı müvəffəqiyyətli həllindən xeyli vaxtın keçməsi
- ☐ məntiqi mülahizələrlə effektin proqnozlaşdırılmasının qeyri-mümkünlüyü
- ☐ ədəbiyyatlarda inkişaf istiqamətləri haqqında məlumatların olmaması
- ☒ obyektin keyfiyyətinin köklü şəkildə yaxşılaşması
- ☐ mütəxəssislərin mübahisəsinə səbəb olma

304 Texniki həllin «mühüm fərqlər» kriterinə uyğunluğunu sübut edəni göstərin

- ☐ düzgün cavab yoxdur
- ☐ həll texnikanın tədricən təkmilləşdirilməsi mərhələlərindən biridir
- ☐ həll elmin mövcud inkişaf istiqamətinin davamıdır
- ☒ effektin gözlənilməzliyi
- ☐ həmin effektin əldə edilməsinin mümkünlüyünün çoxsaylı mütəxəssislər tərəfindən artıq təsdiq edilməsi

305 Aşağıdakılardan hansı texniki həllin «mühüm fərqlər» kriterinə uyğunluğunu təsdiq edən dəlillər sisteminə aiddir?

- ☐ həll elmin mövcud inkişaf istiqamətinin davamıdır
- ☐ effektin gözlənilən olması
- ☐ ixtiranın edilməsinə şərait yenicə yetişməsinə baxmayaraq, istehsalat təcrübəsində həll naməlum olaraq qalır
- ☐ həmin effektin əldə edilməsinin mümkünlüyünün çoxsaylı mütəxəssislər tərəfindən artıq təsdiq edilməsi
- ☒ həll texnikanın inkişafına təkan verir

306 Aşağıdakılardan hansı ixtiraçılıqda «adi layihələndirmə» adlandırılır?

- ☐ avtomatlaşdırma olmadan texniki həll
- ☐ sadə konstruksiyalı texniki həll
- ☐ hələ ixtira kimi tanınmayan üsulun layihələndirilməsi
- ☐ hələ ixtira kimi tanınmayan qurğunun layihələndirilməsi
- ☒ adi texniki fəaliyyət

307 İxtira kimi iddia oluna bilən təklifi göstərin

- ☒ plastik materialın fasiləsiz tökülməsi üçün yeni texnologiya
- ☐ soyuducunun sənaye modeli
- ☐ düzgün cavab yoxdur
- ☐ tikiş maşınının sənaye modeli
- ☐ cihazın metal korpusunun plastmasla əvəz edilməsi

308 Aşağıdakılardan hansı ixtira ola bilər?

- ☐ düzgün cavab yoxdur

- ☐ avtomobildə sükan çənbərinin millərinin sayında edilən dəyişiklik
- ☐ döşəmə üçün dekorativ şəkilli taxta lövhələr
- ☒ plastik materialın fasiləsiz tökülməsi üçün yeni texnologiya
- ☐ cihazın metal korpusunun plastmasla əvəz edilməsi

309 Patentin verilməsi zamanı faydalı effektin qiymətləndirilməsində məqsəd nədir?

- ☐ müəssisənin digər istehsalçılar arasında nüfuzunu artırmaq
- ☐ daxili bazarı kəfiyyətsiz məhsullardan qorumaq
- ☐ görülən işlərin maya dəyərini müəyyənləşdirmək və istehsalın səmərəliliyini təyin etmək
- ☐ istehlakçıların səriştəli mal seçiminə kömək etmək
- ☒ insanın məqsədyönlü fəaliyyətinin vəsait ehtiyatlarını genişləndirən təklifləri ixtira kimi tanımaq

310 Həllin ixtira kimi tanınması iddia olunarkən onun faydalı effekti nə üçün qiymətləndirilir?

- ☐ müəssisənin digər istehsalçılar arasında nüfuzunu artırmaq
- ☐ görülən işlərin maya dəyərini müəyyənləşdirmək və istehsalın səmərəliliyini təyin etmək
- ☐ istehlakçıların səriştəli mal seçiminə kömək etmək
- ☒ aşkar şəkildə faydasız təkliflərin ixtira kimi tanınmasına yol verməmək
- ☐ daxili bazarı kəfiyyətsiz məhsullardan qorumaq

311 Patentşünaslıqda ixtiranın faydalı effekti kimi nə götürülə bilər?

- ☐ istehsal prosesinin mürəkkəbləşməsi
- ☐ əmək məhsuldarlığının stabilliyi
- ☐ əmək tutumunun yüksəlməsi
- ☒ maddələrin yuxarı temperaturlara davamlılığının yüksəlməsi
- ☐ qurğularda müsbət faydalı iş əmsalının təmin edilməsi

312 İxtira kimi qəbul olunan texniki həldə faydalı effektin olması faktını hansı təsdiq edir?

- ☐ istehsal prosesinin mürəkkəbləşməsi
- ☐ əmək məhsuldarlığının stabilliyi
- ☐ əmək tutumunun yüksəlməsi
- ☒ maddələrin aşağı temperaturlara davamlılığının yüksəlməsi
- ☐ qurğularda müsbət faydalı iş əmsalının təmin edilməsi

313 Texniki həllə patentin verilməsi üçün ekspertiza aparılarkən aşağıdakılardan hansı faydalı effekt kimi qəbul oluna bilər?

- ☐ istehsal prosesinin mürəkkəbləşməsi
- ☐ əmək məhsuldarlığının stabilliyi
- ☐ əmək tutumunun yüksəlməsi
- ☒ maddələrin qeyri-normal mühitlərdə davamlılığının yüksəlməsi
- ☐ qurğularda müsbət faydalı iş əmsalının təmin edilməsi

314 Aşağıda verilənlərdən hansı texniki həllin faydalı effekti olduğunu sübut edir?

- ☐ istehsal prosesinin mürəkkəbləşməsi
- ☐ əmək məhsuldarlığının stabilliyi
- ☐ əmək tutumunun yüksəlməsi
- ☒ kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artması
- ☐ qurğularda müsbət faydalı iş əmsalının təmin edilməsi

315 İxtira kimi iddia olunan texniki həllin ekspertizası zamanı verilənlərdən hansı onun faydalı effekti hesab edilə bilər?

- ☐ əmək tutumunun yüksəlməsi
- ☐ əmək məhsuldarlığının stabilliyi

- ☐ istehsal prosesinin mürəkkəbləşməsi
- ☐ qurğularda müsbət faydalı iş əmsalının təmin edilməsi
- ☒ xəstəliklərlə mübarizənin asanlaşması

316 İxtiranın faydalı effektini göstərin.

- ☐ əmək tutumunun yüksəlməsi
- ☐ əmək məhsuldarlığının stabilliyi
- ☐ istehsal prosesinin mürəkkəbləşməsi
- ☐ qurğularda müsbət faydalı iş əmsalının təmin edilməsi
- ☒ xəstəliklərin qarşısının alınması

317 Texniki həllə patentin verilməsi üçün onun faydalı effekti olmalıdır. Aşağıdakılardan hansı bu zaman əsas götürülə bilər?

- ☐ əmək tutumunun yüksəlməsi
- ☐ istehsal prosesinin mürəkkəbləşməsi
- ☐ qurğularda müsbət faydalı iş əmsalının təmin edilməsi
- ☒ təhlükəsizlik texnikası vəziyyətinin yaxşılaşması
- ☐ əmək məhsuldarlığının stabilliyi

318 İxtiranın faydalı effekti hansı ola bilər?

- ☐ istehsal prosesinin mürəkkəbləşməsi
- ☐ qurğularda müsbət faydalı iş əmsalının təmin edilməsi
- ☐ əmək məhsuldarlığının stabilliyi
- ☐ əmək tutumunun yüksəlməsi
- ☒ əmək şəraitinin yaxşılaşması

319 Patentsüənəsləşmədə faydalı effekti göstərin

- ☐ material sərfəsinin artımı
- ☐ əmək məhsuldarlığının stabilliyi
- ☐ əmək tutumunun yüksəlməsi
- ☒ istehsal prosesinin sadələşməsi
- ☐ qurğularda müsbət faydalı iş əmsalının təmin edilməsi

320 Aşağıdakılardan hansı ixtira kimi iddia edilən texniki həldə faydalı effektin olmasını sübut edir?

- ☐ əmək tutumunun yüksəlməsi
- ☐ əmək məhsuldarlığının stabilliyi
- ☐ istehsal prosesinin mürəkkəbləşməsi
- ☐ qurğularda müsbət faydalı iş əmsalının təmin edilməsi
- ☒ məhsulun ucuzlaşması

321 İxtira kimi qəbul olunan texniki həldə aşağıdakılardan hansı faydalı effekt hesab edilə bilər?

- ☐ istehsal prosesinin mürəkkəbləşməsi
- ☐ əmək məhsuldarlığının stabilliyi
- ☐ əmək tutumunun yüksəlməsi
- ☒ keyfiyyətin yaxşılaşması
- ☐ qurğularda müsbət faydalı iş əmsalının təmin edilməsi

322 Texniki həllə patent almaq üçün iddia edilərkən aşağıdakılardan hansı faydalı effekt hesab edilə bilər?

- ☐ istehsal prosesinin mürəkkəbləşməsi
- ☐ əmək məhsuldarlığının stabilliyi
- ☐ əmək tutumunun yüksəlməsi
- ☒ istehsal həcmının artımı

- ☐ qurğularda müsbət faydalı iş əmsalının təmin edilməsi

323 İxtiranın faydalı effektini göstərin

- ☐ əmək tutumunun yüksəlməsi
☒ materiallara qənaət
☐ qurğularda müsbət faydalı iş əmsalının təmin edilməsi
☐ istehsal prosesinin mürəkkəbləşməsi
☐ əmək məhsuldarlığının stabilliyi

324 Texniki həldə aşağıdakılardan hansı faydalı effekt hesab edilə bilər?

- ☐ düzgün cavab yoxdur
☒ maşınların faydalı iş əmsalının artımı
☐ əmək məhsuldarlığının stabilliyi
☐ əmək tutumunun yüksəlməsi
☐ istehsal prosesinin mürəkkəbləşməsi

325 Texniki həllin faydalı effekti hansıdadır?

- ☐ düzgün cavab yoxdur
☒ əmək məhsuldarlığının yüksəlməsində
☐ qurğularda müsbət faydalı iş əmsalının təmin edilməsində
☐ əmək tutumunun yüksəlməsində
☐ istehsal prosesinin mürəkkəbləşməsində

326 Aşağıda göstərilənlərdən hansı ixtira zamanı həldən alınan ümumi effektin diskret əlamətlərin ayrı-ayrılıqda effektlərindən üstün olmasını sübut etmir?

- ☒ effektin gözlənilməzliyi
☐ ayrı-ayrı əlamətlərdən effektin cəmi ilə əlamətlərin məcmusundan alınan effektin müqayisə edilməsi
☐ düzgün cavab yoxdur
☐ əlamətlər məcmusunda ayrı-ayrı əlamətlərdə olmayan, keyfiyyətə yeni effektin olması
☐ əlamətlərin məcmusundan alınan effekt ilə ayrı-ayrı əlamətlərdən alınan effektlərin cəmi arasında fərqin müsbət olması

327 İxtira zamanı həldən alınan ümumi effektin diskret əlamətlərin ayrı-ayrılıqda effektlərindən üstün olması aşağıdakılardan hansı ilə sübut olunmur?

- ☐ düzgün cavab yoxdur
☒ ayrı-ayrı əlamətlərdən effektin cəmi ilə əlamətlərin məcmusundan alınan effektin arasında fərqin müsbət olması
☐ əlamətlərin məcmusundan alınan effekt ilə ayrı-ayrı əlamətlərdən alınan effektlərin cəmi arasında fərqin müsbət olması
☐ ayrı-ayrı əlamətlərdən effektin cəmi ilə əlamətlərin məcmusundan alınan effektin müqayisə edilməsi
☐ əlamətlər məcmusunda ayrı-ayrı əlamətlərdə olmayan, keyfiyyətə yeni effektin olması

328 Qəti qərarlaşmış mütəxəssis rəylərinə baxmayaraq həllə nail olmaq həllin «mühüm fərqlər» kriterinə uyğunluğunu təsdiq edən dəlil kimi nə ilə sübut edilir?

- ☐ düzgün cavab yoxdur
☒ nüfuzlu mütəxəssislərdən həmin istiqamətdə görülən işlərdə effekt əldə etməyin mümkünlüyünü inkar edən iqtibaslar (sitatlar) gətirilməklə
☐ məntiqi mülahizələrlə effektin proqnozlaşdırılmasının qeyri-mümkünlüyü
☐ obyektin keyfiyyətinin köklü şəkildə yaxşılaşması
☐ ədəbiyyatlarda inkişaf istiqamətləri haqqında məlumatların olmaması

329 Həllin elmin, texnikanın inkişafında yeni istiqamətlər açması aşağıdakılardan hansı ilə sübut olunur?

- ☐ bu istiqamətdəki məsələnin qabaqkı müvəffəqiyyətli həllindən xeyli vaxtın keçməsi
☒ ədəbiyyatlarda və praktikada həmin istiqamətlər haqqında məlumatların olmaması

- ☐ məntiqi mülahizələrlə effektin proqnozlaşdırılmasının qeyri-mümkünlüyü
- ☐ obyektin keyfiyyətinin köklü şəkildə yaxşılaşması
- ☐ mütəxəssislərin mübahisəsinə səbəb olma

330 Həldə effektin gözlənilməzliyi aşağıdakılardan hansı ilə sübut olunur?

- ☐ bu istiqamətdəki məsələnin qabaqkı müvəffəqiyyətli həllindən xeyli vaxtın keçməsi
- ☒ məntiqi mülahizələr və ya məlum düsturlarla hesablamalar əsasında effektin proqnozlaşdırılmasının qeyri-mümkünlüyü
- ☐ ədəbiyyatlarda inkişaf istiqamətləri haqqında məlumatların olmaması
- ☐ obyektin keyfiyyətinin köklü şəkildə yaxşılaşması
- ☐ mütəxəssislərin mübahisəsinə səbəb olma

331 Aşağıdakılardan hansı şərt ödəndikdə texniki həllin «mühüm fərqlər» kriterinə uyğunluğu qəbul edilir?

- ☐ düzgün cavab yoxdur
- ☒ diskret əlamətlərin ayrı-ayrılıqda effektlərindən üstün ümumi effektin alınması
- ☐ həllin elmin mövcud inkişaf istiqamətinin davam olması
- ☐ effektin gözlənilən olması
- ☐ həmin effektin əldə edilməsinin mümkünlüyünün çoxsaylı mütəxəssislər tərəfindən artıq təsdiq edilməsi

332 Texniki həllin «mühüm fərqlər» kriterinə uyğunluğunu təsdiq edəni göstərin

- ☐ düzgün cavab yoxdur
- ☒ həll tamamilə fərqli bir sahədə məlum olan mütərəqqi texnikanın baxılan sahədə tətbiqinə şərait yaradır
- ☐ həll elmin mövcud inkişaf istiqamətinin davamıdır
- ☐ effektin gözlənilən olması
- ☐ həmin effektin əldə edilməsinin mümkünlüyünün çoxsaylı mütəxəssislər tərəfindən artıq təsdiq edilməsi

333 Aşağıdakılardan hansı ödəndikdə texniki həll «mühüm fərqlər» kriterinə uyğun hesab edilir?

- ☐ düzgün cavab yoxdur
- ☒ ixtiraya tələbat yetişmişdir, lakin həll naməlum olaraq qalır
- ☐ həll elmin mövcud inkişaf istiqamətinin davamıdır
- ☐ effektin gözlənilən olması
- ☐ həmin effektin əldə edilməsinin mümkünlüyünün çoxsaylı mütəxəssislər tərəfindən artıq təsdiq edilməsi

334 Texniki həllin «mühüm fərqlər» kriterinə uyğun olduğunu hansı göstərir?

- ☐ düzgün cavab yoxdur
- ☒ bu istiqamətdəki məsələnin qabaqkı müvəffəqiyyətli həllindən xeyli vaxtın keçməsi və mütəxəssislərin sonrakı irəliləyişlərin qeyri-mümkünlüyünə əminliyi
- ☐ həll elmin mövcud inkişaf istiqamətinin davamıdır
- ☐ effektin gözlənilən olması
- ☐ həmin effektin əldə edilməsinin mümkünlüyünün çoxsaylı mütəxəssislər tərəfindən artıq təsdiq edilməsi

335 Texniki həllin «mühüm fərqlər» kriterinə uyğunluğunu təsdiq edəni göstərin

- ☐ düzgün cavab yoxdur
- ☒ qəti qərarlaşmış mütəxəssis rəylərinə baxmayaraq həllə nail olmaq
- ☐ effektin gözlənilən olması
- ☐ həll texnikanın inkişafına təkan vermir
- ☐ həll texnikanın mövcud inkişaf istiqamətinin davamıdır

336 Aşağıdakılardan hansı texniki həllin «mühüm fərqlər» kriterinə uyğun olduğunu təsdiq edir?

- ☐ ixtiranın edilməsinə şərait yenidən yetişməsinə baxmayaraq, istehsalat təcrübəsində həll naməlum olaraq qalır
- ☒ həll elmin, texnikanın inkişafında yeni istiqamətlər açır
- ☐ effektin gözlənilən olması
- ☐ həll texnikanın inkişafına təkan vermir

- ☐ həmin effektin əldə edilməsinin mümkünlüyünün çoxsaylı mütəxəssislər tərəfindən artıq təsdiq edilməsi

337 Sənaye nümunəsinin növü kimi qəbul ediləni göstərin?

- ☐ əsas model
☒ sənaye modeli
☐ işçi model
☐ xidməti model
☐ pioner model

338 Aşağıdakılardan hansı ergonomik göstəriciyə aid deyildir?

- ☐ gigiyenik
☒ orqanoleptik
☐ fizioloji
☐ psixoloji
☐ antropometrik

339 Sənaye nümunəsi üçün mühüm əlaməti göstərin.

- ☐ faydalı effekt
☒ əsas kompozisiya elementləri
☐ yenilik
☐ iqtisadi səmərəlilik
☐ orijinallıq

340 Aşağıdakılardan hansı sənaye nümunəsinin mühüm əlamətlərinə aiddir?

- ☐ faydalı effekt
☒ forma
☐ yenilik
☐ iqtisadi səmərəlilik
☐ orijinallıq

341 Sənaye nümunəsinin yeniliyi qiymətləndirilərkən vizual qəbul edilən informasiya mənbələrində saxlanılan məlumatın hamıya müəssər olmuş bilgilərə aid edilməsinin tarixi necə təyin edilir?

- ☐ dərc olunma tarixi ilə
☒ müşahidə edilməsinin sənədlə təsdiqlənən tarixi ilə
☐ qeydiyyat tarixi ilə
☐ kitabxanaya daxil olduğu tarix ilə
☐ çapa hazırlanma tarixi ilə

342 Kompozisiyanın bütövlüyü məmulatın hansı keyfiyyət göstəricisinə aiddir?

- ☐ təhlükəsizlik
☒ estetik
☐ etibarlılıq
☐ ergonomik
☐ patent-hüquq

343 Bədii ifadəlilik məmulatın hansı keyfiyyət göstəricisinə aiddir?

- ☐ təhlükəsizlik
☒ estetik
☐ etibarlılıq
☐ ergonomik
☐ patent-hüquq

344 Formanın rasionallığı məmulatın hansı keyfiyyət göstəricisinə aiddir?

- ☐ təhlükəsizlik
- ☒ estetik
- ☐ etibarlılıq
- ☐ ergonomik
- ☐ patent-hüquq

345 Sənaye nümunəsində estetik göstərici nəyi ifadə edir?

- ☐ məmulatın formasının istifadə zamanı təhlükəsizliyini
- ☒ bədii ifadəliliyi
- ☐ formanın standartlara uyğunluğunu
- ☐ məmulatın konstruksiyasının insanın güc imkanlarına uyğunluğunu
- ☐ məmulatın uzunömürlülüynü

346 Estetik göstəricilərə hansı aiddir?

- ☐ məmulatın formasının istifadə zamanı təhlükəsizliyi
- ☒ kompozisiyanın bütövlüyü
- ☐ məmulatın əsas funksiyaları yerinə yetirməyə yararlılığı
- ☐ məmulatın konstruksiyasının insanın güc imkanlarına uyğunluğu
- ☐ məmulatın uzunömürlülüynü

347 Estetik göstəricilər məmulatda nəyi xarakterizə edir?

- ☐ məmulatın formasının istifadə zamanı təhlükəsizliyini
- ☒ formanın rasionallığını
- ☐ məmulatın əsas funksiyaları yerinə yetirməyə yararlılığını
- ☐ məmulatın konstruksiyasının insanın güc imkanlarına uyğunluğunu
- ☐ məmulatın uzunömürlülüynü

348 Kombinə edilmiş sənaye nümunəsi necə yaradılır?

- ☐ düzgün cavab yoxdur
- ☒ sənaye modeli və sənaye şəklinin birləşməsindən
- ☐ sənaye modeli və həcmli sənaye nümunəsinin birləşməsindən
- ☐ birəşyalı və çoxəşyalı sənaye nümunələrinin birləşməsindən
- ☐ sənaye şəkli və müstəvi sənaye nümunəsinin birləşməsindən

349 Təsnifat əlamətindən asılı olaraq sənaye nümunələri növlərə bölünür. Aşağıdakılardan hansı sənaye nümunəsinin növüdür?

- ☐ xidməti
- ☒ kombinə edilmiş
- ☐ perspektiv
- ☐ xətti
- ☐ işçi

350 Təsnifat əlamətindən asılı olaraq sənaye nümunələri növlərə bölünür. Belə növlərdən olmayanı göstərin.

- ☐ çoxəşyalı sənaye nümunəsi
- ☒ işçi sənaye nümunəsi
- ☐ sənaye şəkli
- ☐ sənaye modeli
- ☐ birəşyalı sənaye nümunəsi

351 Sənaye nümunəsinin növü olmayanı göstərin.

- ☐ çoxəşyalı sənaye nümunəsi
- ☒ xidməti sənaye nümunəsi
- ☐ sənaye şəkli
- ☐ sənaye modeli
- ☐ birəşyalı sənaye nümunəsi

352 Aşağıdakılardan hansı sənaye nümunəsinin növünə aid deyildir?

- ☐ çoxəşyalı sənaye nümunəsi
- ☒ ekvivalent sənaye nümunəsi
- ☐ sənaye şəkli
- ☐ sənaye modeli
- ☐ düzgün cavab yoxdur

353 Aşağıdakılardan hansı sənaye nümunəsinin növü deyildir?

- ☐ düzgün cavab yoxdur
- ☒ perspektiv sənaye nümunəsi
- ☐ sənaye şəkli
- ☐ sənaye modeli
- ☐ birəşyalı sənaye nümunəsi

354 Hansı sənaye nümunəsinin növünüdür?

- ☐ xidməti
- ☒ çoxəşyalı
- ☐ perspektiv
- ☐ xətti
- ☐ işçi

355 Sənaye nümunəsinin növünü göstərin.

- ☐ xidməti
- ☒ birəşyalı
- ☐ perspektiv
- ☐ düzgün cavab yoxdur
- ☐ işçi

356 Aşağıdakılardan hansı sənaye nümunəsinin növüdür?

- ☐ perspektiv şəkil
- ☒ sənaye şəkli
- ☐ işçi şəkil
- ☐ xidməti şəkil
- ☐ düzgün cavab yoxdur

357 Sənaye nümunəsində məmulatın bədii-kompozisiya həllinin tamlığı dedikdə nə başa düşülür?

- ☐ bədii-konstruktiv həll obyektədən istifadəni çətinləşdirməməlidir
- ☒ məmulatın quruluşu müəyyənləşdirilərkən onun texniki məqsədə uyğunluğu ilə bərabər bədii-kompozisiya qanunauyğunluğu da nəzərə alınmalıdır
- ☐ məmulatın texniki səviyyəsini, mühəndis həllinin mütərəqqiliyini ifadə etməlidir
- ☐ düzgün cavab yoxdur
- ☐ məmulatın xarici görünüşü, rəngi onun təyinatını ifadə etməlidir

358 Sənaye nümunəsində bədii-konstruktiv həllin məmulatın mühəndis-texniki mahiyyətinə uyğunluğu dedikdə nə başa düşülür?

- ☐ bədii-konstruktiv həll obyektədən istifadəni çətinləşdirməməli, əksinə əlverişli etməlidir

- ☒ iddia olunan həll məmulatın texniki səviyyəsini, mühəndis həllinin mütərəqqiliyini ifadə etməlidir
- ☐ düzgün cavab yoxdur
- ☐ məmulatın quruluşu müəyyənləşdirilərkən onun bədii-kompozisiya qanunauyğunluğu da nəzərə alınmalıdır
- ☐ məmulatın hissələri onun təyinatını və xarakterini ifadə etməlidir

359 Sənaye nümunəsində bədii-konstruktiv həllin məmulatın təyinatına uyğunluğu dedikdə nə başa düşülür?

- ☐ düzgün cavab yoxdur
- ☒ məmulatın forması, xarici görünüşü, hissələri, rəngi onun təyinatını və xarakterini ifadə etməlidir
- ☐ iddia olunan həll mühəndis həllinin mütərəqqiliyini ifadə etməlidir
- ☐ bədii-konstruktiv həll obyektədən istifadəni çətinləşdirməməlidir
- ☐ məmulatın quruluşu müəyyənləşdirilərkən onun bədii-kompozisiya qanunauyğunluğu da nəzərə alınmalıdır

360 Sənaye nümunəsində bədii-konstruktiv həllin ergonomik tələblərə uyğunluğu dedikdə nə başa düşülür?

- ☐ məmulatın forması onun təyinatını ifadə etməlidir
- ☐ iddia olunan həll məmulatın texniki səviyyəsini ifadə etməlidir
- ☒ bədii-konstruktiv həll obyektədən istifadəni çətinləşdirməməli, əksinə əlverişli etməlidir
- ☐ məmulatın quruluşu müəyyənləşdirilərkən onun texniki məqsədəuyğunluğu ilə bərabər bədii-kompozisiya qanunauyğunluğu da nəzərə alınmalıdır
- ☐ düzgün cavab yoxdur

361 Sənaye nümunəsinin mühüm əlamətlərinə aid olanı göstərin.

- ☐ yenilik
- ☐ iqtisadi səmərəlilik
- ☐ orijinallıq
- ☒ əsas kompozisiya elementlərinin qarşılıqlı yerləşməsi
- ☐ faydalı effekt

362 Eyni təyinatlı məmulatlardan seçilən və xarici görünüş etibarı ilə sənaye nümunəsinə ən yaxını hansıdır?

- ☐ ikinci dərəcəli sənaye nümunəsi
- ☒ prototip
- ☐ oxşar nümunə
- ☐ real sənaye nümunəsi
- ☐ ekvivalent

363 Sənaye nümunələri səciyyələndirilərkən eyni təyinatlı məmulatlardan seçilən və xarici görünüş etibarı ilə ona ən yaxın məmulat necə adlandırılır?

- ☐ ikinci dərəcəli
- ☐ real
- ☐ real kompleks
- ☒ prototip
- ☐ pioner

364 Aşağıdakılardan hansı sənaye nümunəsi üçün prototipdir?

- ☐ kompleks şəkildə keyfiyyətə yeni effekt verən, məlum konstruksiyaların, üsulların yaxud maddələrin birləşməsi olan məmulat
- ☒ eyni təyinatlı məmulatlardan seçilən və xarici görünüş etibarı ilə ona ən yaxın məmulat
- ☐ hər hansı digər məmulat ilə hüquqi bağlı olmayan və özü-özlüyündə müstəqil tətbiq edilə bilən sənaye nümunəsi
- ☐ dünya üzrə əvvəllər ekvivalenti olmayan məmulat
- ☐ uzun müddətli tələbatın doğurduğu, lakin heç kimin təklif edə bilmədiyi məmulat

365 Sənaye nümunəsinin yeniliyi qiymətləndirilərkən əlyazma hüququnda çap edilmiş dissertasiya materiallarında saxlanılan məlumatın hamıya müəssər olmuş bilgilərə aid edilməsinin tarixi necə təyin edilir?

- ☐ dərc olunma tarixi ilə

- ☐ çapa hazırlanma tarixi ilə
- ☐ müşahidə edilməsinin sənədlə təsdiqlənən tarixi ilə
- ☐ düzgün cavab yoxdur
- ☒ kitabxanaya daxil olduğu tarix ilə

366 Sənaye nümunəsinin yeniliyi qiymətləndirilərkən normativ-texniki sənədlərdə saxlanılan məlumatın hamıya müəssər olmuş bilgilərə aid edilməsinin tarixi necə təyin edilir?

- ☐ dərc olunma tarixi ilə
- ☐ çapa hazırlanma tarixi ilə
- ☐ müşahidə edilməsinin sənədlə təsdiqlənən tarixi ilə
- ☐ düzgün cavab yoxdur
- ☒ qeydiyyat tarixi ilə

367 Sənaye nümunəsinin yeniliyi qiymətləndirilərkən Azərbaycan Respublikasının çap nəşrlərində saxlanılan məlumatın hamıya müəssər olmuş bilgilərə aid edilməsinin tarixi necə təyin edilir?

- ☐ düzgün cavab yoxdur
- ☐ dərc olunma tarixi ilə
- ☐ qeydiyyat tarixi ilə
- ☒ çapa hazırlanma tarixi ilə
- ☐ kitabxanaya daxil olduğu tarix ilə

368 Aşağıdakılardan hansı sənaye nümunəsinin yeniliyi təyin edilərkən mövcud bilgilər məcmusuna aid edilir?

- ☐ düzgün cavab yoxdur
- ☐ iddia edilən sənaye nümunəsinin sənayedə istifadə edilə bilməsi haqqında bilgilər
- ☒ iddia edilən sənaye nümunəsinə aidiyyəti olan və əmtəə nişanı kimi Azərbaycan Respublikasında hüquqi mühafizəsi olan obyektlər
- ☐ iddia edilən sənaye nümunəsinin mahiyyətinə dair müəllif, iddiaçı və onlardan həmin məlumatı birbaşa və ya dolayı yolla almış hər hansı şəxs tərəfindən açıqlanan bilgilər
- ☐ informasiya axtarışı və ekspertizanın keçirilməsinə aid məlumatlar

369 Sənaye nümunəsinin yeniliyi təyin edilərkən mövcud bilgilər məcmusuna daxil ediləni göstərin.

- ☐ düzgün cavab yoxdur
- ☐ iddia edilən sənaye nümunəsinin mahiyyətinə dair müəllif, iddiaçı və onlardan həmin məlumatı birbaşa və ya dolayı yolla almış hər hansı şəxs tərəfindən açıqlanan bilgilər
- ☐ informasiya axtarışı və ekspertizanın keçirilməsinə aid məlumatlar
- ☐ iddia edilən sənaye nümunəsinin sənayedə istifadə edilə bilməsi haqqında bilgilər
- ☒ iddia edilən sənaye nümunəsinin ilkinliyi tarixinə qədər eyni təyinatlı obyektlər və onların Azərbaycan Respublikasında tətbiqi barədə hamı üçün müəssər olan məlumatlar

370 Hansı halda sənaye nümunəsi yeni sayılır?

- ☐ məmulatın ergonomik xüsusiyyətlərini təyin edən analoji həllərdən fərqlənsin
- ☐ məmulatın estetik xüsusiyyətlərini təyin edən analoji həllərdən fərqlənsin
- ☐ sənaye nümunəsinin ilkinlik tarixinə qədər mövcud bilgilərdən məlum olmasın
- ☐ düzgün cavab yoxdur
- ☒ məmulatın estetik və ergonomik xüsusiyyətlərini təyin edən analoji həllərdən fərqlənsin, sənaye nümunəsinin ilkinlik tarixinə qədər mövcud bilgilərdən məlum olmasın

371 Lisenziat məcburi lisenziyanın verildiyi tarixdən etibarən hansı müddət ərzində istifadə etmədikdə, patent sahibi qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziyanın ləğv edilməsi barədə məhkəməyə müraciət edə bilər?

- ☐ 3 il
- ☐ 3 ay
- ☒ 2 il

- ☐ 6 ay
- ☐ 1 il

372 Məcburi lisenziya necə xarakter daşıyır?

- ☐ daimi
- ☐ mürəkkəb
- ☐ «patentsiz»
- ☒ qeyri-müstəsna
- ☐ müstəsna

373 Patent sahibi və ya onun varisi patentin verildiyi tarixdən etibarən hansı müddətdə sənaye mülkiyyəti obyektindən üzrsüz səbəbə görə istifadəni dayandırdıqda və bu müddət qurtardıqdan sonra lisenziya verməkdən imtina etdikdə fiziki şəxslər ondan istifadə üçün məcburi lisenziya verilməsi barədə məhkəməyə iddia ilə müraciət edə bilirlər?

- ☐ 1 ildən artıq
- ☐ 6 aydan artıq
- ☐ 3 aydan artıq
- ☒ 3 ildən artıq
- ☐ 2 ildən artıq

374 Patent sahibi və ya onun varisi patentin verildiyi tarixdən etibarən hansı müddətdə sənaye mülkiyyəti obyektindən üzrsüz səbəbə görə istifadə etmədikdə fiziki şəxslər sənaye mülkiyyəti obyektindən istifadə üçün məcburi lisenziya verilməsi barədə məhkəməyə iddia ilə müraciət edə bilirlər?

- ☐ 2 il
- ☐ 3 ay
- ☐ 6 ay
- ☒ 3 il
- ☐ 1 il

375 Lisenziya lisenziata sənaye mülkiyyəti obyektindən lisenziya müqaviləsində nəzərdə tutulmuş həcmdə müstəsna istifadə hüququ verirsə, bu lisenziya necə adlanır?

- ☐ mürəkkəb
- ☐ məcburi
- ☐ sadə
- ☒ müstəsna
- ☐ düzgün cavab yoxdur

376 Lisenziar sənaye mülkiyyəti obyektindən istifadə hüququnu müqavilə əsasında lisenziata verməklə patentlə təsdiq edilən bütün hüquqları, o cümlədən üçüncü şəxslərə lisenziya vermək hüququnu özündə saxlayırsa, bu lisenziya necə adlanır?

- ☐ mürəkkəb
- ☐ düzgün cavab yoxdur
- ☐ məcburi
- ☐ müstəsna
- ☒ qeyri-müstəsna

377 Aşağıdakılardan hansı patentşünaslıqda lisenziyanın növü deyildir?

- ☐ müstəsna
- ☒ mürəkkəb
- ☐ məcburi
- ☐ sadə
- ☐ qeyri-müstəsna

378 Lisenziya müqaviləsi bağlandıqda lisenziyanı satana patentin mühafizəsində, lazım gəldikdə onun hüquqlarının məhkəmədə müdafiəsinə kömək etmək aşağıdakılardan hansının vəzifəsidir?

- ☐ düzgün cavab yoxdur
- ☐ lisenziarın
- ☐ patent müvəkkilinin
- ☒ lisenziatın
- ☐ hər birinin

379 Lisenziya müqaviləsi bağlandıqda lisenziyada nəzərdə tutulan məhsulun yüksək keyfiyyətinə zəmanət aşağıdakılardan hansının vəzifəsidir?

- ☐ düzgün cavab yoxdur
- ☐ hər birinin
- ☐ lisenziarın
- ☐ patent müvəkkilinin
- ☒ lisenziatın

380 Lisenziya müqaviləsi bağlandıqda istehsalı nəzərdə tutulan gəliri təmin edən səviyyəyə çatdırmaq aşağıdakılardan hansının vəzifəsidir?

- ☐ düzgün cavab yoxdur
- ☐ lisenziarın
- ☐ patent müvəkkilinin
- ☒ lisenziatın
- ☐ hər birinin

381 Lisenziya müqaviləsi bağlandıqda lisenziya əsasında istehsala şərtləşən müddətdə başlamaq aşağıdakılardan hansının vəzifəsidir?

- ☐ düzgün cavab yoxdur
- ☐ lisenziarın
- ☐ patent müvəkkilinin
- ☒ lisenziatın
- ☐ hər birinin

382 Lisenziya müqaviləsi bağlandıqda alınan texniki sənədlərə və texnoloji tövsiyələrə əməl etmək aşağıdakılardan hansının vəzifəsidir?

- ☐ hər birinin
- ☐ patent müvəkkilinin
- ☐ lisenziarın
- ☒ lisenziatın
- ☐ düzgün cavab yoxdur

383 Lisenziya müqaviləsi bağlandıqda lisenziyaya görə ödəmələri razılaşdırılmış müddətlərdə etmək aşağıdakılardan hansının vəzifəsidir?

- ☒ lisenziatın
- ☐ hər birinin
- ☐ lisenziarın
- ☐ düzgün cavab yoxdur
- ☐ patent müvəkkilinin

384 Lisenziya müqaviləsi bağlandıqda lisenziya obyektlərinin inkişaf etdirilməsinə yönəldilmiş növbəti ixtiraların patent mühafizəsi üçün tədbirlər görmək aşağıdakılardan hansının vəzifəsidir?

- ☒ lisenziarın
- ☐ lisenziatın

- ☐ hər birinin
- ☐ düzgün cavab yoxdur
- ☐ patent müvəkkilinin

385 Lisenziya müqaviləsi bağlandıqda lisenziya obyektinin patent təmizliyinə zəmanət vermək aşağıdakılardan hansının vəzifəsidir?

- ☐ düzgün cavab yoxdur
- ☐ patent müvəkkilinin
- ☐ lisenziatın
- ☒ lisenziarın
- ☐ hər birinin

386 Lisenziya müqaviləsi bağlandıqda lisenziya obyektinin mənimsənilməsinə kömək etmək aşağıdakılardan hansının vəzifəsidir?

- ☐ düzgün cavab yoxdur
- ☐ hər birinin
- ☒ lisenziarın
- ☐ patent müvəkkilinin
- ☐ lisenziatın

387 Lisenziya müqaviləsi bağlandıqda lisenziya obyektinin mənimsənilməsi üçün lazım olan bütün texniki sənədlər komplektini şərtləşmiş vaxtda təqdim etmək aşağıdakılardan hansının vəzifəsidir?

- ☐ hər birinin
- ☐ düzgün cavab yoxdur
- ☐ lisenziatın
- ☐ patent müvəkkilinin
- ☒ lisenziarın

388 Aşağıdakılardan hansını lisenziya müqaviləsi bağlanarkən lisenziat öhdəsinə götürür?

- ☐ lisenziya obyektlərinin inkişaf etdirilməsinə yönəldilmiş növbəti ixtiraların patent mühafizəsi üçün tədbirlər görmək
- ☒ lisenziyanı satana patentin mühafizəsində, lazım gəldikdə onun hüquqlarının məhkəmədə müdafiəsində kömək etmək
- ☐ lisenziya obyektinin mənimsənilməsinə kömək etmək
- ☐ lisenziya obyektinin patent təmizliyinə zəmanət vermək
- ☐ lisenziya obyektinin mənimsənilməsi üçün lazım olan bütün texniki sənədlər komplektini şərtləşmiş vaxtda təqdim etmək

389 Lisenziat nə etməlidir?

- ☐ lisenziya obyektlərinin inkişaf etdirilməsinə yönəldilmiş növbəti ixtiraların patent mühafizəsi üçün tədbirlər görməlidir
- ☐ lisenziya obyektinin patent təmizliyinə zəmanət verməlidir
- ☐ lisenziya obyektinin mənimsənilməsi üçün lazım olan bütün texniki sənədlər komplektini şərtləşmiş vaxtda təqdim etməlidir
- ☐ lisenziya obyektinin mənimsənilməsinə kömək etməlidir
- ☒ lisenziyada nəzərdə tutulan məhsulun yüksək keyfiyyətinə zəmanət verməlidir

390 Lisenziatın vəzifəsini göstərin.

- ☐ lisenziya obyektinin mənimsənilməsinə kömək etmək
- ☐ lisenziya obyektinin mənimsənilməsi üçün lazım olan bütün texniki sənədlər komplektini şərtləşmiş vaxtda təqdim etmək
- ☐ lisenziya obyektlərinin inkişaf etdirilməsinə yönəldilmiş növbəti ixtiraların patent mühafizəsi üçün tədbirlər görmək
- ☐ lisenziya obyektinin patent təmizliyinə zəmanət vermək
- ☒ istehsalı elə səviyyəyə çatdırmaq ki, nəzərdə tutulan gəlir təmin edilsin

391 Lisenziat hansı funksiyanı yerinə yetirir?

- ☐ lisenziya obyektinin patent təmizliyinə zəmanət vermək
- ☐ lisenziya obyektinin mənimsənilməsinə kömək etmək
- ☐ lisenziya obyektinin mənimsənilməsi üçün lazım olan bütün texniki sənədlər komplektini şərtləşmiş vaxtda təqdim etmək
- ☒ lisenziya əsasında istehsala şərtləşən müddətdə başlamaq
- ☐ lisenziya obyektlərinin inkişaf etdirilməsinə yönəldilmiş növbəti ixtiraların patent mühafizəsi üçün tədbirlər görmək

392 Lisenziata aid olanı göstərin.

- ☐ lisenziya obyektlərinin inkişaf etdirilməsinə yönəldilmiş növbəti ixtiraların patent mühafizəsi üçün tədbirlər görmək
- ☐ lisenziya obyektinin mənimsənilməsinə kömək etmək
- ☒ alınan texniki sənədlərə və texnoloji tövsiyələrə əməl etmək
- ☐ lisenziya obyektinin patent təmizliyinə zəmanət vermək
- ☐ lisenziya obyektinin mənimsənilməsi üçün lazım olan bütün texniki sənədlər komplektini şərtləşmiş vaxtda təqdim etmək

393 Aşağıdakılardan hansı lisenziatın vəzifəsidir?

- ☐ lisenziya obyektinin patent təmizliyinə zəmanət vermək
- ☐ lisenziya obyektinin patent təmizliyinə zəmanət vermək
- ☐ lisenziya obyektinin mənimsənilməsi üçün lazım olan bütün texniki sənədlər komplektini şərtləşmiş vaxtda təqdim etmək
- ☐ lisenziya obyektinin mənimsənilməsinə kömək etmək
- ☒ lisenziyaya görə ödəmələri razılaşdırılmış müddətlərdə etmək

394 Lisenziara aid olanı göstərin.

- ☐ alınan texniki sənədlərə və texnoloji tövsiyələrə əməl etmək
- ☐ lisenziyaya görə ödəmələri razılaşdırılmış müddətlərdə etmək
- ☐ lisenziya əsasında istehsala şərtləşən müddətdə başlamaq
- ☐ lisenziyada nəzərdə tutulan məhsulun yüksək keyfiyyətinə zəmanət
- ☒ lisenziya obyektlərinin inkişaf etdirilməsinə yönəldilmiş növbəti ixtiraların patent mühafizəsi üçün tədbirlər görmək

395 Lisenziar hansı funksiyanı yerinə yetirir?

- ☐ lisenziyada nəzərdə tutulan məhsulun yüksək keyfiyyətinə zəmanət
- ☐ lisenziyaya görə ödəmələri razılaşdırılmış müddətlərdə etmək
- ☐ alınan texniki sənədlərə və texnoloji tövsiyələrə əməl etmək
- ☒ lisenziya obyektinin patent təmizliyinə zəmanət vermək
- ☐ lisenziya əsasında istehsala şərtləşən müddətdə başlamaq

396 Lisenziarın vəzifəsini göstərin.

- ☐ lisenziyada nəzərdə tutulan məhsulun yüksək keyfiyyətinə zəmanət
- ☒ lisenziya obyektinin mənimsənilməsinə kömək etmək
- ☐ alınan texniki sənədlərə və texnoloji tövsiyələrə əməl etmək
- ☐ lisenziyaya görə ödəmələri razılaşdırılmış müddətlərdə etmək
- ☐ lisenziya əsasında istehsala şərtləşən müddətdə başlamaq

397 Aşağıdakılardan hansı lisenziarın vəzifəsidir?

- ☐ lisenziyada nəzərdə tutulan məhsulun yüksək keyfiyyətinə zəmanət
- ☒ lisenziya obyektinin mənimsənilməsi üçün lazım olan bütün texniki sənədlər komplektini şərtləşmiş vaxtda təqdim etmək
- ☐ alınan texniki sənədlərə və texnoloji tövsiyələrə əməl etmək

- ☐ lisenziyaya görə ödəmələri razılaşdırılmış müddətlərdə etmək
- ☐ lisenziya əsasında istehsala şərtləşən müddətdə başlamaq

398 Lisenziyanı alan necə adlanır?

- ☐ müvəkkil
- ☐ lisenziyaçı
- ☒ lisenziat
- ☐ işəgötürən
- ☐ lisenziar

399 Lisenziyanı satan necə adlanır?

- ☐ lisenziarnt
- ☒ lisenziar
- ☐ işəgötürən
- ☐ müvəkkil
- ☐ lisenziyaçı

400 Lisenziya müqaviləsində patentin predmetindən istifadə hüququnun müqavilədə nəzərdə tutulmuş həcmdə verildiyi hüquqi və ya fiziki şəxsə necə adlanır?

- ☐ lisenziar
- ☒ lisenziat
- ☐ işəgötürən
- ☐ müvəkkil
- ☐ lisenziyaçı

401 Lisenziya müqaviləsində patentin predmetindən istifadə hüququnu müqavilədə nəzərdə tutulmuş həcmdə başqa hüquqi və ya fiziki şəxsə verən necə adlanır?

- ☐ lisenziat
- ☒ lisenziar
- ☐ işəgötürən
- ☐ müvəkkil
- ☐ lisenziyaçı

402 Lisenziya müqaviləsində patent sahibi hansıdır?

- ☐ lisenziat
- ☒ lisenziar
- ☐ üçüncü tərəf
- ☐ müvəkkil
- ☐ lisenziyaçı

403 Lisenziya müqaviləsində digər tərəfə lisenziya obyektindən istifadə hüququnu təklif edən necə adlanır?

- ☐ lisenziat
- ☒ lisenziar
- ☐ işəgötürən
- ☐ müvəkkil
- ☐ lisenziyaçı

404 Aşağıdakılardan hansı lisenziya müqaviləsindəki tərəflərdən biridir?

- ☐ ödəyici
- ☒ lisenziat
- ☐ işəgötürən
- ☐ müvəkkil

☐ lisenziyaçı

405 Lisenziya müqaviləsində tərəflərdən biri necə adlanır?

- ☐ ödəyici
- ☒ lisenziar
- ☐ işəgötürən
- ☐ müvəkkil
- ☐ lisenziyaçı

406 Sənaye nümunəsi ilə əlaqəli lisenziya nəyin əsasında verilə bilər?

- ☐ hər biri ilə
- ☒ səlahiyyətli dövlət orqanının inzibati aktı əsasında
- ☐ iddia sənədinin əsasında
- ☐ patent əsasında
- ☐ ekspert rəyi əsasında

407 Faydalı model ilə əlaqəli lisenziya nəyin əsasında verilə bilər?

- ☐ hər biri ilə
- ☒ səlahiyyətli dövlət orqanının inzibati aktı əsasında
- ☐ iddia sənədinin əsasında
- ☐ patent əsasında
- ☐ ekspert rəyi əsasında

408 Ixtira ilə əlaqəli lisenziya nəyin əsasında verilə bilər?

- ☐ hər biri ilə
- ☒ səlahiyyətli dövlət orqanının inzibati aktı əsasında
- ☐ iddia sənədinin əsasında
- ☐ patent əsasında
- ☐ ekspert rəyi əsasında

409 Sənaye nümunəsi ilə əlaqəli lisenziya hansı formada verilə bilər?

- ☐ hər biri ilə
- ☒ lisenziya müqaviləsi əsasında
- ☐ iddia sənədinin əsasında
- ☐ patent əsasında
- ☐ ekspert rəyi əsasında

410 Faydalı model ilə əlaqəli lisenziya hansı formada verilə bilər?

- ☐ hər biri ilə
- ☒ lisenziya müqaviləsi əsasında
- ☐ iddia sənədinin əsasında
- ☐ patent əsasında
- ☐ ekspert rəyi əsasında

411 Ixtira ilə əlaqəli lisenziya hansı formada verilə bilər?

- ☐ hər biri ilə
- ☒ lisenziya müqaviləsi əsasında
- ☐ iddia sənədinin əsasında
- ☐ patent əsasında
- ☐ ekspert rəyi əsasında

412 Sənaye nümunəsi ilə əlaqəli lisenziya mahiyyət etibarı ilə nədir?

- ☐ ekspert araşdırmasının nəticəsinin rəsmiləşdirilmə formasıdır
- ☒ müəyyən haqq ödəmənin əvəzində sənaye nümunəsindən istifadəyə hüququn təklif edilməsidir
- ☐ sənaye nümunəsinin ekspertizasına icazənin verilməsidir
- ☐ sənaye nümunəsinin normativ sənədlərə uyğunluğunu təsdiqidir
- ☐ müfəttiş yoxlamasının nəticəsinin rəsmiləşdirilmə formasıdır

413 Faydalı modelə əlaqəli lisenziya mahiyyət etibarı ilə nədir?

- ☐ ekspert araşdırmasının nəticəsinin rəsmiləşdirilmə formasıdır
- ☒ müəyyən haqq ödəmənin əvəzində faydalı modeldən istifadəyə hüququn təklif edilməsidir
- ☐ faydalı modelin ekspertizasına icazənin verilməsidir
- ☐ faydalı modelin normativ sənədlərə uyğunluğunun təsdiqidir
- ☐ müfəttiş yoxlamasının nəticəsinin rəsmiləşdirilmə formasıdır

414 Ixtira ilə əlaqəli lisenziya mahiyyət etibarı ilə nədir?

- ☐ ekspert araşdırmasının nəticəsinin rəsmiləşdirilmə formasıdır
- ☒ müəyyən haqq ödəmənin əvəzində ixtiradan istifadəyə hüququn təklif edilməsidir
- ☐ ixtiranın ekspertizasına icazənin verilməsidir
- ☐ ixtiranın normativ sənədlərə uyğunluğunun təsdiqidir
- ☐ müfəttiş yoxlamasının nəticəsinin rəsmiləşdirilmə formasıdır

415 Patentşünaslıqda lisenziya dedikdə nə başa düşülür?

- ☐ ekspert araşdırmasının nəticəsinin rəsmiləşdirilmə forması
- ☒ hər hansı bir işin görülməsinə hüquq verən sənəd (müqavilə)
- ☐ məhsulun ekspertizasına icazə verən sənəd
- ☐ məhsulun, işin normativ sənədlərə uyğunluğunu təsdiq edən sənəd
- ☐ müfəttiş yoxlamasının nəticəsinin rəsmiləşdirilmə forması

416 Materialın və xammalın tərkib göstəriciləri əmtəə nişanı kimi qeydə alınmaqdan imtina edilməsinin mütləq əsaslarından hansına aiddir?

- ☐ düzgün cavab yoxdur
- ☒ əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, təyinatını göstərən nişanlar
- ☐ əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar
- ☐ «əmtəə nişanı» anlayışına uyğun gəlməyən nişanlar
- ☐ Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6 ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları

417 Malların xassələrinin ifadəsi əmtəə nişanı kimi qeydə alınmaqdan imtina edilməsinin mütləq əsaslarından hansına aiddir?

- ☐ düzgün cavab yoxdur
- ☒ əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, təyinatını göstərən nişanlar
- ☐ əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar
- ☐ «əmtəə nişanı» anlayışına uyğun gəlməyən nişanlar
- ☐ Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6 ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları

418 Malların sadə adlandırılması əmtəə nişanı kimi qeydə alınmaqdan imtina edilməsinin mütləq əsaslarından hansına aiddir?

- ☐ düzgün cavab yoxdur
- ☒ əmtəələrin və ya xidmətlərin növünü, təyinatını göstərən nişanlar
- ☐ fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar
- ☐ «əmtəə nişanı» anlayışına uyğun gəlməyən nişanlar
- ☐ əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri ilə əlaqədar istehlakçını yanılma bilən əmtəə nişanları

419 Xarakterik qrafiki təsviri olmayan tək-tək hərflər, rəqəmlər, hərflərin söz kimi mənə daşımayan birliyi əmtəə nişanı kimi qeydə alınmaqdan imtina edilməsinin mütləq əsaslarından hansına aiddir?

- ☐ düzgün cavab yoxdur
- ☒ fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar
- ☐ əmtəələrin və ya xidmətlərin növünü, təyinatını göstərən nişanlar
- ☐ «əmtəə nişanı» anlayışına uyğun gəlməyən nişanlar
- ☐ əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri ilə əlaqədar istehlakçını yanılma bilən əmtəə nişanları

420 İdarə adlarının ümumi qəbul edilmiş abreviaturası əmtəə nişanı kimi qeydə alınmaqdan imtina edilməsinin mütləq əsaslarından hansına aiddir?

- ☐ düzgün cavab yoxdur
- ☒ fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar
- ☐ əmtəələrin və ya xidmətlərin növünü, təyinatını göstərən nişanlar
- ☐ «əmtəə nişanı» anlayışına uyğun gəlməyən nişanlar
- ☐ əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri ilə əlaqədar istehlakçını yanılma bilən əmtəə nişanları

421 İdarə adlarının ümumi qəbul edilmiş qısaldılmış adları əmtəə nişanı kimi qeydə alınmaqdan imtina edilməsinin mütləq əsaslarından hansına aiddir?

- ☐ düzgün cavab yoxdur
- ☒ fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar
- ☐ əmtəələrin və ya xidmətlərin növünü, təyinatını göstərən nişanlar
- ☐ «əmtəə nişanı» anlayışına uyğun gəlməyən nişanlar
- ☐ əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri ilə əlaqədar istehlakçını yanılma bilən əmtəə nişanları

422 Azərbaycan Respublikasında əmtəə nişanı kimi qeydə alınmaqdan imtina edilməsinin mütləq və digər əsasları müəyyənləşdirilmişdir. Digər əsaslara aid olanı göstərin.

- ☐ düzgün cavab yoxdur
- ☒ Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları
- ☐ Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı olmadan təltiflər
- ☐ fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları
- ☐ «əmtəə nişanı» anlayışına uyğun gəlməyən nişanlar

423 „Əmtəə nişanları və coğrafi göstəricilər haqqında“ Azərbaycan Respublikasının Qanunu əmtəə nişanı kimi qeydə alınmaqdan imtina edilməsinin mütləq və digər əsaslarını müəyyənləşdirmişdir. Aşağıdakılardan hansı digər əsaslara aiddir?

- ☐ düzgün cavab yoxdur
- ☒ oxşar mallara aid başqa şəxsin adına əvvəl qeydə alınmış əmtəə nişanları
- ☐ Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı olmadan təltiflər
- ☐ fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları
- ☐ «əmtəə nişanı» anlayışına uyğun gəlməyən nişanlar

424 „Əmtəə nişanları və coğrafi göstəricilər haqqında“ Azərbaycan Respublikasının Qanunu əmtəə nişanı kimi qeydə alınmaqdan imtina edilməsinin mütləq əsaslarını müəyyənləşdirmişdir. Aşağıdakılardan hansı bura daxildir?

- ☐ düzgün cavab yoxdur
- ☒ fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar
- ☐ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları
- ☐ oxşar mallara və ya xidmətlərə aid başqa şəxsin adına əvvəl qeydə alınmış və ya bu məqsədlə iddia edilmiş əmtəə nişanları
- ☐ Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları

425 Aşağıdakılardan hansı əmtəə nişanını qeydə alınmaqdan imtina etmənin mütləq əsaslarına aiddir?

- ☐ düzgün cavab yoxdur
- ☒ Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları
- ☐ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları
- ☐ oxşar mallara və ya xidmətlərə aid başqa şəxsin adına əvvəl qeydə alınmış və ya bu məqsədlə iddia edilmiş əmtəə nişanları
- ☐ Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları

426 Əmtəə nişanının və ya coğrafi göstəricinin yanında onların qeydiyyatda olmasını bildirən xəbərdarlıq işarəsi kimi hansı hərflər istifadə edilə bilər?

- ☐ P
- ☒ R
- ☐ T
- ☐ M
- ☐ S

427 Aşağıdakılardan hansı əmtəə nişanını qeydə alınmaqdan imtina etmənin mütləq əsaslarına aiddir?

- ☐ düzgün cavab yoxdur
- ☒ «əmtəə nişanı» anlayışına və əmtəə nişanı kimi qeydə alınan nişanlara uyğun gəlməyən nişanlar
- ☐ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları
- ☐ oxşar mallara və ya xidmətlərə aid başqa şəxsin adına əvvəl qeydə alınmış və ya bu məqsədlə iddia edilmiş əmtəə nişanları
- ☐ Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları

428 Ətriyyat istehsalında ətirilər üçün spesifik qablaşdırmalar əmtəə nişanlarının hansı növünə aiddir?

- ☐ holoqram-əmtəə nişanları
- ☒ həcmli əmtəə nişanları
- ☐ dinamik obraz-nişanlar
- ☐ kombinə edilmiş əmtəə nişanları
- ☐ qoxu-nişanlar

429 Qənnadı məmulatlarının fərqli qablaşdırmaları əmtəə nişanlarının hansı növünə aiddir?

- ☐ holoqram-əmtəə nişanları
- ☒ həcmli əmtəə nişanları
- ☐ dinamik obraz-nişanlar
- ☐ kombinə edilmiş əmtəə nişanları
- ☐ qoxu-nişanlar

430 Müxtəlif alkoqollu içkilər üçün məxsusi şüşə qabları əmtəə nişanlarının hansı növünə aiddir?

- ☐ qoxu-nişanlar
- ☐ holoqram-əmtəə nişanları
- ☐ kombinə edilmiş əmtəə nişanları
- ☐ dinamik obraz-nişanlar
- ☒ həcmli əmtəə nişanları

431 Müxtəlif şirələr üçün məxsusi şüşə qabları əmtəə nişanlarının hansı növünə aiddir?

- ☐ holoqram-əmtəə nişanları
- ☒ həcmli əmtəə nişanları
- ☐ dinamik obraz-nişanlar
- ☐ kombinə edilmiş əmtəə nişanları
- ☐ qoxu-nişanlar

432 Əmtəə nişanı kimi aşağıdakılardan hansı qeydə alınma bilməz?

- ☐ söz birləşmələri
- ☒ düzgün cavab yoxdur
- ☐ hərflər
- ☐ dinamik obraz-nişanlar
- ☐ qoxu-nişanlar

433 Aşağıdakılardan hansı əmtəə nişanı ola bilməz?

- ☐ şəxsi adlar
- ☒ düzgün cavab yoxdur
- ☐ söz şəklində olan hərflər birləşmələri
- ☐ dinamik obraz-nişanlar
- ☐ qoxu-nişanlar

434 Göstərilənlərdən hansı əmtəə nişanı ola bilər?

- ☐ şəxsi adlar
- ☒ göstərilənlərin hər biri
- ☐ rəqəmlər
- ☐ hərflər
- ☐ söz birləşmələri

435 Əmtəə nişanı kimi aşağıdakılardan hansı qeydə alınə bilər?

- ☐ şəxsi adlar
- ☒ göstərilənlərin hər biri
- ☐ söz şəklində olan hərflər birləşmələri
- ☐ sözlər
- ☐ söz birləşmələri

436 Əmtəə nişanı üçün aşağıdakılardan hansı doğru deyildir?

- ☐ hüquqi şəxslərə məxsus ola bilər
- ☒ əmtəənin mənsəyinin bölgə ilə bağlılığını müəyyənləşdirir
- ☐ malların fərdiləşməsinə xidmət edir
- ☐ işarədir
- ☐ fiziki şəxslərə məxsus ola bilər

437 Slavyan və qeyri-slavyan dilləri üçün kiril qrafikası simvollarından latın qrafikasına transliterasiyaya tələbləri müəyyənləşdirən standart hansıdır?

- ☐ ISO 233-2:1993
- ☒ ISO 9:1995
- ☐ ISO 9004:2001
- ☐ ГOCT 7.1-2003
- ☐ ГOCT 2.003-83

438 Kiril hərflərindən latın əlifbasına transliterasiyaya tələbləri müəyyənləşdirən standart hansıdır?

- ☐ ISO 233-2:1993
- ☒ ГOCT 7.79-2000
- ☐ ISO 9004:2001
- ☐ ГOCT 7.1-2003
- ☐ ГOCT 2.003-83

439 Transliterasiyaya tələbləri müəyyənləşdirən normativ sənədi göstərin.

- ☐ ISO 233-2:1993
- ☒ ISO 9:1995

- ☐ ISO 9004:2001
- ☐ ГOCT 7.1-2003
- ☐ ГOCT 2.003-83

440 Transliterasiya sahəsində hansı standart geniş tətbiq olunur?

- ☐ ISO 233-2:1993
- ☒ ГOCT 7.79-2000
- ☐ ISO 9004:2001
- ☐ ГOCT 7.1-2003
- ☐ ГOCT 2.003-83

441 Aşağıdakıların hansı qrafik transliterasiyanın tipi deyildir?

- ☐ bir neçə qrafiki element digər bir neçə qrafiki elementlərlə əvəz edilir
- ☒ düzgün cavab yoxdur
- ☐ bir qrafiki element bir neçə digər qrafiki elementlərlə əvəz edilir
- ☐ bir qrafiki element digər qrafiki element ilə əvəz edilir
- ☐ bir neçə qrafiki element digər bir qrafiki element ilə əvəz edilir

442 Aşağıdakıların hansı qrafik transliterasiyanın tipidir?

- ☐ bir neçə qrafiki element digər bir neçə qrafiki elementlərlə əvəz edilir
- ☒ göstərilənlərin hər biri
- ☐ bir qrafiki element bir neçə digər qrafiki elementlərlə əvəz edilir
- ☐ bir qrafiki element digər qrafiki element ilə əvəz edilir
- ☐ bir neçə qrafiki element digər bir qrafiki element ilə əvəz edilir

443 Qrafik transliterasiyanın neçə tipi vardır?

- ☐ 6.0
- ☒ 4.0
- ☐ 3.0
- ☐ 2.0
- ☐ 5.0

444 Bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsi necə adlanır?

- ☐ təsviri tərcümə
- ☒ transliterasiya
- ☐ rəsmi tərcümə
- ☐ abreviatura
- ☐ hərfi tərcümə

445 «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul edilmişdir?

- ☐ 2005.0
- ☒ 1998.0
- ☐ 1993.0
- ☐ 1991.0
- ☐ 2001.0

446 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi coğrafi göstəricinin qeydə alınması haqqında qərar qəbul etdikdə hansı müddət ərzində onu Dövlət reyestrində qeydə alır?

- ☐ 3 ay
- ☒ 1 ay

- ☐ 15 gün
- ☐ 10 gün
- ☐ 2 ay

447 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi əmtəə nişanının qeydə alınması haqqında qərar qəbul etdikdə hansı müddət ərzində onu Dövlət reyestrində qeydə alır?

- ☐ 3 ay
- ☒ 1 ay
- ☐ 15 gün
- ☐ 10 gün
- ☐ 2 ay

448 İddiaçı iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda qərarı aldığı tarixdən etibarən hansı müddət ərzində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya şurasına etirazla müraciət edə bilər?

- ☐ 6 ay
- ☒ 3 ay
- ☐ 15 gün
- ☐ 10 gün
- ☐ 2 ay

449 Coğrafi göstərici üçün iddia sənədinin ekspertizası ilkin ekspertiza qurtardıqdan sonra hansı müddətdə başa çatmalıdır?

- ☐ 6 ay
- ☒ 2 ay
- ☐ 15 gün
- ☐ 10 gün
- ☐ 3 ay

450 Əmtəə nişanı üçün iddia sənədinin ekspertizası ilkin ekspertiza qurtardıqdan sonra hansı müddətdə başa çatmalıdır?

- ☐ 2 ay
- ☒ 6 ay
- ☐ 15 gün
- ☐ 10 gün
- ☐ 3 ay

451 Coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizası iddia sənədi daxil olduqdan sonra hansı müddət ərzində keçirilir?

- ☐ 3 ay
- ☒ 1 ay
- ☐ 15 gün
- ☐ 10 gün
- ☐ 2 ay

452 Əmtəə nişanının qeydə alınmasına aid iddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsi iddia sənədinin verildiyi gündən hansı müddət ərzində təqdim olunmalıdır?

- ☐ 3 ay
- ☒ 2 ay
- ☐ 16 gün
- ☐ 10 iş günü
- ☐ 1 ay

453 Coğrafi göstəricinin qeydə alınmasına aid iddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsi iddia sənədinin verildiyi gündən hansı müddət ərzində təqdim olunmalıdır?

- ☐ 3 ay
- ☒ 2 ay
- ☐ 15 gün
- ☐ 10 iş günü
- ☐ 1 ay

454 Coğrafi göstəricinin qeydə alınması barədə iddia sənədinə daxil olan ərizədən başqa digər sənədlər hansı dildə (dillərdə) verilə bilər?

- ☐ Azərbaycan və ingilis
- ☒ Azərbaycan və ya başqa dillərdə
- ☐ Azərbaycan və rus
- ☐ Azərbaycan
- ☐ Azərbaycan, rus və ingilis

455 Əmtəə nişanının qeydə alınması barədə iddia sənədinə daxil olan ərizədən başqa digər sənədlər hansı dildə (dillərdə) verilə bilər?

- ☐ Azərbaycan və ingilis
- ☒ Azərbaycan və ya başqa dillərdə
- ☐ Azərbaycan və rus
- ☐ Azərbaycan
- ☐ Azərbaycan, rus və ingilis

456 Coğrafi göstəricinin qeydə alınması barədə ərizə hansı dildə (dillərdə) təqdim edilməlidir?

- ☐ istənilən dildə
- ☒ Azərbaycan
- ☐ Azərbaycan, rus və ingilis
- ☐ Azərbaycan və rus
- ☐ Azərbaycan və ingilis

457 Əmtəə nişanının qeydə alınması barədə ərizə hansı dildə (dillərdə) təqdim edilməlidir?

- ☐ istənilən dildə
- ☒ Azərbaycan
- ☐ Azərbaycan, rus və ingilis
- ☐ Azərbaycan və rus
- ☐ Azərbaycan və ingilis

458 Əmtəə nişanı üçün qeydiyyatın qüvvədə olma müddəti hansı tarixdən hesablanır?

- ☐ düzgün cavab yoxdur
- ☒ iddia sənədinin Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verildiyi tarix
- ☐ qeydiyyat üçün dövlət rüsumunun ödənildiyini əks etdirən sənədin təsdiq olunduğu ayın sonuncu günü
- ☐ iddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsinin təqdim olunduğu ayın sonuncu günü
- ☐ patent müvəkkilinin səlahiyyətlərini əks etdirən sənədin təsdiq olunduğu tarix

459 Coğrafi göstərici qeydə alınarkən reyestrə müəyyən məlumatlar daxil edilir. Aşağıdakılardan hansı belə məlumatlardan deyil?

- ☐ qeydə alınma tarixi
- ☒ ilkinlik haqqında məlumat
- ☐ əmtəənin xüsusi xassələrinin təsviri
- ☐ qüvvədə olma müddətinin uzadılması və sonrakı dəyişikliklər haqqında məlumatlar

- ☐ coğrafi göstəricinin işarəsi

460 Coğrafi göstərici qeydə alınarkən aşağıdakılardan hansı Dövlət reyestrində göstərilməlidir?

- ☐ düzgün cavab yoxdur
☒ əmtəənin xüsusi xassələrinin təsviri
☐ Nitsa təsnifatının sinifləri üzrə əmtəələrin və ya xidmətlərin qruplaşdırılmış siyahısı
☐ əmtəə nişanının sahibi haqqında məlumat
☐ ilkinlik haqqında məlumat

461 Coğrafi göstərici qeydə alınarkən reyestrə daxil ediləni göstərin.

- ☐ qeydə alındığı tarix
☒ göstərilənlərin hər biri
☐ coğrafi göstəricidən istifadə hüququ alan şəxsə dair məlumat
☐ coğrafi göstəricinin işarəsi
☐ əmtəənin xüsusi xassələrinin təsviri

462 Əmtəə nişanı qeydə alınarkən reyestrə müəyyən məlumatlar daxil edilir. Aşağıdakılardan hansı belə məlumatlardan deyil?

- ☐ qeydə alınma tarixi
☒ əmtəənin xüsusi xassələrinin təsviri
☐ ilkinlik haqqında məlumat
☐ əmtəə nişanının sahibi haqqında məlumat
☐ əmtəə nişanının şəkli

463 Əmtəə nişanı qeydə alınarkən aşağıdakılardan hansı Dövlət reyestrində göstərilməlidir?

- ☐ coğrafi göstəricidən istifadə hüququ alan şəxsə dair məlumat
☒ ilkinlik haqqında məlumat
☐ əmtəənin xüsusi xassələrinin təsviri
☐ coğrafi göstəricinin işarəsi
☐ əmtəə nişanının qeydə alınması haqqında qərar

464 Əmtəə nişanı qeydə alınarkən reyestrə daxil ediləni göstərin.

- ☐ düzgün cavab yoxdur
☒ əmtəə nişanının şəkli
☐ əmtəənin xüsusi xassələrinin təsviri
☐ coğrafi göstəricinin işarəsi
☐ əmtəə nişanının qeydə alınması haqqında qərar

465 Əmtəə nişanı barəsində iddia sənədlərinin ilkin ekspertizası iddia sənədi daxil olduqdan sonra hansı müddət ərzində keçirilir?

- ☐ 6 ay
☒ 1 ay
☐ 5 gün
☐ 3 gün
☐ 2 ay

466 İddiaçı əmtəə nişanı üçün konvensiya və ya sərgi ilkinliyi hüququndan istifadə etmək istədikdə, bu haqda iddia sənədinin Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə daxil olduğu tarixdən ən gec hansı müddət ərzində bildirməlidir?

- ☐ 2 ay
☒ 3 ay
☐ 5 gün

- ☐ 3 gün
- ☐ 6 ay

467 Əmtəə nişanının ilkinliyi hansı tarixdən müəyyənləşdirilir?

- ☐ düzgün cavab yoxdur
- ☒ iddia sənədinin Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə daxil olduğu tarix
- ☐ qeydiyyat üçün dövlət rüsumunun ödənildiyini əks etdirən sənədin təsdiq olunduğu ayın sonuncu günü
- ☐ iddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsinin təqdim edildiyi ayın sonuncu günü
- ☐ patent müvəkkilinin səlahiyyətlərini əks etdirən sənədin təsdiq olunma tarixi

468 Coğrafi göstəricinin qeydə alınmasına aid ərizə qoyulan müvafiq tələblərə uyğun gələrsə, hansı tarix iddia sənədinin verildiyi tarix sayılır?

- ☐ patent müvəkkilinin səlahiyyətlərini əks etdirən sənədin təsdiq olunma tarixi
- ☐ düzgün cavab yoxdur
- ☐ iddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsinin təqdim edildiyi ayın sonuncu günü
- ☐ qeydiyyat üçün dövlət rüsumunun ödənildiyini əks etdirən sənədin təsdiq olunduğu ayın sonuncu günü
- ☒ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə əmtəə nişanının qeydə alınmasına aid ərizənin daxil olduğu tarix

469 Əmtəə nişanının qeydə alınmasına aid ərizə qoyulan müvafiq tələblərə uyğun gələrsə, hansı tarix iddia sənədinin verildiyi tarix sayılır?

- ☐ düzgün cavab yoxdur
- ☒ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə əmtəə nişanının qeydə alınmasına aid ərizənin daxil olduğu tarix
- ☐ qeydiyyat üçün dövlət rüsumunun ödənildiyini əks etdirən sənədin təsdiq olunduğu ayın sonuncu günü
- ☐ iddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsinin təqdim edildiyi ayın sonuncu günü
- ☐ patent müvəkkilinin səlahiyyətlərini əks etdirən sənədin təsdiq olunma tarixi

470 Əmtəə nişanlarının qeydə alınmasına dair ərizəyə qoşulanı göstərin.

- ☐ nişanın transliterasiyası
- ☒ dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd
- ☐ iddiaçının adı
- ☐ əmtəə nişanının rəngi
- ☐ iddia edilən nişanın şəkli

471 Aşağıdakılardan hansı coğrafi göstəricinin qeydə alınmasına dair ərizəyə qoşulan sənədlərin siyahısına aiddir?

- ☐ nişanın transliterasiyası və tərcüməsi
- ☒ iddia sənədi patent müvəkkili vasitəsi ilə verildikdə onun səlahiyyətlərini təsdiq edən sənəd
- ☐ əmtəələrin, xidmətlərin, nişanların qruplaşdırılmış siyahısı
- ☐ əmtəə nişanının rəngi və ya kombinasiyası
- ☐ iddia edilən nişanın şəkli və ya üçölçülü forması

472 Əmtəə nişanlarının qeydə alınmasına dair ərizəyə qoşulan sənəd dedikdə, hansını göstərmək olar?

- ☐ nişanın transliterasiyası və tərcüməsi
- ☒ iddia sənədi patent müvəkkili vasitəsi ilə verildikdə onun səlahiyyətlərini təsdiq edən sənəd
- ☐ əmtəələrin, xidmətlərin, nişanların qruplaşdırılmış siyahısı
- ☐ əmtəə nişanının rəngi və ya kombinasiyası
- ☐ iddia edilən nişanın şəkli və ya üçölçülü forması

473 Coğrafi göstəricinin qeydə alınmasına dair ərizəyə qoşulanı göstərin.

- ☐ coğrafi göstəricinin aid ediləcəyi malın adı
- ☒ dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd
- ☐ iddia edilən coğrafi göstəricinin işarəsi
- ☐ qeydiyyat barəsində vəsatət
- ☐ malın xüsusiyyətlərinin təsviri

474 Coğrafi göstəricinin qeydə alınması üçün ərizədə nə əks olunmalıdır?

- ☐ nişanın transliterasiyası, tərcüməsi
- ☒ malın xüsusiyyətlərinin təsviri
- ☐ əmtəələrin, xidmətlərin, nişanların qruplaşdırılmış siyahısı
- ☐ əmtəə nişanının rəngi və ya kombinasiyası
- ☐ iddia edilən nişanın şəkli və ya üçölçülü forması

475 Aşağıdakılardan hansı coğrafi göstəricinin qeydə alınması üçün ərizənin tərkib hissəsidir?

- ☐ nişanın müəyyən hissəsinin tərcüməsi
- ☒ iddia edilən coğrafi göstəricinin işarəsi
- ☐ əmtəələrin, xidmətlərin, nişanların qruplaşdırılmış siyahısı
- ☐ əmtəə nişanının rəng kombinasiyası
- ☐ iddia edilən nişanın üçölçülü forması

476 Coğrafi göstəricinin qeydə alınması üçün ərizədə nə göstərilməlidir?

- ☐ nişanın transliterasiyası
- ☒ qeydiyyat barəsində vəsatət
- ☐ əmtəələrin, xidmətlərin, nişanların qeydiyyatı üçün əmtəələrin və xidmətlərin Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahısı
- ☐ əmtəə nişanının rəngi
- ☐ iddia edilən nişanın şəkli

477 Əmtəə nişanlarının qeydə alınması üçün ərizədə nəyin göstərilməsi tələb olunur?

- ☐ coğrafi göstəricinin aid ediləcəyi malın adı
- ☒ əmtəə nişanının rəngi və ya kombinasiyası
- ☐ iddia edilən coğrafi göstəricinin işarəsi
- ☐ qeydiyyat barəsində vəsatət
- ☐ malın xüsusiyyətlərinin təsviri

478 Aşağıdakılardan hansı əmtəə nişanlarının qeydə alınması üçün ərizənin strukturuna daxildir?

- ☐ malın istehsal edildiyi coğrafi obyektin həddləri
- ☒ əmtəələrin, xidmətlərin, nişanların qeydiyyatı üçün əmtəələrin və xidmətlərin Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahısı
- ☐ iddia edilən coğrafi göstəricinin işarəsi
- ☐ qeydiyyat barəsində vəsatət
- ☐ xidmətin xüsusiyyətlərinin təsviri

479 Əmtəə nişanlarının qeydə alınması üçün ərizədə nə əks olunmalıdır?

- ☐ malın istehsal edildiyi coğrafi obyektin həddləri
- ☒ iddia edilən nişanın şəkli və ya üçölçülü forması
- ☐ iddia edilən coğrafi göstəricinin işarəsi
- ☐ qeydiyyat barəsində vəsatət
- ☐ malın xüsusiyyətlərinin təsviri

480 Aşağıdakılardan hansı əmtəə nişanlarının qeydə alınması üçün ərizənin tərkib hissəsidir?

- ☒ nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsi
- ☐ qeydiyyat barəsində vəsatət
- ☐ malın istehsal edildiyi coğrafi obyektin hüdudları
- ☐ xidmətin xüsusiyyətlərinin təsviri
- ☐ iddia edilən coğrafi göstəricinin işarəsi

481 Əmtəə nişanlarının qeydə alınması üçün ərizədə nə göstərməlidir?

- ☐ malın istehsal edildiyi coğrafi obyektin hüdudları
- ☒ iddiaçının adı
- ☐ iddia edilən coğrafi göstəricinin işarəsi
- ☐ qeydiyyat barəsində vəsatət
- ☐ malın xüsusiyyətlərinin təsviri

482 Beynəlxalq Patent Təsnifatında bölmənin tərkibinə aşağıdakılardan hansı daxildir?

- ☐ qruplar
- ☒ siniflər və yarım siniflər
- ☐ qruplar və yarım qruplar
- ☐ siniflər və qruplar
- ☐ yarım siniflər

483 Beynəlxalq Patent Təsnifatında bölmənin indeksi necə işarə edilir?

- ☐ ikilik kodla
- ☒ A-dan H-a qədər latın əlifbasının böyük hərfləri ilə
- ☐ 0-dan 9-a qədər rəqəmlərlə
- ☐ a-dan k-ya qədər latın əlifbasının kiçik hərfləri ilə
- ☐ rəqəm və hərflərin kombinasiyası ilə

484 Beynəlxalq Patent Təsnifatında təsnifatın ən yüksək ierarxiya səviyyəsini hansı təşkil edir?

- ☐ bəndlər
- ☒ bölmələr
- ☐ qruplar
- ☐ siniflər
- ☐ dərəcələr

485 Beynəlxalq Patent Təsnifatı neçə bölməyə ayrılıb?

- ☐ 4.0
- ☒ 8.0
- ☐ 6.0
- ☐ 7.0
- ☐ 5.0

486 Beynəlxalq Patent Təsnifatının təsvir hissəsi, bir qayda olaraq, aşağıdakıların hansından ibarət olur?

- ☐ obyektin başlığından və ona əlavə edilmiş hərflərdən və ya rəqəmlərdən
- ☒ obyektin başlığından və ona aid olan tematikaların qısa siyahısından
- ☐ obyektə aid olan tematikaların qısa siyahısından
- ☐ obyektin başlığından
- ☐ əvvəlki səviyyənin müvafiq indeksindən

487 Beynəlxalq Patent Təsnifatında hər bir təsnifat obyekti neçə hissədən ibarətdir?

- ☐ 6.0
- ☒ 2.0
- ☐ 4.0

- ☐ 3.0
- ☐ 5.0

488 Beynəlxalq Patent Təsnifatında neçə əsas ierarxiya səviyyəsindən istifadə olunur?

- ☐ 3.0
- ☒ 4.0
- ☐ 6.0
- ☐ 2.0
- ☐ 5.0

489 Beynəlxalq Patent Təsnifatında yarım siniflər təsnifatın neçənci ierarxiya səviyyəsini təşkil edir?

- ☐ düzgün cavab yoxdur
- ☒ üçüncü
- ☐ ikinci
- ☐ sıfırıncı
- ☐ dördüncü

490 Beynəlxalq Patent Təsnifatında siniflər təsnifatın neçənci ierarxiya səviyyəsini təşkil edir?

- ☐ sıfırıncı
- ☒ ikinci
- ☐ üçüncü
- ☐ altıncı
- ☐ dördüncü

491 Beynəlxalq Patent Təsnifatında bölmələr təsnifatın neçənci ierarxiya səviyyəsini təşkil edir?

- ☐ düzgün cavab yoxdur
- ☒ birinci (ən yüksək)
- ☐ üçüncü
- ☐ sıfırıncı
- ☐ dördüncü

492 Beynəlxalq Patent Təsnifatında əsas qruplar təsnifatın neçənci ierarxiya səviyyəsini təşkil edir?

- ☐ beşinci
- ☒ dördüncü
- ☐ ikinci
- ☐ altıncı
- ☐ üçüncü

493 Beynəlxalq Patent Təsnifatında yarım qrupun təbəçilik dərəcəsini aşağıdakılardan hansı göstərir?

- ☐ hərflər və rəqəmlər
- ☒ nöqtələr
- ☐ rəqəmlər
- ☐ hərflər və çap xətlər
- ☐ çap xətlər və rəqəmlər

494 Beynəlxalq Patent Təsnifatında əsas qrupun indeksi aşağıdakıların hansından ibarətdir?

- ☐ bölmənin indeksindən və ikirəqəmli ədəddən
- ☒ yarım sinfin indeksindən, çap xətdən və iki sıfırdan
- ☐ 0-dan 99-a qədər rəqəmlərdən
- ☐ yarım sinfin indeksindən və çap xətlə ayrılmış dörd ədəddən
- ☐ rəqəm və hərflərin kombinasiyasından

495 Beynəlxalq Patent Təsnifatında qrupun indeksi aşağıdakıların hansından ibarətdir?

- ☐ düzgün cavab yoxdur
- ☐ 0-dan 99-a qədər rəqəmlərdən
- ☒ yarımşinfin indeksindən və çəp xətlə ayrılmış iki ədəddən
- ☐ rəqəm və hərflərin kombinasiyasından
- ☐ bölmənin indeksindən və ikirəqəmli ədəddən

496 Beynəlxalq Patent Təsnifatında qruplar aşağıdakılardan hansına bölünür?

- ☐ əsas bölmələr və əsas qruplar
- ☒ əsas qruplar və yarımqruplar
- ☐ siniflər və yarımşiniflər
- ☐ siniflər və əsas qruplar
- ☐ yarımşiniflər və əsas qruplar

497 Beynəlxalq Patent Təsnifatında təsnifatın dördüncü ierarxiya səviyyəsini nə təşkil edir?

- ☐ yarımqruplar və bölmələr
- ☐ əsas bölmələr
- ☐ yarımşiniflər
- ☒ əsas qruplar
- ☐ düzgün cavab yoxdur

498 Beynəlxalq Patent Təsnifatında yarımşinfin indeksinin strukturu nədən təşkil olunub?

- ☐ düzgün cavab yoxdur
- ☒ sinfin indeksindən və latın əlifbasının baş hərflərindən
- ☐ 0-dan 9-a qədər rəqəmlərdən
- ☐ rəqəm və hərflərin kombinasiyasından
- ☐ a-dan k-ya qədər latın əlifbasının kiçik hərflərindən

499 Beynəlxalq Patent Təsnifatında yarımşinifləri səciyyələndirən əlamət olmayanı göstərin.

- ☐ yarımbaşlıq
- ☐ yarımşinfin tərkib siyahısı
- ☐ yarımşinfin indeksi
- ☐ yarımşinfin başlığı
- ☒ düzgün cavab yoxdur

500 Aşağıdakılardan hansı Beynəlxalq Patent Təsnifatında təsnifatın üçüncü ierarxiya səviyyəsini təşkil edir?

- ☐ qruplar
- ☐ siniflər
- ☐ yarımqruplar
- ☐ dərəcələr
- ☒ yarımşiniflər

501 Beynəlxalq Patent Təsnifatında sinfin indeksinin strukturu nədən təşkil olunub?

- ☐ rəqəm və hərflərin kombinasiyasından
- ☐ 0-dan 9-a qədər rəqəmlərdən
- ☐ a-dan k-ya qədər latın əlifbasının kiçik hərflərindən
- ☒ bölmənin indeksindən və ikirəqəmli ədəddən
- ☐ A-dan H-a qədər latın əlifbasının böyük hərflərindən

502 Beynəlxalq Patent Təsnifatında bölmələri səciyyələndirən əlamət deyildir:

- ☐ düzgün cavab yoxdur
- ☐ bölmənin başlığı
- ☒ yarımşiniflər
- ☐ bölmənin tərkibi
- ☐ bölmənin indeksi

503 Beynəlxalq Patent Təsnifatında şinifləri səciyyələndirən əlamət deyildir:

- ☐ düzgün cavab yoxdur
- ☐ şinfin tərkib siyahısı
- ☐ şinfin indeksi
- ☐ şinfin başlığı
- ☒ yarımşiniflər

504 Beynəlxalq Patent Təsnifatının ikinci ierarxiya səviyyəsini təşkil edəni göstərin.

- ☐ qruplar
- ☐ bölmələr
- ☐ dərəcələr
- ☐ bəndlər
- ☒ şiniflər

505 Patent axtarışının ixrac və patent-lisenziya əməliyyatları ilə sıx bağlı olan məqsədi hansıdır?

- ☐ patent sahibinin hüquqlarının pozulması hallarını müəyyənləşdirmək
- ☒ patent sahibinin hüquqlarının həyata keçirilməsi şərtlərini müəyyənləşdirmək
- ☐ texniki həllin səviyyəsini müəyyənləşdirmək
- ☐ patent sahibinin hüquqlarının sərhəddini müəyyənləşdirmək
- ☐ sənaye mülkiyyəti obyektlərinin aid olduğu texnika sahəsini müəyyənləşdirmək

506 Patent sahiblərinin hüquqlarının həcmnin müəyyənləşdirilməsi məqsədilə patent axtarışının daha geniş yayılmış prosedurlarından biri hansıdır?

- ☐ Beynəlxalq Patent Təsnifatına görə axtarış
- ☒ sənədin məlum nömrəsinə görə axtarış
- ☐ iddia sənədinin konvensiya ilkinliyi tarixinə görə axtarış
- ☐ texniki həllin yeniliyinə görə axtarış
- ☐ bağlanmış lisenziya müqavilələrinə görə axtarış

507 Patent axtarışının daha geniş yayılmış prosedurlarından biri hansıdır?

- ☐ Beynəlxalq Patent Təsnifatına görə axtarış
- ☒ patent sahibinin adlandırılmasına görə axtarış
- ☐ ilkinliyin növünə görə axtarış
- ☐ texniki həllin yeniliyinə görə axtarış
- ☐ lisenziya müqaviləsinin növünə görə axtarış

508 Yeniliyə görə axtarış hədudları aşağıdakılardan hansı ilə müəyyənləşdirilən patent sənədləri fondunda aparılır?

- ☐ Beynəlxalq Patent Təsnifatı
- ☒ Patent kooperasiyası haqqında müqavilə
- ☐ Ümumdünya Əqli Mülkiyyət Təşkilatı
- ☐ Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası
- ☐ Avrasiya Patent Təşkilatı

509 Elmi-tədqiqat və layihə-konstruktor işlərinin layihələndirilməsi zamanı patent axtarışı hansı məqsədlə həyata keçirilir?

- ☐ patent sahibinin hüquqlarının pozulması hallarını müəyyənləşdirməyə
- ☒ texniki həllin səviyyəsini müəyyənləşdirməyə
- ☐ patent sahibinin hüquqlarının həyata keçirilməsi şərtlərini müəyyənləşdirməyə
- ☐ patent sahibinin hüquqlarının sərhəddini müəyyənləşdirməyə
- ☐ sənaye mülkiyyəti obyektlərinin aid olduğu texnika sahəsini müəyyənləşdirməyə

510 İxtiraya iddia sənədlərinin ekspertizası patent axtarışında hansı məqsədə xidmət edir?

- ☐ patent sahibinin iştirak etdiyi lisenziya müqavilələri haqqında məlumatları müəyyənləşdirməyə
- ☒ texniki həllin səviyyəsini müəyyənləşdirməyə
- ☐ patent sahibinin hüquqlarının həyata keçirilməsi şərtlərini müəyyənləşdirməyə
- ☐ patent sahibinin hüquqlarının sərhəddini müəyyənləşdirməyə
- ☐ ixtiradan istifadə imkanını təsdiq edən məlumatları müəyyənləşdirməyə

511 Patent axtarışının təyinatı:

- ☐ patent sahibinin iştirak etdiyi lisenziya müqavilələri haqqında məlumatları müəyyənləşdirmək-dir
- ☒ patent sahibinin hüquqlarının həyata keçirilməsi şərtlərini müəyyənləşdirməkdir
- ☐ sənaye mülkiyyəti obyektlərinin aid olduğu texnika sahəsini müəyyənləşdirməkdir
- ☐ patent sahibinin hüquqlarının pozulması hallarını müəyyənləşdirmək-dir
- ☐ ixtiradan istifadə imkanını təsdiq edən məlumatları müəyyənləşdirməkdir

512 Patent axtarışının məqsədlərini neçə qrupda birləşdirmək olar?

- ☐ 6.0
- ☒ 3.0
- ☐ 4.0
- ☐ 2.0
- ☐ 5.0

513 Patent axtarışının məqsədi nədir?

- ☐ patent sahibinin iştirak etdiyi lisenziya müqavilələri haqqında məlumatları müəyyənləşdirmək
- ☒ patent sahibinin hüquqlarının sərhəddini müəyyənləşdirmək
- ☐ sənaye mülkiyyəti obyektlərinin aid olduğu texnika sahəsini müəyyənləşdirmək
- ☐ patent sahibinin hüquqlarının pozulması hallarını müəyyənləşdirmək
- ☐ ixtiradan istifadə imkanını təsdiq edən məlumatları müəyyənləşdirmək

514 Aşağıdakılardan hansını müəyyənləşdirmək patent axtarışının məqsədini təşkil edir?

- ☐ patent sahibinin iştirak etdiyi lisenziya müqavilələri haqqında məlumatları
- ☒ texniki həllin səviyyəsini
- ☐ sənaye mülkiyyəti obyektlərinin aid olduğu texnika sahəsini
- ☐ sənaye mülkiyyəti obyektlərinin yeni təyinat üzrə tətbiq sahələrini
- ☐ ixtiradan istifadə imkanını təsdiq edən məlumatları

515 Patent fondunun, bir qayda olaraq, struktur elementi olmayanı göstərin.

- ☐ sistematik, nömrə siyahıları
- ☒ iddia sənədində düzəlişlərə aid əvəzedici vərəqlər
- ☐ patent işi sahəsində metodiki ədəbiyyatlar
- ☐ təsnifatlar
- ☐ patent işi sahəsində normativ ədəbiyyatlar

516 Bir qayda olaraq, patent fonduna aşağıdakılardan hansı daxil edilmir?

- ☐ patentlərə əlavə edilən təsvirlər
- ☒ sənaye mülkiyyəti obyektlərinin düsturları
- ☐ patent işi sahəsində metodiki ədəbiyyatlar

- ☐ müxtəlif sənaye mülkiyyəti obyektləri üçün iddia sənədinə daxil olan təsvirlər
- ☐ patent işi sahəsində normativ ədəbiyyatlar

517 Sorğu-axtarış aparatı olan, müəyyən qaydada sistemləşdirilmiş patent sənədlərinin məcmusu nəyi təşkil edir?

- ☐ ilkin patent sənədlərini
- ☒ patent fondunu
- ☐ patent məcmuələrini
- ☐ rəsmi patent bülletenlərini
- ☐ patent-hüquq sənədlər fondunu

518 Patent informasiyasının materialları kimi ilkin patent sənədlərinin struktur elementi olanı göstərin.

- ☐ göstərilənlərin hər biri
- ☒ ixtiraların təsvirləri
- ☐ referatlar
- ☐ annotasiyalar
- ☐ xülasələr

519 İkinci patent sənədlərinə hansı daxil edilməlidir?

- ☐ göstərilənlərin hər biri
- ☒ faydalı modellərin təsvirləri
- ☐ referatlar
- ☐ annotasiyalar
- ☐ xülasələr

520 Aşağıdakılardan hansı patent informasiyasının materialları kimi ilkin patent sənədlərinə aiddir?

- ☐ göstərilənlərin hər biri
- ☒ sənaye nümunələrinin təsvirləri
- ☐ referatlar
- ☐ annotasiyalar
- ☐ xülasələr

521 Patent informasiyasının materialları kimi ilkin patent sənədlərinə hansı daxil edilməlidir?

- ☐ göstərilənlərin hər biri
- ☒ patent məcmuələri
- ☐ referatlar
- ☐ annotasiyalar
- ☐ xülasələr

522 İlkin patent sənədlərinin struktur elementi olanı göstərin.

- ☐ göstərilənlərin hər biri
- ☒ referativ jumallar
- ☐ referatlar
- ☐ annotasiyalar
- ☐ xülasələr

523 Aşağıdakılardan hansı patent informasiyasının materialları kimi ilkin patent sənədlərinin strukturuna aiddir?

- ☐ xülasələr
- ☐ göstərilənlərin hər biri
- ☐ annotasiyalar
- ☐ referatlar

- ☒ patent bülletenlərinin siyahısı

524 Aşağıdakılardan hansı ilkin patent sənədlərinə aiddir?

- ☐ göstərilənlərin hər biri
☐ annotasiyalar
☒ rəsmi patent bülletenləri
☐ referatlar
☐ xülasələr

525 Aşağıdakılardan hansı patent sənədlərinin tərkib elementi deyildir?

- ☐ rəsmi patent göstəriciləri
☐ rəsmi patent bülletenləri
☐ sənaye nümunələrinin təsvirləri
☒ lisenziya müqavilələri
☐ faydalı modellərin təsvirləri

526 Patent sənədlərinə daxil edilməyəni göstərin.

- ☐ rəsmi patent göstəriciləri
☐ sənaye nümunələrinin təsvirləri
☐ rəsmi patent bülletenləri
☒ ixtiraların düsturları
☐ sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi sahəsində edilən dəyişikliklər haqqında rəsmi nəşrlər

527 Aşağıdakılardan hansı patent sənədlərinə aid deyildir?

- ☐ sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi sahəsində edilən dəyişikliklər haqqında rəsmi nəşrlər
☐ rəsmi patent bülletenləri
☐ ixtiraların təsvirləri
☒ patent müvəkkillərinə verilən vəkalətnamələr
☐ faydalı modellərin təsvirləri

528 Beynəlxalq Patent Təsnifatında bölmələrin içərisində yarım bölmələrdə şərti olaraq hansı birləşdirilir?

- ☐ yaxın yarımqruplar
☐ yaxın yarım siniflər
☐ yaxın qruplar
☒ yaxın siniflər
☐ yaxın siniflər və qruplar

529 Patent formulyarının tərtib edilməsi patent təmizliyinin ekspertizasının hansı mərhələsində həyata keçirilir?

- ☐ bu, patent təmizliyinin ekspertizası zamanı edilmir
☒ yekun mərhələ
☐ ekspertizanın aparılması üçün proqramın formalaşdırılma mərhələsi
☐ patentlərin axtarışı, öyrənilməsi və təhlili mərhələsi
☐ ekspertizanın bütün mərhələlərində

530 Patent təmizliyinə mane olan patentlərin həqiqiliyinin və onların verilməsinin qanuniliyinin yoxlanması patent təmizliyinin ekspertizasının hansı mərhələsində həyata keçirilir?

- ☐ bu, patent təmizliyinin ekspertizası zamanı edilmir
☒ patentlərin axtarışı, öyrənilməsi və təhlili mərhələsi
☐ ekspertizanın aparılması üçün proqramın formalaşdırılma mərhələsi
☐ yekun mərhələ
☐ ekspertizanın bütün mərhələlərində

531 Patent-analoqların axtarışı və onların təhlili patent təmizliyinin ekspertizasının hansı mərhələsində həyata keçirilir?

- ☐ bu, patent təmizliyinin ekspertizası zamanı edilmir
- ☒ patentlərin axtarışı, öyrənilməsi və təhlili mərhələsi
- ☐ ekspertizanın aparılması üçün proqramın formalaşdırılma mərhələsi
- ☐ yekun mərhələ
- ☐ ekspertizanın bütün mərhələlərində

532 Seçilmiş patenlərin daha dərinə təhlili patent təmizliyinin ekspertizasının hansı mərhələsində həyata keçirilir?

- ☐ bu, patent təmizliyinin ekspertizası zamanı edilmir
- ☒ patentlərin axtarışı, öyrənilməsi və təhlili mərhələsi
- ☐ ekspertizanın aparılması üçün proqramın formalaşdırılma mərhələsi
- ☐ yekun mərhələ
- ☐ ekspertizanın bütün mərhələlərində

533 Sonradan tədqiq etmək üçün patentlərin sistemləşdirilməsi və seçilməsi patent təmizliyinin ekspertizasının hansı mərhələsində həyata keçirilir?

- ☐ bu, patent təmizliyinin ekspertizası zamanı edilmir
- ☒ patentlərin axtarışı, öyrənilməsi və təhlili mərhələsi
- ☐ ekspertizanın aparılması üçün proqramın formalaşdırılma mərhələsi
- ☐ yekun mərhələ
- ☐ ekspertizanın bütün mərhələlərində

534 Yoxlanılan obyektə aidiyyəti olan patentlərin axtarışı patent təmizliyinin ekspertizasının hansı mərhələsində həyata keçirilir?

- ☐ bu, patent təmizliyinin ekspertizası zamanı edilmir
- ☒ patentlərin axtarışı, öyrənilməsi və təhlili mərhələsi
- ☐ ekspertizanın aparılması üçün proqramın formalaşdırılma mərhələsi
- ☐ yekun mərhələ
- ☐ ekspertizanın bütün mərhələlərində

535 Ekspertiza üçün istifadə ediləcək sənədlərin tərkibi patent təmizliyinin ekspertizasının hansı mərhələsində müəyyənləşdirilir?

- ☐ bu, patent təmizliyinin ekspertizası zamanı müəyyənləşdirilmir
- ☒ ekspertizanın aparılması üçün proqramın formalaşdırılma mərhələsi
- ☐ patentlərin axtarışı, öyrənilməsi və təhlili mərhələsi
- ☐ yekun mərhələ
- ☐ ekspertizanın bütün mərhələlərində

536 Ekspertiza üçün istifadə ediləcək sənədlərin tərkibi patent təmizliyinin ekspertizasının hansı mərhələsində müəyyənləşdirilir?

- ☐ bu, patent təmizliyinin ekspertizası zamanı müəyyənləşdirilmir
- ☒ ekspertizanın aparılması üçün proqramın formalaşdırılma mərhələsi
- ☐ patentlərin axtarışı, öyrənilməsi və təhlili mərhələsi
- ☐ yekun mərhələ
- ☐ ekspertizanın bütün mərhələlərində

537 Hansı ölkəyə görə patent təmizliyi yoxlanacaqsa, o ölkənin patent qanunvericiliyinin öyrənilməsi patent təmizliyinin ekspertizasının hansı mərhələsində həyata keçirilir?

- ☐ bu, patent təmizliyinin ekspertizası zamanı öyrənilmir
- ☒ ekspertizanın aparılması üçün proqramın formalaşdırılma mərhələsi

- ☐ patentlərin axtarışı, öyrənilməsi və təhlili mərhələsi
- ☐ yekun mərhələ
- ☐ ekspertizanın bütün mərhələlərində

538 Yoxlanışın hansı ölkə üzrə keçirilməsi patent təmizliyinin ekspertizasının hansı mərhələsində aparılır?

- ☐ bu, patent təmizliyinin ekspertizası zamanı yoxlanmır
- ☒ ekspertizanın aparılması üçün proqramın formalaşdırılma mərhələsi
- ☐ patentlərin axtarışı, öyrənilməsi və təhlili mərhələsi
- ☐ yekun mərhələ
- ☐ ekspertizanın bütün mərhələlərində

539 Obyektin patent təmizliyini ifadə edən rəsmi sənəd hansıdır?

- ☐ bülleten
- ☒ formulyar
- ☐ təsvir
- ☐ referat
- ☐ düstur

540 Aşağıdakılardan hansı patent təmizliyinin ekspertizası zamanı görülən işlər üçün əsas mərhələdir?

- ☐ göstərilənlərin heç biri
- ☒ patentlərin axtarışı, öyrənilməsi və təhlili mərhələsi
- ☐ ekspertizanın aparılması üçün proqramın formalaşdırılma mərhələsi
- ☐ yekun mərhələ
- ☐ iddia sənədinin ilkin ekspertizası mərhələsi

541 Patent təmizliyinin ekspertizası zamanı görülən işlər mərhələlər üzrə qruplaşdırılır. Aşağıdakılardan hansı bu mərhələlərdən deyildir?

- ☐ göstərilənlərin heç biri
- ☒ iddia sənədinin ilkin ekspertizası mərhələsi
- ☐ yekun mərhələ
- ☐ patentlərin axtarışı, öyrənilməsi və təhlili mərhələsi
- ☐ ekspertizanın aparılması üçün proqramın formalaşdırılma mərhələsi

542 Ömtəə nişanlarına nəzərən patent təmizliyinin ekspertizası zamanı aşağıdakılardan hansı yoxlanılır?

- ☐ bütün sənaye mülkiyyəti obyektləri
- ☒ həm özləri, həm də qablaşdırılmaları nişanlama ilə təchiz edilən məmulatlar
- ☐ ancaq elə qurğular yoxlanılır ki, tədarük ediləcəyi ölkədə onların mühafizəsi nəzərdə tutulmuş olsun
- ☐ bütün texnika obyektləri
- ☐ tərkib hissələri olan qurğular istisnaqlıq təşkil etməklə ancaq qurğular

543 Sənaye nümunələrinə nəzərən patent təmizliyinin ekspertizası zamanı aşağıdakılardan hansı yoxlanılır?

- ☐ bütün sənaye mülkiyyəti obyektləri
- ☒ tərkib hissələri olan qurğular istisnaqlıq təşkil etməklə ancaq qurğular
- ☐ ancaq elə qurğular yoxlanılır ki, tədarük ediləcəyi ölkədə onların mühafizəsi nəzərdə tutulmuş olsun
- ☐ bütün texnika obyektləri
- ☐ həm özləri, həm də qablaşdırılmaları nişanlama ilə təchiz edilən məmulatlar

544 Faydalı modellərə nəzərən patent təmizliyinin ekspertizası zamanı aşağıdakılardan hansı yoxlanılır?

- ☐ bütün sənaye mülkiyyəti obyektləri
- ☒ ancaq elə qurğular yoxlanılır ki, tədarük ediləcəyi ölkədə onların mühafizəsi nəzərdə tutulmuş olsun
- ☐ tərkib hissələri kimi iştirak edən qurğular istisnaqlıq təşkil etməklə ancaq qurğular
- ☐ bütün texnika obyektləri

- ☐ həm özləri, həm də qablaşdırılmaları nişanlama ilə təchiz edilən məmulatlar

545 İxtiralarla nəzərən patent təmizliyinin ekspertizası zamanı aşağıdakılardan hansı yoxlanılır?

- ☐ bütün sənaye mülkiyyəti obyektləri
☒ bütün texnika obyektləri
☐ tərkib hissələri olan qurğular istisna ilə təşkil etməklə ancaq qurğular
☐ ancaq elə qurğular yoxlanılır ki, tədarük ediləcəyi ölkədə onların mühafizəsi nəzərdə tutulmuş olsun
☐ həm özləri, həm də qablaşdırılmaları nişanlama ilə təchiz edilən məmulatlar

546 Patent təmizliyinin ekspertizası müəyyən metodika üzrə həyata keçirilir. Bu metodika aşağıdakıların hansından asılı deyildir?

- ☐ ekspertizanın keçirilməsi üçün konkret şəraitdən
☒ iddia sənədində istifadə olunan termin və işarələrdən
☐ obyektin xüsusiyyətlərindən
☐ ekspertizanın məqsədindən
☐ hansı ölkəyə görə patent təmizliyi yoxlanacaqsa, onun patent qanunvericiliyinin xüsusiyyətlərindən

547 Patent sahibinin hüquqları pozulduqda onun edəcəyi iddiaların və ödəniləcək ziyanın qiymətləndirilməsi patent təmizliyinin ekspertizasının hansı tərəfinə aiddir?

- ☐ iqtisadi və texniki
☐ iqtisadi
☐ hüquqi
☒ texniki
☐ hüquqi və iqtisadi

548 Patentdən yayınma mümkündürsə, bunun üçün yolların müəyyənləşdirilməsi patent təmizliyinin ekspertizasının hansı tərəfinə aiddir?

- ☐ hüquqi
☐ iqtisadi və texniki
☒ texniki
☐ hüquqi və iqtisadi
☐ iqtisadi

549 Obyektdə onun tərkib hissələrinin rolunun qiymətləndirilməsi patent təmizliyinin ekspertizasının hansı tərəfinə aiddir?

- ☐ iqtisadi
☐ iqtisadi və texniki
☐ hüquqi və iqtisadi
☒ texniki
☐ hüquqi

550 Əlamətlərin mühümlüyünün, onların patentləşdirilən faydalı modeldə və ya yoxlanılan obyektə əhəmiyyətliliyinin qiymətləndirilməsi patent təmizliyinin ekspertizasının hansı tərəfinə aiddir?

- ☐ hüquqi
☐ hüquqi və iqtisadi
☒ texniki
☐ iqtisadi və texniki
☐ iqtisadi

551 Əlamətlərin mühümlüyünün, onların patentləşdirilən ixtirada və ya yoxlanılan obyektə əhəmiyyətliliyinin qiymətləndirilməsi patent təmizliyinin ekspertizasının hansı tərəfinə aiddir?

- ☐ iqtisadi və texniki

- ☐ iqtisadi
- ☐ hüquqi
- ☒ texniki
- ☐ hüquqi və iqtisadi

552 Baxılan hala aidiyyəti olan bütün hüquqi məsələlərin dəqiq və hərtərəfli nəzərə alınması və konkret şərait üçün onların qiymətləndirilməsi patent təmizliyinin ekspertizasının hansı tərəfinə aiddir?

- ☐ iqtisadi
- ☐ hüquqi və iqtisadi
- ☐ iqtisadi və texniki
- ☒ hüquqi
- ☐ texniki

553 Patentin qüvvədə olma müddəti qurtarıbsa, onun təsirinə düşən məmulat nə zaman patent təmizliyi qazanır?

- ☒ qüvvədə olma müddəti qurtaran kimi
- ☐ qüvvədə olma müddəti qurtardıqdan 1 il sonra
- ☐ patentli olan məmulat onun qüvvədə olma müddəti qurtardıqdan sonra da patent təmizliyi qazana bilməz
- ☐ qüvvədə olma müddəti qurtardıqdan 3 ay sonra
- ☐ qüvvədə olma müddəti qurtardıqdan 6 ay sonra

554 Patent təmizliyi neçə ölkə üçün müəyyən edilə bilər?

- ☐ 4.0
- ☐ 2.0
- ☐ 1.0
- ☒ bir və ya bir neçə
- ☐ 3.0

555 Patent təmizliyi nəyi ifadə edir?

- ☐ patent qabiliyyəti şərtlərinin odənməsini
- ☐ onda əks olunan yeni həllərin doğrudan da faydalı effekt mənbəyi olduğunu
- ☐ sənaye mülkiyyəti obyektlərinin mahiyyətini əks etdirən düsturların doğruluğunu
- ☒ nəzərdə tutulan ölkənin ərazisində qüvvədə olan patentləri pozmadan ondan sərbəst istifadənin mümkünlüyünü
- ☐ sənaye mülkiyyəti obyektlərinin realizə olunması üçün onların tam açıqlanmasını

556 Patent təmizliyi obyektin hansı xassəsidir?

- ☐ texniki
- ☐ iqtisadi
- ☐ istehlak
- ☐ sosial
- ☒ hüquqi

557 Aşağıdakılardan hansı Stokholm Konvensiyasının təsis etdiyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının rəhbəredici orqanlarından deyildir?

- ☐ Konfrans
- ☒ Mərkəzi katiblik
- ☐ Beynəlxalq büro
- ☐ Baş Məclis
- ☐ Əlaqələndirici komitə

558 Aşağıdakılardan hansı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının rəhbəredici orqanlarına daxildir?

- ☐ İcraiyyə komitəsi

- ☒ Baş Məclis
- ☐ Mərkəzi katiblik
- ☐ Mərkəzi Şura
- ☐ Məsləhət komitəsi

559 Aşağıdakılardan hansı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının rəhbəredici orqanlarına daxil deyildir?

- ☐ Konfrans
- ☒ Mərkəzi Şura
- ☐ Beynəlxalq büro
- ☐ Baş Məclis
- ☐ Əlaqələndirici komitə

560 Beynəlxalq əqli mülkiyyət günü hansıdır?

- ☐ 1 iyun
- ☒ 26 aprel
- ☐ 18 mart
- ☐ 14 oktyabr
- ☐ 25 sentyabr

561 Azərbaycan Respublikası neçənci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv olmuşdur?

- ☐ 2005.0
- ☒ 1995.0
- ☐ 1999.0
- ☐ 1991.0
- ☐ 2001.0

562 Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş qərargahı hansı şəhərdə yerləşir?

- ☐ Berlin
- ☒ Cenevrə
- ☐ London
- ☐ Tokio
- ☐ Roma

563 Avrasiya patentinin qüvvədə olma müddəti Avrasiya iddia sənədinin verilməsi tarixindən etibarən neçə il təşkil edir?

- ☐ 15.0
- ☒ 20.0
- ☐ 5.0
- ☐ 3.0
- ☐ 10.0

564 Avrasiya patent Konvensiyasının baş qərargahı hansı şəhərdə yerləşir?

- ☐ Budapeşt
- ☒ Moskva
- ☐ Madrid
- ☐ Minsk
- ☐ Paris

565 Avrasiya patent Konvensiyasının rəsmi dili hansı dildir?

- ☐ ingilis
- ☒ rus
- ☐ rus və ingilis

- ☐ rus, fransız və ingilis
- ☐ alman və ingilis

566 Azərbaycan Respublikasında Avrasiya patent Konvensiyası neçənci ildən qüvvəyə minib?

- ☐ 2005.0
- ☒ 1995.0
- ☐ 1999.0
- ☐ 1991.0
- ☐ 2001.0

567 Neçənci ildə Avrasiya patent Konvensiyası qüvvəyə mindi?

- ☐ 2005.0
- ☒ 1995.0
- ☐ 1999.0
- ☐ 1991.0
- ☐ 2001.0

568 Aşağıdakı mülahizələrdən hansı doğru deyildir?

- ☐ Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasında bir iştirakçı-ölkədə verilib bütün digər iştirakçı-ölkələrdə qüvvədə olan patentın verilməsi nəzərdə tutulmayıb
- ☒ PCT prosedurlarından istifadə etməklə patentləşdirmə nəticəsində «beynəlxalq patent» alınır
- ☐ Sənaye mülkiyyətinin mühafizəsi üzrə beynəlxalq ittifaq Paris ittifaqı adanır
- ☐ Azərbaycan Respublikasında Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası 1995-ci ildən qüvvəyə minib
- ☐ PCT bir neçə ölkədə ixtiraya hüquqi mühafizə xahiş edildikdə belə mühafizənin alınması işini sadələşdirir

569 Bir neçə ölkədə ixtiraya hüquqi mühafizə xahiş edildikdə belə mühafizənin alınması işini sadələşdirən və əlverişli edən aşağıdakılardan hansıdır?

- ☐ Sənaye nümunələrinin beynəlxalq təsnifatı haqqında Lokarno Sazişi
- ☒ Patent kooperasiyası haqqında Müqavilə
- ☐ Patent hüququ haqqında Müqavilə
- ☐ Sənaye nümunələrinin beynəlxalq depozitləşməsi haqqında Saziş
- ☐ Beynəlxalq Patent Təsnifatı haqqında Saziş

570 Azərbaycan Respublikasında Patent kooperasiyası haqqında Müqavilə neçənci ildən qüvvəyə minib?

- ☐ 2005.0
- ☒ 1995.0
- ☐ 1999.0
- ☐ 1991.0
- ☐ 2001.0

571 Aşağıdakılardan hansının tələblərinə uyğun tərtib olunmuş iddia sənədi «beynəlxalq iddia sənədi» adlandırılır?

- ☐ Sənaye nümunələrinin beynəlxalq təsnifatı haqqında Lokarno Sazişi
- ☒ Patent kooperasiyası haqqında Müqavilə
- ☐ Patent hüququ haqqında Müqavilə
- ☐ Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası
- ☐ Beynəlxalq Patent Təsnifatı haqqında Saziş

572 Birinci «beynəlxalq iddia sənədi» neçənci ildə verilmişdir?

- ☐ 1883.0
- ☒ 1978.0
- ☐ 1919.0

- ☐ 1995.0
- ☐ 1899.0

573 Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasına aid olmayanı göstərin.

- ☐ düzgün cavab yoxdur
- ☒ beynəlxalq patentin verilməsi nəzərdə tutulur
- ☐ hər hansı iştirakçı-ölkədə verilən iddia sənədi birinci iştirakçı-ölkədə iddia sənədinin verilmə tarixindən etibarən müəyyən müddət ərzində bütün digər ölkələrdə ilkinliyə malikdir
- ☐ bir iştirakçı-ölkədə digər iştirakçı-ölkənin vətəndaşlarına, firmalarına sənaye mülkiyyəti üçün öz vətəndaşlarına, firmalarına verildiyi kimi hüquqi mühafizə verilir
- ☐ Patentlə verilən müstəsna hüquqdan qərəzli istifadə hallarının qarşısının alınması üzrə müddəa

574 Aşağıdakıların hansı Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının əsas müddəası deyildir?

- ☐ düzgün cavab yoxdur
- ☒ bir iştirakçı-ölkədə verilib bütün digər iştirakçı-ölkələrdə qüvvədə olan patentın verilməsi nəzərdə tutulur
- ☐ hər hansı iştirakçı-ölkədə verilən iddia sənədi birinci iştirakçı-ölkədə iddia sənədinin verilmə tarixindən etibarən müəyyən müddət ərzində bütün digər ölkələrdə ilkinliyə malikdir
- ☐ bir iştirakçı-ölkədə digər iştirakçı-ölkənin vətəndaşlarına, firmalarına sənaye mülkiyyəti üçün öz vətəndaşlarına, firmalarına verildiyi kimi hüquqi mühafizə verilir
- ☐ Patentlə verilən müstəsna hüquqdan qərəzli istifadə hallarının qarşısının alınması üzrə müddəa

575 Aşağıdakıların hansında iştirak edən dövlətlər Beynəlxalq patent kooperasiyası ittifaqını yaradıb?

- ☐ Beynəlxalq Patent Təsnifatı haqqında Saziş
- ☐ Sənaye nümunələrinin beynəlxalq təsnifatı haqqında Lokarno Sazişi
- ☐ Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası
- ☐ Patent hüququ haqqında Müqavilə
- ☒ Patent kooperasiyası haqqında Müqavilə

576 PCT abreviaturası aşağıdakılardan hansına məxsusdur?

- ☒ Patent kooperasiyası haqqında Müqavilə
- ☐ Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası
- ☐ Sənaye nümunələrinin beynəlxalq təsnifatı haqqında Lokarno Sazişi
- ☐ Beynəlxalq Patent Təsnifatı haqqında Saziş
- ☐ Patent hüququ haqqında Müqavilə

577 Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının müddəalarına görə hər hansı iştirakçı-ölkədə əmtəə nişanları üçün verilən iddia sənədi birinci iştirakçı-ölkədə iddia sənədinin verilmə tarixindən etibarən neçə ay müddətində bütün digər ölkələrdə ilkinliyə malikdir?

- ☐ 18.0
- ☐ 1.0
- ☐ 3.0
- ☒ 6.0
- ☐ 12.0

578 Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının müddəalarına görə hər hansı iştirakçı-ölkədə sənaye nümunələri üçün verilən iddia sənədi birinci iştirakçı-ölkədə iddia sənədinin verilmə tarixindən etibarən neçə ay müddətində bütün digər ölkələrdə ilkinliyə malikdir?

- ☐ 18.0
- ☐ 1.0
- ☐ 3.0
- ☒ 6.0
- ☐ 12.0

579 Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının müddəalarına görə hər hansı iştirakçı-ölkədə faydalı modellər üçün verilən iddia sənədi birinci iştirakçı-ölkədə iddia sənədinin verilmə tarixindən etibarən neçə ay müddətində bütün digər ölkələrdə ilkinliyə malikdir?

- ☐ 1.0
- ☐ 18.0
- ☐ 6.0
- ☐ 3.0
- ☒ 12.0

580 Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının müddəalarına görə hər hansı iştirakçı-ölkədə ixtiralar üçün verilən iddia sənədi birinci iştirakçı-ölkədə iddia sənədinin verilmə tarixindən etibarən neçə ay müddətində bütün digər ölkələrdə ilkinliyə malikdir?

- ☐ 3.0
- ☐ 1.0
- ☐ 18.0
- ☒ 12.0
- ☐ 6.0

581 Doğru olmayan mülahizəni göstərin.

- ☐ Sənaye mülkiyyətinin mühafizəsi üzrə beynəlxalq ittifaq Paris ittifaqı adanır
- ☐ Azərbaycan Respublikasında Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası 1995-ci ildən qüvvəyə minib
- ☐ hal-hazırda Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 100-dən artıq üzvü vardır
- ☐ ixtiralara hüquqların mühafizəsinin beynəlxalq səviyyədə tənzimlənməsi sahəsində əsas beynəlxalq saziş Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasıdır
- ☒ Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasında bir iştirakçı-ölkədə verilib bütün digər iştirakçı-ölkələrdə qüvvədə olan patentin verilməsi nəzərdə tutulub

582 Aşağıdakı mülahizələrdən hansı doğru deyildir?

- ☐ hal-hazırda Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 100-dən artıq üzvü vardır
- ☐ Azərbaycan Respublikasında Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası 1995-ci ildən qüvvəyə minib
- ☐ Sənaye mülkiyyətinin mühafizəsi üzrə beynəlxalq ittifaq Paris ittifaqı adlanır
- ☒ Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasında beynəlxalq patentin verilməsi nəzərdə tutulub
- ☐ ixtiralara hüquqların mühafizəsinin beynəlxalq səviyyədə tənzimlənməsi sahəsində əsas beynəlxalq saziş Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasıdır

583 Sənaye mülkiyyətinin mühafizəsi üzrə beynəlxalq ittifaq necə adanır?

- ☐ Strasburq ittifaqı
- ☐ Budapeşt ittifaqı
- ☐ Roma ittifaqı
- ☒ Paris ittifaqı
- ☐ Madrid ittifaqı

584 Azərbaycan Respublikasında Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası neçənci ildən qüvvəyə minib?

- ☐ 1999.0
- ☐ 1991.0
- ☐ 2001.0
- ☐ 2005.0
- ☒ 1995.0

585 Hal-hazırda Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının nə qədər üzvü vardır?

- ☐ 30-a qədər
- ☐ 80.0
- ☐ 71.0
- ☒ 100-dən artıq
- ☐ 53.0

586 Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası neçənci ildə imzalanıb?

- ☐ 1954.0
- ☐ 1867.0
- ☒ 1883.0
- ☐ 1919.0
- ☐ 1934.0

587 Məqsədi bir dövlətin vətəndaşlarına, firmalarına və təşkilatlarına digər ölkələrin ərazisində öz əmtəə nişanlarını qeydiyyatda aldırmaq üçün daha güzəştli şərait yaratmaq aşağıdakılardan hansına məxsusdur?

- ☐ Bern Konvensiyası
- ☒ Paris Konvensiyası
- ☐ Lokarno Sazişi
- ☐ Nitsa Sazişi
- ☐ Nayrobi Müqaviləsi

588 Məqsədi bir dövlətin vətəndaşlarına, firmalarına və təşkilatlarına digər ölkələrin ərazisində öz sənaye nümunələrini patentləşdirmək üçün daha güzəştli şərait yaratmaq aşağıdakılardan hansına məxsusdur?

- ☐ Nitsa Sazişi
- ☐ Bern Konvensiyası
- ☐ Lokarno Sazişi
- ☒ Paris Konvensiyası
- ☐ Nayrobi Müqaviləsi

589 Məqsədi bir dövlətin vətəndaşlarına, firmalarına və təşkilatlarına digər ölkələrin ərazisində öz ixtiralarını patentləşdirmək üçün daha güzəştli şərait yaratmaq aşağıdakılardan hansına məxsusdur?

- ☐ Nitsa Sazişi
- ☐ Nayrobi Müqaviləsi
- ☐ Lokarno Sazişi
- ☒ Paris Konvensiyası
- ☐ Bern Konvensiyası

590 Əmtəə nişanlarına hüquqların mühafizəsinin beynəlxalq səviyyədə tənzimlənməsi sahəsində əsas beynəlxalq saziş hansıdır?

- ☐ Patent hüququ haqqında Müqavilə
- ☐ Sənaye nümunələrinin beynəlxalq təsnifatı haqqında Lokarno Sazişi
- ☐ Əmtəələrin üzərində yalan və çəşdirici məişə göstəricilərinin qarşısının alınması haqqında və əmtəə nişanlarının beynəlxalq qeydiyyatı haqqında Madrid Sazişi
- ☐ Nayrobi Müqaviləsi
- ☒ Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası

591 Sənaye nümunələrinə hüquqların mühafizəsinin beynəlxalq səviyyədə tənzimlənməsi sahəsində əsas beynəlxalq saziş hansıdır?

- ☐ Sənaye nümunələrinin beynəlxalq təsnifatı haqqında Lokarno Sazişi
- ☒ Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası
- ☐ Nayrobi Müqaviləsi
- ☐ Əmtəələrin üzərində yalan və çəşdirici məişə göstəricilərinin qarşısının alınması haqqında və əmtəə nişanlarının beynəlxalq qeydiyyatı haqqında Madrid Sazişi

☐ Patent hüququ haqqında Müqavilə

592 İxtiralar hüquqların mühafizəsinin beynəlxalq səviyyədə tənzimlənməsi sahəsində əsas beynəlxalq saziş hansıdır?

☐ Patent hüququ haqqında Müqavilə

☐ Nayrobi Müqaviləsi

☒ Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası

☐ Sənaye nümunələrinin beynəlxalq təsnifatı haqqında Lokarno Sazişi

☐ Əmtəələrin üzərində yalan və çaşdırıcı məişə göstəricilərinin qarşısının alınması haqqında və əmtəə nişanlarının beynəlxalq qeydiyyatı haqqında Madrid Sazişi

593 Nişanların beynəlxalq qeydiyyatı haqqında Madrid Sazişi aşağıda göstərilənlərin hansının çərçivəsində fəaliyyət göstərir?

☐ Budapeşt Müqaviləsi

☒ Paris Konvensiyası

☐ Bern Konvensiyası

☐ Nayrobi Müqaviləsi

☐ Roma Konvensiyası

594 Nişanların qeydiyyatı üçün əmtəə və xidmətlərin beynəlxalq təsnifatı haqqında Nitsa Sazişi Azərbaycan Respublikasında neçənci ildə qüvvəyə minib?

☐ 2010.0

☒ 2003.0

☐ 1997.0

☐ 1990.0

☐ 2000.0

595 Azərbaycan Respublikası Nişanların beynəlxalq qeydiyyatı haqqında Madrid Sazişinin Protokoluna neçənci ildə qoşulmuşdur?

☐ 2001.0

☒ 2006.0

☐ 1991.0

☐ 1995.0

☐ 1999.0

596 Nişanların beynəlxalq qeydiyyatı haqqında Madrid Sazişinin Protokolu neçənci ildə qəbul olunub?

☐ 2006.0

☒ 1989.0

☐ 1938.0

☐ 1899.0

☐ 1978.0

597 Nişanların beynəlxalq qeydiyyatını həyata keçirməklə bir ölkədə maraqlı şəxslərə məxsus nişanların Saziş iştirakçısı olan digər ölkələrin ərazisində hüquqi mühafizə əldə etməsini asanlaşdırmaq aşağıdakılardan hansının məqsədidir?

☐ Strasburq Sazişi

☒ Madrid Sazişi

☐ Lokarno Sazişi

☐ Haaqa Sazişi

☐ Nitsa Sazişi

598 Azərbaycan Respublikasında Nişanların beynəlxalq qeydiyyatı haqqında Madrid Sazişi neçənci ildən qüvvəyə minib?

- ☐ 2005.0
- ☒ 1995.0
- ☐ 1999.0
- ☐ 1991.0
- ☐ 2001.0

599 Nişanların beynəlxalq qeydiyyatı haqqında Madrid Sazişi neçənci ildə qəbul olunub?

- ☐ 1883.0
- ☒ 1891.0
- ☐ 1919.0
- ☐ 1978.0
- ☐ 1899.0

600 Domen adı və ya onun əsas hissəsi hansı şəkildə qeydiyyatla alınsa, bu, geniş tanınmış əmtəə nişanının sahibinin hüquqlarının pozulması hesab edilmir?

- ☐ geniş tanınmış əmtəə nişanının transliterasiya edildiyi
- ☒ düzgün cavab yoxdur
- ☐ geniş tanınmış əmtəə nişanına oxşadıldığı
- ☐ geniş tanınmış əmtəə nişanının təkrarlandığı
- ☐ geniş tanınmış əmtəə nişanının tərcümə edildiyi

601 Sahibkarlıq fəaliyyətində aşağıdakılardan hansı haqsız rəqabətin formalarına aid edilir?

- ☐ istehlakçıların çaşdırılması
- ☒ göstərilənlərin hər biri
- ☐ rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması
- ☐ haqsız işgüzarlıq davranışı

602 Əmtəə nişanı və coğrafi göstərici ilə qanunsuz təchiz edilmiş mallar Azərbaycan Respublikasına gətirilərkən məhkəmə qərarına əsasən həmin malların sərbəst dövriyyəyə buraxılışı gömrük orqanları tərəfindən neçə iş günü müddətinə dayandırıla bilər?

- ☐ 30.0
- ☒ 10.0
- ☐ 5.0
- ☐ 3.0
- ☐ 15.0

603 Əmtəə nişanı və coğrafi göstəricilərə aid lisenziya müqaviləsinin bağlanması və nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi ilə əlaqədar mübahisələrə hansı qaydada baxılır?

- ☐ Azərbaycanın patent müvəkillərinin Dövlət reyestrində qeydiyyatla alınan patent müvəkkili tərəfindən
- ☒ məhkəmədə
- ☐ istehlakçıların rəyinə əsaslanaraq
- ☐ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya şurası tərəfindən
- ☐ ekspertlərin rəyinə əsaslanaraq

604 Əmtəə nişanı və coğrafi göstəricilərə hüquqların verilməsinə aid müqavilənin bağlanması və nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi ilə əlaqədar mübahisələrə hansı qaydada baxılır?

- ☐ Azərbaycanın patent müvəkillərinin Dövlət reyestrində qeydiyyatla alınan patent müvəkkili tərəfindən
- ☒ məhkəmədə
- ☐ istehlakçıların rəyinə əsaslanaraq
- ☐ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya şurası tərəfindən

- ☐ ekspertlərin rəyinə əsaslanaraq

605 Coğrafi göstəricidən qanunsuz istifadə ilə əlaqədar mübahisələrə hansı qaydada baxılır?

- ☐ Azərbaycanın patent müvəkillərinin Dövlət reyestrində qeydiyyatata alınan patent müvəkkili tərəfindən
- ☒ məhkəmədə
- ☐ istehlakçıların rəyinə əsaslanaraq
- ☐ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya şurası tərəfindən
- ☐ ekspertlərin rəyinə əsaslanaraq

606 Əmtəə nişanına aid müstəsna hüququn pozulması ilə əlaqədar mübahisələrə hansı qaydada baxılır?

- ☐ Azərbaycanın patent müvəkillərinin Dövlət reyestrində qeydiyyatata alınan patent müvəkkili tərəfindən
- ☐ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya şurası tərəfindən
- ☐ istehlakçıların rəyinə əsaslanaraq
- ☒ məhkəmədə
- ☐ ekspertlərin rəyinə əsaslanaraq

607 Kollektiv nişanın hüquqi mühafizəsinin vaxtından əvvəl dayandırılması ilə əlaqədar mübahisələrə hansı qaydada baxılır?

- ☐ Azərbaycanın patent müvəkillərinin Dövlət reyestrində qeydiyyatata alınan patent müvəkkili tərəfindən
- ☒ məhkəmədə
- ☐ istehlakçıların rəyinə əsaslanaraq
- ☐ ekspertlərin rəyinə əsaslanaraq
- ☐ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya şurası tərəfindən

608 Əmtəə nişanı qeydə alındığı tarixdən fasiləsiz olaraq neçə il ərzində istifadə olunmadıqda onun qeydiyyatına xitam verə bilər?

- ☐ 10.0
- ☐ 3.0
- ☐ 1.0
- ☐ 2.0
- ☒ 5.0

609 Əmtəə nişanı nə zaman qeydiyyatın bütün qüvvədə olduğu müddət ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər?

- ☐ əmtəə nişanı kimi qeydə alınmaqdan imtina edilməsinin mütləq əsaslarının tələbləri pozulmaqla qeydə alınmışsa
- ☐ «əmtəə nişanı» anlayışına uyğun gəlmirsə
- ☐ əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə əlaqəsi olan şəxsin adına, Konvensiyanın tələbləri pozulmaqla verildikdə
- ☐ əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə
- ☒ göstərilən halların hər birində

610 Aşağıdakılardan hansı coğrafi göstəricinin qeydiyyatının ləğvinin mümkün halıdır?

- ☐ coğrafi göstərici qüvvədən düşdükdə
- ☐ fiziki şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda
- ☐ hüquqi şəxs ləğv edildikdə
- ☒ göstərilənlərin hər biri
- ☐ coğrafi göstəricinin mənşə ölkəsində hüquqi mühafizəsinə xitam verildikdə

611 Aşağıdakılardan hansı əmtəə nişanının qeydiyyatının ləğvinin mümkün halıdır?

- ☐ qeydə alınmış əmtəə nişanından istifadə edilmədikdə qeydiyyatata xitam verilməsi haqqında qərar qəbul edildikdə
- ☐ şəhadətnamə sahibi qeydiyyatdan imtina etdikdə
- ☒ göstərilənlərin hər biri
- ☐ qeydiyyat etibarsız sayıldıqda
- ☐ qeydiyyatın qüvvədə olma müddəti sona çatdıqda

612 Coğrafi göstəricidən istifadə hüququna dair şəhadətnamə nə üçün verilir?

- ☐ dövlət rüsumunun ödənildiyini göstərmək üçün
- ☐ qeydə alınmış coğrafi göstəricidən istifadəyə müstəsna hüququn verilməsini təsdiq etmək üçün
- ☐ malın və ya xidmətin xüsusiyyətlərini əks etdirmək üçün
- ☐ coğrafi göstəricinin aid ediləcəyi malın və ya xidmətin adını göstərmək üçün
- ☒ şəhadətnamə sahibinin göstərilən maldan və ya xidmətdən istifadə hüququnu təsdiq etmək üçün

613 Coğrafi göstəricidən istifadə hüququna dair şəhadətnamə aşağıdakılardan hansını təsdiq edən sənəddir?

- ☐ əmtəələrin qeydiyyatı üçün əmtəələrin Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahısını
- ☐ malın və ya xidmətin xüsusiyyətlərinin təsvirini
- ☐ iddiaçının adını
- ☐ qeydiyyat barəsində vəsatəti
- ☒ iddia edilmiş nişanın qeydə alınması faktını

614 Əmtəə nişanına dair şəhadətnamə üçün hansı mülahizə doğrudur?

- ☐ əmtəələrin Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahısını göstərir
- ☐ qeydiyyat barəsində vəsatəti təsdiq edir
- ☐ iddiaçının adını təsdiq edir
- ☒ düzgün cavab yoxdur
- ☐ malın və ya xidmətin xüsusiyyətlərinin təsvirini verir

615 Əmtəə nişanına dair şəhadətnamə aşağıdakılardan hansını əks etdirən sənəddir?

- ☐ iddiaçının adını
- ☐ nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsini
- ☐ iddia edilən nişanın şəkli və ya üçölçülü formasını
- ☐ malın istehsal edildiyi coğrafi obyektin həddlərini
- ☒ qeydə alınmış nişanın təsvirini

616 Əmtəə nişanına dair şəhadətnamə nə üçün verilir?

- ☐ qeydiyyat barəsində vəsatəti təsdiq etmək
- ☐ malın və ya xidmətin xüsusiyyətlərinin təsvirini göstərmək
- ☐ əmtəələrin qeydiyyatı üçün əmtəələrin Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahısını əks etdirmək
- ☒ mallara və xidmətlərə aid nişan sahibinin müstəsna hüququnu təsdiq etmək
- ☐ iddiaçının adını göstərmək

617 Əmtəə nişanına dair şəhadətnamə:

- ☐ iddiaçının adını təsdiq edən sənəddir
- ☐ iddia edilən nişanın şəkli və ya üçölçülü formasını göstərən sənəddir
- ☐ xidmətin göstərildiyi coğrafi obyektin həddlərini göstərən sənəddir
- ☐ nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsini göstərən sənəddir
- ☒ iddia edilmiş nişanın ilkinliyini təsdiq edən sənəddir

618 Əmtəə nişanına dair şəhadətnamə aşağıdakılardan hansını təsdiq edən sənəddir?

- ☐ iddia edilən coğrafi göstəricinin işarəsini
- ☐ iddiaçının adını
- ☐ əmtəələrin qeydiyyatı üçün əmtəələrin Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahısını

- ☒ iddia edilmiş nişanın əmtəə nişanı kimi qeydə alınması faktını
- ☐ nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsini

619 Əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində beynəlxalq müqavilələrdə Azərbaycan Respublikasında nəzərdə tutulmuş qaydalardan fərqli qaydalar müəyyənləşdirildikdə hansı qaydalar əsas götürülür?

- ☐ hansı qaydaların əsas götürülməsini məhkəmə müəyyənləşdirir
- ☐ Azərbaycan Respublikasında nəzərdə tutulmuş qaydalar
- ☐ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin vəziyyətə müvafiq qərarı
- ☒ beynəlxalq müqavilələrin qaydaları
- ☐ əkslikləri aradan qaldıran yeni işlənmiş qaydalar

620 Aşağıdakılardan hansı birinci növbədə kəşfə yox, ixtiraya aid cəhətdir?

- ☐ elmi yeni xassələrlə zənginləşdirir
- ☐ elmi biliklərə aiddir
- ☐ elmi yeni hadisələrlə zənginləşdirir
- ☐ elmi yeni qanunauyğunluqlarla zənginləşdirir
- ☒ praktiki məsələnin texniki həllidir

621 Aşağıdakılardan hansı elmi biliklərə aiddir?

- ☐ düzgün cavab yoxdur
- ☐ ixtira
- ☐ faydalı model
- ☒ kəşf
- ☐ sənaye nümunəsi

622 Elmi yeni hadisələrlə zənginləşdirən hansıdır?

- ☐ düzgün cavab yoxdur
- ☐ sənaye nümunəsi
- ☐ ixtira
- ☐ faydalı model
- ☒ kəşf

623 Elmi yeni xassələrlə zənginləşdirən hansıdır?

- ☐ düzgün cavab yoxdur
- ☐ ixtira
- ☐ faydalı model
- ☒ kəşf
- ☐ sənaye nümunəsi

624 Elmi yeni qanunauyğunluqlarla zənginləşdirən hansıdır?

- ☐ faydalı model
- ☐ ixtira
- ☐ düzgün cavab yoxdur
- ☐ sənaye nümunəsi
- ☒ kəşf

625 Elmi məsələnin həlli aşağıdakılardan hansıdır?

- ☐ faydalı model
- ☐ ixtira
- ☐ düzgün cavab yoxdur

- ☐ sənaye nümunəsi
- ☒ kəşf

626 Aşağıdakılardan hansı «patent qabiliyyəti» termini ilə analoji məna daşıyır?

- ☐ patent sahibi
- ☐ ixtiranın ilkinliyi
- ☐ düzgün cavab yoxdur
- ☐ lisenziya müqaviləli olmaq
- ☒ mühafizə qabiliyyətli olmaq

627 Patentşünaslıqda nəyə malik texniki həllər mühafizə qabiliyyətli adlandırılır?

- ☐ düzgün cavab yoxdur
- ☐ şərti işarələr, cədvəllər və qaydalara
- ☐ informasiyanın təqdimi üsullarına
- ☒ faydalı effektə
- ☐ kompyuter alqoritmləri və proqramlarına

628 Patentşünaslıqda texniki həllin mühafizə qabiliyyətli olması üçün aşağıdakılardan hansı ödənməlidir?

- ☐ düzgün cavab yoxdur
- ☐ şərti işarələrə malik olmalıdır
- ☐ informasiyanın təqdimat üsullarına malik olmalıdır
- ☒ yeniliyə malik olmalıdır
- ☐ kompyuter proqramlarına malik olmalıdır

629 Nə zaman texniki həll mühafizə qabiliyyətli olur?

- ☐ informasiyanın təqdimi üsullarına malikdirsə
- ☐ şərti işarələr, cədvəllər və qaydalara malikdirsə
- ☐ düzgün cavab yoxdur
- ☐ kompyuter alqoritmlərinə malikdirsə
- ☒ mühüm fərqlərə malikdirsə

630 Patentşünaslıqda qoyulan məsələnin həll edilmiş hesab olunması üçün zəruri olanı göstərin

- ☐ əqli fəaliyyətin təşkili metodları şəklindədirsə
- ☐ həll elmi nəzəriyyə şəklindədirsə
- ☐ həll riyazi metod şəklindədirsə
- ☐ həll bədii konstruktorluq işinin nəticəsidirsə
- ☒ həll istifadə üçün yararlıdırsa

631 Patentşünaslıqda qoyulan məsələnin həll edilmiş hesab olunması üçün şərt hansıdır?

- ☐ həll elmi nəzəriyyə şəklindədirsə
- ☒ həll prinsipə mühüm məqamları açırsa
- ☐ həll bədii konstruktorluq işinin nəticəsidirsə
- ☐ həll riyazi metod şəklindədirsə
- ☐ əqli fəaliyyətin təşkili metodları şəklindədirsə

632 Aşağıdakılardan hansı patentşünaslıqda qoyulan məsələnin həll edilmiş hesab olunması üçün şərtlərdən biridir?

- ☐ həll elmi nəzəriyyə şəklindədirsə
- ☒ məsələnin həlli üçün texniki vasitələr göstərilirsə
- ☐ həll bədii konstruktorluq işinin nəticəsidirsə
- ☐ həll riyazi metod şəklindədirsə
- ☐ əqli fəaliyyətin təşkili metodları şəklindədirsə

633 Aşağıdakı şərtlərdən hansının ödənməsi patentşünaslıqda qoyulan məsələnin həll edilmiş hesab olunması üçün deyildir?

- ☐ düzgün cavab yoxdur
- ☒ əqli fəaliyyətin təşkili metodları şəklindədirsə
- ☐ həll prinsipə mühüm məqamları açırsa
- ☐ məsələnin həlli üçün texniki vasitələr göstərilirsə
- ☐ həll həyata keçirilə biləndirsə, yəni istifadə üçün yararlıdırsa

634 Patentşünaslıqda qoyulan məsələnin həll edilmiş hesab olunması üçün şərt olmayanı göstərin

- ☐ düzgün cavab yoxdur
- ☒ həll bədii konstruktorluq işinin nəticəsidirsə
- ☐ həll prinsipə mühüm məqamları açırsa
- ☐ məsələnin həlli üçün texniki vasitələr göstərilirsə
- ☐ həll həyata keçirilə biləndirsə, yəni istifadə üçün yararlıdırsa

635 Aşağıda müxtəlif şərtlər verilmişdir. Onlardan hansı patentşünaslıqda qoyulan məsələnin həll edilmiş hesab olunması üçün şərt deyildir?

- ☐ düzgün cavab yoxdur
- ☒ həll riyazi metod şəklindədirsə
- ☐ həll prinsipə mühüm məqamları açırsa
- ☐ məsələnin həlli üçün texniki vasitələr göstərilirsə
- ☐ həll həyata keçirilə biləndirsə, yəni istifadə üçün yararlıdırsa

636 Aşağıdakılardan hansı patentşünaslıqda qoyulan məsələnin həll edilmiş hesab olunması üçün şərt deyildir?

- ☐ düzgün cavab yoxdur
- ☒ həll elmi nəzəriyyə şəklindədirsə
- ☐ həll prinsipə mühüm məqamları açırsa
- ☐ məsələnin həlli üçün texniki vasitələr göstərilirsə
- ☐ həll həyata keçirilə biləndirsə, yəni istifadə üçün yararlıdırsa

637 İxtira kimi iddia olunan təklifin aşağıdakılardan hansına cavab verməsi tələb edilmir ?

- ☐ faydalı effektə malik olmalıdır
- ☒ əqli fəaliyyətin təşkili metodları şəklində olmalıdır
- ☐ məlum həllərlə müqayisədə mühüm fərqlərə malik olmalıdır
- ☐ texniki həll olmalıdır
- ☐ yeni olmalıdır

638 Aşağıdakılardan hansı ixtiraya aid deyildir?

- ☐ faydalı effektə malik olmalıdır
- ☒ bədii konstruktorluq işinin nəticəsi olmalıdır
- ☐ məlum həllərlə müqayisədə mühüm fərqlərə malik olmalıdır
- ☐ texniki həll olmalıdır
- ☐ yeni olmalıdır

639 İddianın ixtira kimi tanınması üçün hansının ödənməsi tələb olunmur?

- ☐ faydalı effektə malik olmalıdır
- ☒ riyazi metod olmalıdır
- ☐ məlum həllərlə müqayisədə mühüm fərqlərə malik olmalıdır
- ☐ texniki həll olmalıdır
- ☐ yeni olmalıdır

640 İxtira şamili edilməyəni göstərin

- ☐ faydalı effektdə malik olmalıdır
- ☒ elmi nəzəriyyə olmalıdır
- ☐ məlum həllərlə müqayisədə mühüm fərqlərə malik olmalıdır
- ☐ texniki həll olmalıdır
- ☐ yeni olmalıdır

641 Hansı ixtiraya qoyulan tələb deyildir?

- ☐ faydalı effektdə malik olmalıdır
- ☒ kəşf olmalıdır
- ☐ məlum həllərlə müqayisədə mühüm fərqlərə malik olmalıdır
- ☐ texniki həll olmalıdır
- ☐ yeni olmalıdır

642 İxtira kimi iddia olunan təklif aşağıdakılardan hansına cavab verməlidir?

- ☒ texniki həll olmalıdır
- ☐ kəşf olmalıdır
- ☐ bədii konstruktorluq işinin nəticəsi olmalıdır
- ☐ riyazi metod olmalıdır
- ☐ elmi nəzəriyyə olmalıdır

643 Aşağıda göstərilənlərdən hansı ixtira üçündür?

- ☐ bədii konstruktorluq işinin nəticəsi olmalıdır
- ☒ məlum həllərlə müqayisədə mühüm fərqlərə malik olmalıdır
- ☐ elmi nəzəriyyə olmalıdır
- ☐ kəşf olmalıdır
- ☐ riyazi metod olmalıdır

644 Aşağıdakılardan hansı ixtiraya aiddir?

- ☐ bədii konstruktorluq işinin nəticəsi olmalıdır
- ☒ yeni olmalıdır
- ☐ elmi nəzəriyyə olmalıdır
- ☐ kəşf olmalıdır
- ☐ riyazi metod olmalıdır

645 İddianın ixtira kimi tanınması üçün hansı ödənməlidir?

- ☐ bədii konstruktorluq işinin nəticəsi olmalıdır
- ☒ faydalı effektdə malik olmalıdır
- ☐ elmi nəzəriyyə olmalıdır
- ☐ kəşf olmalıdır
- ☐ riyazi metod olmalıdır

646 İxtiraya aid tələbi göstərin

- ☐ elmi nəzəriyyə olmalıdır
- ☒ faydalı effektdə malik olmalıdır
- ☐ həll ergonomik tələblərə uyğun olmalıdır
- ☐ bədii-kompozisiya həlli tam olmalıdır
- ☐ ikiölçülü müstəvi təsvirə malik olmalıdır

647 İxtira qoyulan tələbi göstərin

- ☐ elmi nəzəriyyə olmalıdır

- ☒ məlum həllərlə müqayisədə mühüm fərqlərə malik olmalıdır
- ☐ həll ergonomik tələblərə uyğun olmalıdır
- ☐ bədii-kompozisiya həlli tam olmalıdır
- ☐ ikiölçülü müstəvi təsvirə malik olmalıdır

648 Hansı ixtiraya qoyulan tələbdir?

- ☐ elmi nəzəriyyə olmalıdır
- ☒ yeni olmalıdır
- ☐ həll ergonomik tələblərə uyğun olmalıdır
- ☐ bədii-kompozisiya həlli tam olmalıdır
- ☐ ikiölçülü müstəvi təsvirə malik olmalıdır

649 İxtira hansı tələbə cavab verməlidir?

- ☐ elmi nəzəriyyə olmalıdır
- ☒ texniki həll olmalıdır
- ☐ həll ergonomik tələblərə uyğun olmalıdır
- ☐ bədii-kompozisiya həlli tam olmalıdır
- ☐ ikiölçülü müstəvi təsvirə malik olmalıdır

650 Azərbaycan Respublikası ərazisində sənaye nümunəsi üçün patentin qüvvədə olma müddəti iddia sənədinin Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verildiyi gündən etibarən hansı müddətə müəyyənləşdirilir?

- ☐ 3 il
- ☐ 20 il
- ☐ 5 il
- ☒ 10 il
- ☐ 15 il

651 Azərbaycan Respublikası ərazisində faydalı model üçün patentin qüvvədə olma müddəti iddia sənədinin Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verildiyi gündən etibarən hansı müddətə müəyyənləşdirilir?

- ☐ 20 il
- ☐ 15 il
- ☐ 3 il
- ☐ 5 il
- ☒ 10 il

652 Azərbaycan Respublikası ərazisində ixtira üçün patentin qüvvədə olma müddəti iddia sənədinin Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verildiyi gündən etibarən hansı müddətə müəyyənləşdirilir?

- ☐ 3 il
- ☐ 10 il
- ☐ 15 il
- ☒ 20 il
- ☐ 5 il

653 «Patent haqqında» qanun Azərbaycan Respublikasında ixtiranın patent qabiliyyəti şərtlərini müəyyənləşdirir. İxtira həmin sahədə çalışan mütəxəssis üçün mövcud bilgilərdən açıq-aşkar irəli gəlmirsə, o, aşağıdakı şərtlərdən hansını ödəmiş olur?

- ☐ mühüm fərqlərə malikdir
- ☐ yenidir
- ☒ ixtira səviyyəsinə malikdir
- ☐ faydalı effektdə malikdir

- ☐ sənayedə tətbiq oluna biləndir

654 «Patent haqqında» qanun Azərbaycan Respublikasında ixtiranın patent qabiliyyəti şərtlərini müəyyənləşdirir. Əgər ixtira mövcud bilgilər məcmusunda bir hissəni təkrarlamırsa, o, aşağıdakı şərtlərdən hansını ödəmiş olur?

- ☐ sənayedə tətbiq oluna biləndir
☐ faydalı effektə malikdir
☐ ixtira səviyyəsinə malikdir
☒ yenidir
☐ mühüm fərqlərə malikdir

655 «Patent haqqında» qanun Azərbaycan Respublikasında ixtiranın patent qabiliyyəti şərtlərini müəyyənləşdirir. Əgər ixtiranın obyektı sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana və ya istifadə edilə bilərsə, o, aşağıdakı şərtlərdən hansını ödəmiş olur?

- ☐ yenidir
☐ mühüm fərqlərə malikdir
☐ ixtira səviyyəsinə malikdir
☒ sənayedə tətbiq oluna biləndir
☐ faydalı effektə malikdir

656 İddianın ixtira səviyyəli olduğu dedikdə, nə başa düşülür?

- ☐ yeni və sənayedə tətbiq edilə biləndir
☐ mövcud bilgilər məcmusunda bir hissəni təkrarlamır
☐ yenidir
☐ ixtiranın obyektı sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana və ya istifadə edilə bilər
☒ həmin sahədə çalışan mütəxəssis üçün mövcud bilgilərdən açıq-aşkar irəli gəlmir

657 İxtira hansı halda ixtira səviyyəsinə malik hesab edilir

- ☐ mövcud bilgilər məcmusunda bir hissəni təkrarlamırsa
☒ həmin sahədə çalışan mütəxəssis üçün mövcud bilgilərdən açıq-aşkar irəli gəlmirsə
☐ sənayedə tətbiq edilə biləndirsə
☐ yenidirsə
☐ yeni və sənayedə tətbiq edilə biləndirsə

658 Patentsünaslıqda mövcud bilgilər məcmusuna ixtira barəsində iddia sənədinin verildiyi günə kimi aşağıdakılardan hansına müəssər olan məlumatlar aid edilir?

- ☐ patent müvəkkilinə
☐ müəllifə
☒ dünyada hamıya
☐ müəllifin çalışdığı təşkilatda hamıya
☐ ölkədə hamıya

659 İxtira nə zaman yeni sayılır?

- ☐ sənayenin mövcud halında ilk dəfə istifadə olunursa
☐ sənayenin mövcud imkanları əsasında ilk dəfə istehsal olunursa
☐ daxili istehlak bazasına ilk dəfə daxil edildirsə
☒ mövcud bilgilər məcmusunda bir hissəni təkrarlamırsa
☐ ixtira edilənə qədər müəllifə və onun həmkarlarına naməlum olarsa

660 Hansı halda ixtira sənayedə tətbiq oluna bilən sayılır?

- ☐ ixtiranın obyektı sənayenin müvafiq sahəsinin inkişaf etdirilməsi üzrə işlərin tərkib hissəsinə uyğun olarsa
☐ düzgün cavab yoxdur

- ☐ ixtiranın obyektinin sənayedə istifadəsi daxili bazarda digər analoji obyektlərin rəqabət qabiliyyətini aşağı salarsa
- ☐ ixtira üçün iddia sənədində onun sənaye istehsal metodları göstərilmiş olarsa
- ☒ ixtiranın obyektı sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana və ya istifadə edilə bilərsə

661 Mikroorqanizmlər istisna olmaqla, bitkilər və heyvanlar, onların mahiyyət üzrə bioloji yetişdirilməsi üsulları (qeyri-bioloji və mikrobioloji üsullar istisna olmaqla) aşağıdakılardan hansının obyektı ola bilər?

- ☐ faydalı modelin
- ☐ ixtiranın
- ☐ sənaye nümunəsi və faydalı modelin
- ☐ sənaye nümunəsinin
- ☒ heç birinin

662 Ixtiraya patent verilməsi barədə iddia sənədinin tərkibinə daxil olan ərizə neçə nüsxədə təqdim edilməlidir?

- ☒ 3
- ☐ 4
- ☐ Azərbaycan və ingilis dillərində, hərəsi 2 nüsxə olmaqla
- ☐ 1
- ☐ 2

663 Ixtiranın referatı hansı dildə (dillərdə) təqdim edilməlidir?

- ☐ azərbaycan və ingilis dillərində
- ☐ azərbaycan və rus dillərində
- ☐ azərbaycan dilində
- ☒ azərbaycan, rus və ingilis dillərində
- ☐ azərbaycan, alman və ingilis dillərində

664 Ixtiraya patent verilməsi barədə iddia sənədindən başqa, qalan sənədlər neçə nüsxədə təqdim edilməlidir?

- ☐ 3.0
- ☐ 2.0
- ☐ Azərbaycan və ingilis dillərində, hərəsi 2 nüsxə olmaqla
- ☐ 4.0
- ☒ 1.0

665 Ixtiraya patent verilməsi barədə iddia sənədinin tərkibinə daxil olan, ixtiranın mahiyyətini başa düşmək üçün çertyojlar və digər materiallar neçə nüsxədə təqdim edilməlidir?

- ☐ 2.0
- ☐ Azərbaycan və ingilis dillərində, hərəsi 2 nüsxə olmaqla
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 1.0

666 Ixtiraya patent verilməsi barədə iddia sənədinin tərkibinə daxil olan ixtiranın düsturu neçə nüsxədə təqdim edilməlidir?

- ☐ 2.0
- ☐ 1.0
- ☐ Azərbaycan və ingilis dillərində, hərəsi 2 nüsxə olmaqla
- ☐ 4.0
- ☒ 3.0

667 Ixtiraya patent verilməsi barədə iddia sənədinin tərkibinə daxil olan ixtiranın təsviri neçə nüsxədə təqdim edilməlidir?

- ☐ 1.0
- ☐ 4.0
- ☐ Azərbaycan və ingilis dillərində, hərəsi 2 nüsxə olmaqla
- ☒ 3.0
- ☐ 2.0

668 İxtiraya patent verilməsi barədə iddia sənədinin tərkibinə daxil olan ərizə neçə nüsxədə təqdim edilməlidir?

- ☐ 1.0
- ☐ Azərbaycan və ingilis dillərində, hərəsi 2 nüsxə olmaqla
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 2.0

669 İxtiraya iddia sənədinin başqa dildə verilmiş materiallarının azərbaycan dilinə tərcüməsi qanunvericiliklə müəyyənləşdirilən müddət ərzində təqdim edilmədikdə, iddia sənədinin ilkinliyi hansı tarixdən sayılır?

- ☐ tərcümənin daxil olduğu tarixdən 15 gün sonra
- ☐ iddia sənədinin daxil olduğu tarixdən 10 gün sonra
- ☐ iddia sənədinin daxil olduğu tarixdən 2 ay sonra
- ☒ tərcümənin daxil olduğu tarixdən
- ☐ tərcümənin daxil olduğu tarixdən 10 gün sonra

670 İxtiranın düsturu hansı dildə (dillərdə) təqdim edilməlidir?

- ☐ Azərbaycan, alman və ingilis
- ☐ Azərbaycan və rus
- ☐ Azərbaycan
- ☒ Azərbaycan, rus və ingilis
- ☐ Azərbaycan və ingilis

671 İxtiraya patent verilməsi haqqında ərizə hansı dildə (dillərdə) təqdim edilməlidir?

- ☐ Azərbaycan, rus və ingilis
- ☒ Azərbaycan
- ☐ Azərbaycan və ingilis
- ☐ istənilən dildə
- ☐ Azərbaycan və rus

672 İxtiraya iddia sənədinə qoşulan sənədi göstərin.

- ☐ ixtiranın mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar və digər materiallar
- ☐ patent verilməsi barədə ərizə
- ☐ ixtiranın təsviri
- ☒ zəruri olduqda rüsumun məbləğinin azaldılmasına əsas verən sənəd
- ☐ referat

673 İxtiraya iddia sənədinə qoşulan sənəd dedikdə, hansı sənəd başa düşülür?

- ☐ ixtiranın mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar və digər materiallar
- ☐ ixtiranın düsturu
- ☐ ixtiranın təsviri
- ☒ iddia sənədi patent müvəkkili vasitəsilə verildiyi halda iddiaçı tərəfindən patent müvəkkilinə vəkalət verildiyini təsdiq edən sənəd
- ☐ referat

674 Aşağıdakılardan hansı ixtiraya iddia sənədinə qoşulan sənədlərin siyahısına aiddir?

- ☐ ixtiranın təsviri
- ☐ ixtiranın düsturu
- ☐ ixtiranın mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar və digər materiallar
- ☐ patent verilməsi barədə ərizə
- ☒ rüsumun ödənildiyini təsdiqləyən sənəd

675 Aşağıdakılardan hansı ixtiranın təsvirinin tərtib edilməsinə qoyulan tələbdir?

- ☐ şərti işarələrin açıqlanması mətnin həcmi artıracağı üçün yolverilməzdir
- ☐ ədəbiyyatda geniş tətbiq edilməyən termin və işarələrdən istifadə etdikdə mətndə onların hər dəfə işlədildiyi yerdə izahı verilməlidir
- ☐ cavab variantlarının hər biri
- ☐ ədəbiyyatda geniş tətbiq edilməyən termin və işarələrdən istifadə yolverilməzdir
- ☒ ixtiranın təsvirində və ixtiranın düsturunda terminologiyanın eyniliyi gözlənilməlidir

676 İxtiranın təsviri və onun izahedici materialları tərtib olunarkən müəyyən şərtlər ödənməlidir.

Aşağıdakılardan hansı belə şərtlərdəndir?

- ☐ ədəbiyyatda geniş tətbiq edilməyən termin və işarələrdən istifadə etdikdə mətndə onların hər dəfə işlədildiyi yerdə izahı verilməlidir
- ☐ şərti işarələrin açıqlanması mətnin həcmi artıracağı üçün yolverilməzdir
- ☒ standartlaşdırılmış termin və ixtisarlardan istifadə edilməlidir
- ☐ elmi və texniki ədəbiyyatlarda qəbul edilmiş termin və ixtisarlardan istifadə yolverilməzdir
- ☐ cavab variantlarının hər biri

677 Aşağıdakılardan hansı ixtiranın təsvirinin və onun izahedici materiallarının tərtibinə şamil edilir?

- ☒ başqa şəxslərin patentlərinə hörmətlə yanaşılmalıdır
- ☐ ədəbiyyatda geniş tətbiq edilməyən termin və işarələrdən istifadə etdikdə mətndə onların hər dəfə işlədildiyi yerdə izahı verilməlidir
- ☐ şərti işarələrin açıqlanması mətnin həcmi artıracağı üçün yolverilməzdir
- ☐ cavab variantlarının hər biri
- ☐ elmi və texniki ədəbiyyatlarda qəbul edilmiş termin və ixtisarlardan istifadə yolverilməzdir

678 İxtiranın təsviri və onun izahedici materialları tərtib olunarkən müəyyən şərtlər ödənməlidir.

Aşağıdakılardan hansının bu məsələyə aidiyyəti yoxdur?

- ☒ ədəbiyyatda geniş tətbiq edilməyən termin və işarələrdən istifadə etdikdə mətndə onların hər dəfə işlədildiyi yerdə izahı verilməlidir
- ☐ standartlaşdırılmış termin və ixtisarlardan istifadə edilməlidir
- ☐ şərti işarələrin hamısı açıqlanmalıdır
- ☐ ixtiranın təsvirində və ixtiranın düsturunda terminologiyanın eyniliyi gözlənilməlidir
- ☐ düzgün cavab yoxdur

679 Aşağıdakılardan hansı ixtiranın təsvirinin və onun izahedici materiallarının tərtibinə şamil edilmir?

- ☐ elmi və texniki ədəbiyyatlarda qəbul edilmiş termin və ixtisarlardan istifadə edilə bilər
- ☐ ixtiranın təsvirində və ixtiranın düsturunda terminologiyanın eyniliyi gözlənilməlidir
- ☐ başqa şəxslərin patentlərinə hörmətlə yanaşılmalıdır
- ☐ düzgün cavab yoxdur
- ☒ şərti işarələrin açıqlanması mətnin həcmi artıracağı üçün yolverilməzdir

680 Aşağıdakılardan hansı ixtiranın təsvirinə və onun izahedici materiallarına qoyulan tələb deyildir?

- ☒ elmi və texniki ədəbiyyatlarda qəbul edilmiş termin və ixtisarlardan istifadə yolverilməzdir
- ☐ şərti işarələrin hamısı açıqlanmalıdır
- ☐ standartlaşdırılmış termin və ixtisarlardan istifadə edilməlidir
- ☐ başqa şəxslərin patentlərinə hörmətlə yanaşılmalıdır
- ☐ düzgün cavab yoxdur

681 İxtiranın referatında hansı verilməlidir?

- ☐ ixtiranın üstünlükləri barədə reklam xarakterli bölmə
- ☐ ixtiranın düsturu
- ☐ ixtiranın iqtisadi səmərəliliyi
- ☒ əldə edilən texniki nəticəni göstərməklə ixtiranın mahiyyətinin xarakteristikası
- ☐ rüsumun ödənildiyini təsdiqləyən məlumat

682 Aşağıdakılardan hansı ixtiranın referatının strukturuna daxildir?

- ☐ rüsumun ödənildiyini təsdiqləyən məlumat
- ☐ ixtiranın təsviri
- ☐ ixtiranın üstünlükləri barədə reklam xarakterli bölmə
- ☐ patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs (şəxslər)
- ☒ ixtiranın aid olduğu texnika sahəsinin xarakteristikası

683 Aşağıdakılardan hansı ixtiranın referatının strukturunda əks olunur?

- ☐ patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs (şəxslər)
- ☐ ixtiranın üstünlükləri barədə reklam xarakterli bölmə
- ☐ ixtiranın düsturu
- ☒ ixtiranın tətbiq sahəsi (bu, ixtiranın adından məlum olmadıqda)
- ☐ rüsumun ödənildiyini təsdiqləyən məlumat

684 Aşağıdakılardan hansı ixtiranın referatının struktur elementidir?

- ☒ ixtiranın adı
- ☐ ixtiranın təsviri
- ☐ rüsumun ödənildiyini təsdiqləyən məlumat
- ☐ ixtiranın üstünlükləri barədə reklam xarakterli bölmə
- ☐ ixtiranın düsturu

685 Aşağıdakılardan hansı ixtiranın referatının struktur elementi deyildir?

- ☐ ixtiranın adı
- ☐ əldə edilən texniki nəticəni göstərməklə ixtiranın mahiyyətinin xarakteristikası
- ☐ ixtiranın tətbiq sahəsi (bu, ixtiranın adından məlum olmadıqda)
- ☒ patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs (şəxslər)
- ☐ ixtiranın aid olduğu texnika sahəsinin xarakteristikası

686 Aşağıdakılardan hansı ixtiranın referatının strukturunda əks olunmur?

- ☒ ixtiranın düsturu
- ☐ ixtiranın adı
- ☐ ixtiranın tətbiq sahəsi (bu, ixtiranın adından məlum olmadıqda)
- ☐ əldə edilən texniki nəticəni göstərməklə ixtiranın mahiyyətinin xarakteristikası
- ☐ ixtiranın aid olduğu texnika sahəsinin xarakteristikası

687 Aşağıdakılardan hansı ixtiranın referatının strukturuna daxil deyildir?

- ☐ ixtiranın aid olduğu texnika sahəsinin xarakteristikası
- ☐ ixtiranın adı
- ☐ ixtiranın tətbiq sahəsi (bu, ixtiranın adından məlum olmadıqda)
- ☐ əldə edilən texniki nəticəni göstərməklə ixtiranın mahiyyətinin xarakteristikası
- ☒ ixtiranın təsviri

688 İxtiranın referatının strukturuna daxil olmayanı göstərin.

- ☐ əldə edilən texniki nəticəni göstərməklə ixtiranın mahiyyətinin xarakteristikası

- ☐ ixtiranın aid olduğu texnika sahəsinin xarakteristikası
- ☐ ixtiranın adı
- ☒ ixtiranın iqtisadi səmərəliliyi
- ☐ ixtiranın tətbiq sahəsi (bu, ixtiranın adından məlum olmadıqda)

689 İxtiranın referatının strukturuna daxil deyildir:

- ☐ əldə edilən texniki nəticəni göstərməklə ixtiranın mahiyyətinin xarakteristikası
- ☐ ixtiranın aid olduğu texnika sahəsinin xarakteristikası
- ☒ rüsumun ödənildiyini təsdiqləyən məlumat
- ☐ ixtiranın tətbiq sahəsi (bu, ixtiranın adından məlum olmadıqda)
- ☐ ixtiranın adı

690 İxtiraya iddia sənədinin başqa dildə verilmiş materiallarının azərbaycan dilinə tərcüməsi iddia sənədinin Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verildiyi tarixdən hesablanmaqla hansı müddətdə təqdim olunmalıdır?

- ☐ 12 ay ərzində
- ☐ 15 gün ərzində
- ☐ 30 gün ərzində
- ☐ 20 gün ərzində
- ☒ 2 ay ərzində

691 Aşağıdakılardan hansı ixtiraya iddia sənədinin tərkib elementidir?

- ☐ iddia sənədi patent müvəkkili vasitəsilə verildiyi halda iddiaçı tərəfindən patent müvəkkilinə vəkalət verildiyini təsdiq edən sənəd
- ☐ zəruri olduqda rüsumun məbləğinin azaldılmasına əsas verən sənəd
- ☐ düzgün cavab yoxdur
- ☐ rüsumun ödənildiyini təsdiqləyən sənəd
- ☒ ixtiranın mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar və digər materiallar

692 İxtiraya iddia sənədi verilərkən aşağıdakılardan hansı buraya daxil edilir?

- ☐ düzgün cavab yoxdur
- ☐ zəruri olduqda rüsumun məbləğinin azaldılmasına əsas verən sənəd
- ☐ iddia sənədi patent müvəkkili vasitəsilə verildiyi halda iddiaçı tərəfindən patent müvəkkilinə vəkalət verildiyini təsdiq edən sənəd
- ☒ ixtiranın düsturu
- ☐ rüsumun ödənildiyini təsdiqləyən sənəd

693 İxtira kimi patent almaq üçün iddia sənədinə daxil ediləni göstərin.

- ☐ düzgün cavab yoxdur
- ☐ zəruri olduqda rüsumun məbləğinin azaldılmasına əsas verən sənəd
- ☐ iddia sənədi patent müvəkkili vasitəsilə verildiyi halda iddiaçı tərəfindən patent müvəkkilinə vəkalət verildiyini təsdiq edən sənəd
- ☒ ixtiranın təsviri
- ☐ rüsumun ödənildiyini təsdiqləyən sənəd

694 Aşağıdakılardan hansı ixtiraya iddia sənədi verilərkən təqdim olunur?

- ☐ iddia sənədi patent müvəkkili vasitəsilə verildiyi halda iddiaçı tərəfindən patent müvəkkilinə vəkalət verildiyini təsdiq edən sənəd
- ☐ zəruri olduqda rüsumun məbləğinin azaldılmasına əsas verən sənəd
- ☐ düzgün cavab yoxdur
- ☐ rüsumun ödənildiyini təsdiqləyən sənəd
- ☒ patent verilməsi barədə ərizə

695 Aşağıdakılardan hansı ixtiraya iddia sənədinə daxildir?

- ☐ iddia sənədi patent müvəkkili vasitəsilə verildiyi halda iddiaçı tərəfindən patent müvəkkilinə vəkalət verildiyini təsdiq edən sənəd
- ☐ zəruri olduqda rüsumun məbləğinin azaldılmasına əsas verən sənəd
- ☐ düzgün cavab yoxdur
- ☐ rüsumun ödənildiyini təsdiqləyən sənəd
- ☒ referat

696 Bir mühafizə sənədinə neçə müstəqil, asılı olmayan ixtira daxil edilə bilər?

- ☒ düzgün cavab yoxdur
- ☐ üç
- ☐ məhdudiyyət yoxdur
- ☐ iki
- ☐ dörd

697 Bir patentə neçə müstəqil, asılı olmayan ixtira daxil edilə bilər?

- ☐ məhdudiyyət yoxdur
- ☐ iki
- ☐ üç
- ☒ düzgün cavab yoxdur
- ☐ dörd

698 Bir iddia sənədinə neçə müstəqil, asılı olmayan ixtira daxil edilə bilər?

- ☐ məhdudiyyət yoxdur
- ☐ dörd
- ☐ iki
- ☐ üç
- ☒ düzgün cavab yoxdur

699 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin vəzifəli şəxsləri hansı halda patent barəsində iddia sənədi verə bilərlər?

- ☐ həmin orqanda tutduğu vəzifəni dəyişdikdən ən az 12 ay sonra
- ☐ öz vəzifələrini yerinə yetirərkən
- ☐ həmin orqanla əmək münasibətlərinə xitam verildikdən sonra 1 il ərzində
- ☒ həmin orqanla əmək münasibətlərinə xitam verildikdən ən az 1 il sonra
- ☐ həmin orqanla əmək münasibətlərinə xitam verildikdən ən az 18 ay sonra

700 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin vəzifəli şəxsləri həmin orqanla əmək münasibətlərinə xitam verildikdən sonra hansı müddət ərzində patent barəsində iddia sənədi verə bilməzlər?

- ☐ 2 il
- ☐ 18 ay
- ☒ 12 ay
- ☐ 4 ay
- ☐ 1 ay